

# *İLHAM ƏLİYEV*

---

**İNKİŞAF –  
MƏQSƏDİMİZDİR**

# **İLHAM ƏLİYEV**

---

**YÜZ SƏKKİZİNCİ KİTAB**

---

**NOYABR 2020 - DEKABR 2020**



---

**AZƏRNƏŞR  
BAKİ - 2021**

# *İLHAM ƏLİYEV*

---

**ÇIXIŞLAR \* NİTQLƏR**

---

**BƏYANATLAR \* MÜSAHİBƏLƏR**

---

**MƏKTUBLAR \* MƏRUZƏLƏR**

---

**MÜRACİƏTLƏR**



---

AZERNƏŞR  
BAKİ - 2021

**BBK 32**  
**Ə 56**

Buraxılışına məsul  
akademik

## **RAMİZ MEHDİYEV**

### **ƏLİYEV İLHAM**

**Ə 56 İnkişaf – məqsədimizdir.** B., Azərnəşr, 2021, 392 səh.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «İnkişaf – məqsədimizdir» çoxcildliyinin bu cildi tarixi ədalətin bərpasından – Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədən sonra başa çatan şanlı zəfərindən bəhs edir.

Bu ciddə xalqımızın 30 ilə yaxındır həsrətlə gözlədiyi gün – Şuşanın işğaldan azad olunması, işgalçi Ermənistən kapitulyasiyaya məcbur edilməsi, bu münasibətlə Ali Baş Komandanın xalqa müraciətləri, Azərbaycan tarixinə qızıl hərflərlə yazılın 10 noyabr 2020-ci il müqaviləsinin imzalanması və Vətən müharibəsinin qələbəsinə aid materiallar toplanmışdır.

Kitabda, həmçinin möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradının təntənəli mərasimi, mərasim zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqləri, düşmənin qənimət kimi götürülmüş hərbi texnikalarının nümayishi və şanlı Azərbaycan Ordusunun keçid mərasiminə dair materiallar da yer almışdır.

**ISBN 978-9952-8100-7-3**

**Ə 0801000000**  
**M – 651(07) – 2021**

**BBK - 32**

© Azərnəşr, 2021

---

## ŞƏHİDLƏR XİYABANINDAN AZƏRBAYCAN XALQINA MÜRACİƏT

8 noyabr 2020-ci il

*Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyaban və Şəhidlər xiyabında olmuşlar.*

*Övvəlcə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.*

*Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu.*

*Azərbaycanın Dövlət himni səsləndirildi.*

*Dövlət başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad etdilər.*

*Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü.*

*Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlət başçısı və xanımı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önünə gül dəstələri düzdiylər.*

*Prezident İlham Əliyev «Əbədi məşəl» abidəsinin önünə əklil qoydu.*

*Azərbaycanın Dövlət himni səsləndirildi.  
Dövlət başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.*

**Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti**

Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işgal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışqlar masası arxasında yox. Mən bütün bəyanatlara rəğmən dəfələrlə demisəm ki, bu münaqişənin – Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli, tarixi torpaqlarımız 30 ilə yaxın işgal altında qaldı. Danışqlar prosesində Ermənistən tərəfi sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, onu əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siq-

nallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək, Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırlar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu qələbəni döyüş meydandasında şəhidlər verərək qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həm Birinci Qarabağ, həm İkinçi Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işgalçılardan azad edirik. İşgalçılırı torpaqlarımızdan qovuruq və qovacağıq!

Şuşa 28 il yarım işgal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıblar. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işgal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi, məscidlərimizi dağıdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışiq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-ci ilin aprel döyüşlərindən sonra işgaldən

azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılıyır.

Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, ordumuzu gücləndirək. Biz ordumuz üçün lazım olan bütün hərbi texnikani, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyaset apararaq, hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək, bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu mü-

dəfiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa da bilməz. Əgər bu birləşmə olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işgalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtən kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırınsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işgal edilmiş torpaqlar işgalçılardan əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübüdür, hansı məqsədlərlə köçürülübüdür, hamisini biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, «Qoşulmama Hərəkatı»nın, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi

kimi tanıdı. Bu bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzər, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdəş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz qonşu ölkələrlə səmimi dostluq, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında münasibətlər qura bildik. Əgər bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.

Şuşa işğal altına düşəndə bizim əsas problemimiz ordumuzın olmaması və ovaxtkı rəhbərliyin öz vəzifə borcunu yerinə yetirə bilməməsi idi. Beynəlxalq müstəvidə Azərbaycan, demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz, demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistani təcrid edilmiş vəziyyətdə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr tekçə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bunlar Azərbaycanın beynəlxalq nüfuzunu yüksək dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi.

Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordu-

muzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz, demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyətidir. Döyüş qabiliyyəti artdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi.

Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!

Bax, belə ordu yaratmışıq biz! Deyirdik işgalçılara ki, düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil.

Bizim bütün dövrlərdəki siyasetimiz birmənali olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də bəzi ölkələr tərəfindən tənqid olunmuşam. Mən demişəm ki, bəs bizim torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistən bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünü müdafiə hüququ vardır. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki, danışqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin – düşmən də, onun havadarları da, bu məsələ ilə məşğul olan vasitəçilər də. Həmişə sözümüzün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümüzün üstündə durдум və artıq biz qələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edilib. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilibdir, mənfur düşmən bir dənə də salamat bina qoymayıb. Cəbrayıl tamamilə dağıdırılıb, Qubadlı, Zəngilan tamamilə dağıdırılıb. Kəndlər, şəhərlər, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri.

Bizim zəfər yürüşümüz davam edir. Hələ də işgal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistən rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandırıa bilməz. Dünyada elə bir qüvvə yoxdur ki, bizi dayandırıa bilsin. Ermənistən artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistən rəhbərliyi indi dünya ölkələrindən yardım istə-

yir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərc-lənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamisini vurub dağıtmışiq – mənəvi ruh, güc hesabına, birlik hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşgal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar və qətnamələri bunu tələb edir.

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqımı verirəm. Bu təsadüfi deyil. Bu təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt mührəbə aparmamışiq, bu dəfə də aparmadıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs isə yaralanıbdır. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şadır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!

Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, he-yifsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmir. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydانında düşmənə yerini göstəririk!

Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müra- ciət edərək, düşmənə yumruq göstərmışəm. Demişəm ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəm- zidir. Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibətini görmüşəm. Bu mənə güc verir. Bu mənim siyasetim üçün əvezolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma lə- yaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözü-

---

mün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümüzə sadıq olmuşam.

Belə tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

**MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN  
ŞUŞA ŞƏHƏRİNİN İŞĞALDAN AZAD  
EDİLMƏSİ MÜNASİBƏTİLƏ GENERAL-  
LEYTENANT HİKMƏT MİRZƏYEVƏ  
TƏBRİKİ**

*8 noyabr 2020-ci il*

*Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandırı general-leytenant Hikmət Mirzəyevə zəng etmişdir.*

*Ali Baş Komandan Şuşa şəhərinin işgalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik etdi. Dövlət başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbrik-lərini çatdırıldı.*

*General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandanın dərin təşəkkürünü ifadə etdi. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə etdi.*

## TÜRKİYƏ RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ MÖVLUD ÇAVUŞOĞLU VƏ MİLLİ MÜDAFIƏ NAZİRİ HULUSİ AKAR İLƏ GÖRÜŞ

*8 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hulusi Akar ilə görüşmüştür.*

**İlham Əliyev:** Xoş gəlmisiniz, əziz qonaqlar!

Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır.

Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Erdoğan son bir ay ərzində, ondan da çox bir müddət ərzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərib, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə, bizə əlavə güc veribdir. Eyni zamanda, siz – hörmətli Müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Qeyd

edirdiniz ki, Türkiye Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar da, bu siyasi və mənəvi dəstək də bu münaqişənin həlli üçün önməli rol oynamışdır.

Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmənun edir. Bir daha sizə dərin təşəkkürümüz bildirmək istəyirəm. Bu müddət ərzində bir daha bütün dünya, bizi istəyənlər də, istəməyənlər də gördülər ki, birliyimiz sar silməz və əbədidir. Bu belə də davam edəcəkdir. Bir daha sizə təşəkkürümüz bildirirəm, sizə «Xoş gəlmisiniz!» – deyirəm.

**Mövlud Cəvəş oğlu:** Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmənunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmənunuq. Çünkü qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işgalçı Ermənistandan geri alıb. Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atlığı rakətlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik.

Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə – Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmənunuq.

---

Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident.

**İlhəm Əliyev:** Çox sağ olun. Əziz qardaşima, hörmətli Prezidentə mənim də salamlarımı çatdırın. Bildiyiniz kimi, biz daim təmasdayıq, dünən də telefonla söhbət etdik. Yəni daim əlaqədəyik və bu şəxsi əlaqələr, bizim aramızdakı bu dostluq, qardaşlıq əlaqələri ölkələrimiz arasındaki əlaqələrə də müsbət təsir göstərir. Bir daha təşəkkür edirəm.

## **AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ YENİ SEÇİLMİŞ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB COZEF BAYDENƏ**

Hörmətli cənab Bayden!

Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulubdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlılığı qarşı mübarizədə və NATO-nun Əfqanistandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edir.

İnanırıq ki, Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.

30 ilə yaxın dövr ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işgal altında saxlayan Ermənistən bu ilin 27 sentyabr tarixindən başlayaraq, Azərbaycan Ordusunun mövqelərini, dinc sakinləri və obyektləri iriçaplı silahlardan atəşə tutmaqla, ölkəmizə qarşı növbəti hərbi təcavüz törətmışdır.

Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin qəsdən və məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində aralarında çoxlu sayıda azyaşlı olmaqla, 93 mülki şəxs qətlə yetirilmiş, 400-dən çoxu yaralanmış, mülki obyektlər dağdırılmışdır. Digər ölkələrdən minlərlə insan Ermənistana gətirilmiş və bu ölkənin silahlı qüvvələrində muzdlu kimi xidmətə cəlb edilmişdir. Ermənistan ABŞ-in da iştirakı ilə ərsəyə gəlmiş mühüm regional enerji və nəqliyyat infrastrukturlarını hədəfə almışdır.

Azərbaycan ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən münaqişənin ədalətli həlli istiqamətində səylərini daha da artıracağını gözləyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, öz silahlı qüvvələrini Azərbaycanın işgal olunmuş bütün ərazilərində çıxarmaqla bağlı dəqiq vaxt cədvəli təqdim etməlidir. Azərbaycan münaqişənin həlli üzrə mahiyyətli danışqlara bu əsasda hazır olduğunu dəfələrlə bəyan edibdir.

Azərbaycanın indiyə qədər işğaldan azad etdiyi və hələ də işğal altında qalan ərazilərində mülki infrastruktur Ermənistan tərəfindən tamamilə məhv edilib. Biz həmin ərazilərdə genişmiyyətli quruculuq işləri həyata keçirəcək, bütün tarixi, dini və mədəni abidələri bərpa edəcəyik.

Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət əsasında birgə yaşayışını təmin etməyə hazırlıdır.

Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 9 noyabr 2020-ci il*

## «BBC NEWS»a MÜSAHİBƏ

*9 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «BBC News»a müsahibə vermişdir.*

**S u a l:** Prezident Əliyev, «BBC News»da bizimlə səhbət etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf 7 rayonun hər bir qarşı uğrunda savaşmaq niyyətindəsiniz?

**C a v a b:** Bizim mövqemiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistən tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistən baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, bu öhdəliyə dair heç bir əlamət yoxdur.

**S u a l:** Bu o deməkdir ki, Siz sona qədər döyüşəcəksiniz?

**C a v a b:** Ermənistən işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistən böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydı, müharibə uzun müddət bundan öncə dayanardı və biz danışqlar masası arxasında olardıq.

**M ü x b i r:** Lakin cənab Prezident, Siz bir ultimatum verirsiniz, Siz deyirsiniz ki, onlar bütün əraziləri qaytarmağa razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu, danışıqlar üçün böyük bir ilkin şərtdir.

**İ l h a m Ə l i y e v:** Xeyr, belə deyil. Çünkü mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafindakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistən üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistən Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistən rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işgal olunmuş 5 rayonu, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdır. Lakin 5 rayondan 4-ü artıq azad edilib. Əgər onlar bunu etsələr – Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq.

**S u a l:** Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanış olmadığına görə aydınlaşdırmaq istəyirəm. Siz deyirsiniz ki, Ermənistən rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılaşsa, Siz dayanarsınız və döyüşməzsiniz?

**C a v a b:** Elədir ki, var. Bu mənim dəfələrlə vurğuladığım mövqedir. Eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil. Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünkü müharibədən əvvəl, keçən əsrin 90-ci illərində Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamisini

qovdular, etnik təmizləmə törətdilər və sonra «müstəqillik» elan etdilər.

**M ü x b i r:** Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsiniz, Sizin də eyni şeyi törədəcəyinizlə bağlı qorxu vardır. Ermənistan öz insanların etnik təmizlənməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir.

**İlhəm Əliyev:** Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistani həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmışdır? Çünkü əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq.

**S u a l:** **Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını tələb etmirsiniz? Siz onlardan yalnız ətraf rayonları tələb edirsiniz?**

**C a v a b:** Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işgal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərt-siz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeni ifadə etmişəm.

**M ü x b i r:** Prezident Əliyev, ermənilərin orada Sizin vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda demisiniz və mən burada Sizdən siyat gətirirəm: «onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq». Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər.

**İlham Əliyev:** Xahiş edirəm, mənim bəyanatlarımı dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işgal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağ «hökumətini», bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmışkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın «rəhbəri» artıq İrəvandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum.

**Sual: Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayağına dair mütləq zəmanət verirsiniz?**

**Cavab:** Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf 7 rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim 1 milyondan çox qaçqın və məcburi köçkünmümüz vardır. Lakin biz eyni qaydada davranışacağımız. Biz qisas almayıcağız. Onlar hətta Gəncəni bombalayanda, Bərdəni bombalayanda, başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə belə, mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağımız. Bu rəsmi mövqeni, Azərbaycanda yaşayan minlərlə erməniyi və heç kimin onlara qarşı etnik təmizləmə aparmadığını nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?

**Sual: Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı bizə verilən məlumatə görə, onların çoxu qorxu içində yaşıyır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qara-**

**bağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?**

**C a v a b:** Xeyr, bu, yanlış məlumatdır.

**M ü x b i r:** Bu məlumat burada yaşayan insanlar-dan daxil olur.

**İlham Əliyev:** Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduğunu bilirik. Yeri gəlmışkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistən sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu əslində qorxu deyil, erməni təbliğatıdır.

**S u a l:** Prezident Əliyev, əgər təbliğat varsa, aydınndır ki, hər iki tərəfdə təbliğat var. Dövlət dialoqu çərçivəsində burada ermənilərə qarşı institusional mesajlar səslənir, insanlarda digər tərəfə qarşı nifrət aşilanır. Siz onların həqiqətən də birgə yaşaya biləcəklərini gözləyirsiniz?

**C a v a b:** Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşaya bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadıqlarını bilirsınız? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda bir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa, ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?

**S u a l: Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçir-səniz, həqiqətən də bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?**

**C a v a b:** Hesab edirəm ki, bu mümkündür. Bir Prezident kimi, mən bu gün deyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq isteyirik. Əgər biz yanaşı yaşamaq istəməsəydi, nəyə görə mən bunu deməliyəm ki? Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik. Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər ki, baxın, onlar Xocalıda soyqırımı törətdilər, onlar azərbaycanlıları doğma torpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləri məhv etdilər.

**M ü x b i r:** Ermənilər də iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətlamların qurbanları olublar.

**İlhəm Əliyev:** Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Biz ermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilər Azərbaycanda yaşayırlar. Onlar bizi nəinki Dağlıq Qarabağdan qovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağla inzibati sərhəddə yerləşən 7 rayondan da qovublar. Onlar şəhərlərin, kəndlərin adlarını belə, dəyişiblər.

**M ü x b i r:** Prezident Əliyev, dinə gəldikdə, Ermənistanda kilsəyə hücum olub.

**İlhəm Əliyev:** Bu, Ermənistanda olmayıb.

**S u a l: Üzr istəyirəm, cənab Prezident, Dağlıq Qarabağda hücum olub. Eyni gündə kilsə iki dəfə mərmi**

**atəşinə tutulub. Siz həmin gün dediniz ki, ola bilsin bu səhvdir. Siz dediniz ki, araşdırma aparacaqsınız. Araşdırmanın nəticəsi nədir?**

**C a v a b:** Bu məsələni araşdırmaq üçün biz orada olmalıyıq. Araşdırmaq üçün. Mən dəfələrlə demişəm, bu ya bizim artilleriyanın səhvidir, ya da ermənilərin özləri tərəfindən qəsdən edilmiş bir təxribatdır.

**S u a l: Onlar öz kilsəsini atəşə tutublar?**

**C a v a b:** Bəli, elədir ki, var.

**M ü x b i r:** Onlar, əlbəttə, bunu inkar edirlər.

**İlham Əliyev:** Bəli, əlbəttə ki, onlar bunu inkar edirlər. Onlar hər şeyi inkar edirlər. Onlar Ermənistən ərazisindən Gəncəyə ballistik raketlə zərbə endirildiyini də inkar edirlər. Ermənistənin baş naziri bunun yanlış məlumat olduğunu deyib. Buna baxmayaraq, sizin ölkəniz, eləcə də Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya ballistik raketin haradan buraxıldığını asanlıqla aşkar edə bilər.

**S u a l: Kilsəyə gəldikdə?**

**C a v a b:** Kilsəyə gəldikdə, mən bunun ya səhv olduğunu, ya da onların bunu qəsdən etdiklərini demişəm. Çünkü həmin kilsənin mənim gördüyüm təsvirləri bunun çox kiçik bir zərər olduğunu göstərir. Bu zədəni maksimum iki həftə ərzində təmir etmək olar. Bu, birincisi. İkincisi, siz burada, Bakıdasınız. Yəqin ki, siz şəhər mərkəzində bizim bərpa etdiyimiz erməni kilsəsini görmüsünüz. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Əgər biz ermənilərin dediyi kimi, kilsələri dağıdırıqsa, nəyə görə buradakı kilsəni dağıtmışıq?

**S u a l:** Siz birmənali şəkildə öz qüvvələrinizin kilsəyə hücum etmədiyini deyə bilərsiniz?

**C a v a b:** Mən birmənali şəkildə dəfələrlə demişəm. Bu ya bizim artilleriyanın səhvvidir...

**S u a l:** Beləliklə, Siz bunu edə bilərdiniz?

**C a v a b:** Kim? Siz kimi nəzərdə tutursunuz?

**S u a l:** Sizin qüvvələriniz bunu edə bilərdi?

**C a v a b:** Bu, yalnız səhv nəticəsində ola bilər. Cünki hərbi hədəf yox idi. Kilsə hərbi hədəflər sırasında deyil. Bizim Xankəndi şəhərində – ermənilər onu Stepanakert adlandırırlar – hərbi hədəflərimiz var idi. Bizim Şuşada hərbi hədəflərimiz var idi və biz bu hərbi hədəflərə zərbələr endiririk, çünki onlar bizə hücum ediblər. Yəqin ki, bu, səhv olub.

**S u a l:** Kilsəyə iki dəfə zərbə endirilib. Eyni gündə iki dəfə səhv edə bilərdiniz?

**C a v a b:** Nəyə görə yox? İşgal olunmuş ərazilərdə Azərbaycan məscidlərinin şəkillərini görmüsünüz? Onlar hamısı dağıdılıb. Onlar bizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir.

**S u a l:** Siz öz ordunuzun hərbi üstünlüyü haqqında danışarkən fikir irəli sürmüsünüz ki, 100 min insanınız var, İsraildən, Türkiyədən alınmış ən müasir avadanlığınız var, xüsusilə türk dronları. Sizin sərəncamınızda olan bütün bu imkanları nəzərə alaraq, kilsənin atəşə tutulması ilə bağlı iki dəfə səhvə yol verilə bilərmə?

**C a v a b:** Əlbəttə, ola bilər. Çünki bu məsələni aşdırmaq üçün bizim orada olmamız lazımdır. Biz ora-

da olanda onu təmir edəcəyik, siz bunu görəcəksiniz. Biz Şuşaya geri qayıdanda onu bərpa edəcəyik.

**S u a l:** Bu o demək deyil ki, bu silahların bu dərəcədə qeyri-dəqiq olması və belə səhv'lərə asanlıqla yol verməsi ehtimalına görə Siz onları mülki yerlərdə istifadə etməməlisiniz?

**C a v a b:** Biz onlardan mülki yerlərdə istifadə etmirik, hərbi infrastrukturunu məhv etmək üçün istifadə edirik. Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq, mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırılar, ballistik raketlərlə Gəncəyə hücum etdilər.

**Müxbir:** Prezident Əliyev, icazə verin, bizim BBC həmkarlarımızın nə gördüklerini Sizə deyim. Bu, şayiə deyil. Bu, BBC həmkarlarımız tərəfindən çəkilibdir, onların gördükəridir. Onlar oktyabrın 1-i, 2-si və 3-ü Xankəndidə və Dağlıq Qarabağda olublar, şəhərin, o cümlədən təcili tibbi yardım mərkəzinin xaotik mərmi atəşinə tutulmasını, yaşayış binasının dağılmاسını، insanlar qaçmağa cəhd göstərəndə onların başlarının üstündə dronun olmasını, bir az sonra yaxınlıqda mərmi atəşlərinin açılmasını görüblər. Onlar bunu aydın hərbi hədəflər olmadan şəhərin sistemsiz mərmi atəşinə tutulması kimi xarakterizə edirlər. Bu, şayiə deyil. Bu, BBC-nin şahid olduğu və lentə aldığı hadisədir.

**İlhəm Əliyev:** Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var.

**Müxbir:** Lakin onlar orada idilər.

**İ l h a m Ə l i y e v:** Nə olsun ki, onlar orada idilər? Bu heç nə demək deyil. Bu, «feyk» xəbər ola bilər.

**S u a l:** **Bu nəyə görə «feyk» xəbər olsun ki? Nəyə görə oraya gedən istənilən jurnalist «feyk» xəbərləri yayımlamağı qərara alſın ki?**

**C a v a b:** Münaqışyə qərəzli mövqeyinə görə, beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma təbliğatına görə.

**S u a l:** **Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz? Hər şey «feyk» xəbərdir?**

**C a v a b:** Əlbəttə, bu, «feyk» xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu 40 gün ərzində mənim bəlkə də, 30 müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittihəm idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq, Bərdəyə hücum etmək üçün kassetli bombalarla «Smerç»dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada «şahidi» olub. Mən buna inanmiram.

**M ü x b i r:** Onlar bunu lentə alıblar. Əlbəttə, hər iki tərəfdə mülki şəxslərin qətlə yetirildiyini qeyd etmək mühüm əhəmiyyət kəsb edir. Hər iki tərəf xaotik atəş açmışdır. Biz özümüz burada ballistik raketin

istifadə edildiyi Gəncə hücumunun fəsadlarının şahidi olmuşuq. Beləliklə, bu tərəfdə də itkilərin olması şübhə doğurmur.

**İlhəm Əliyev:** Təşəkkür edirəm.

**S u a l:** Lakin eynilə, Siz kasetli silahlardan danışdıqda, sübut var ki, Siz də mülki yerlərdə, Xankəndinin küçələrində kasetli silahlardan istifadə etmisiniz və bu, «Human Rights Watch» təşkilatı tərəfindən geniş şəkildə sənədləşdirilib, şəkillər çəkilib, videolar çəkilib, şahidlər ifadə veriblər. Onların hadisə yerinə getmək imkanı var idi. Nəyə görə Siz bu dərəcədə qeyri-dəqiq ola bilən kasetli silahlardan mülki yerlərdə istifadə edirsiniz?

**C a v a b:** Biz onlardan istifadə etmirik. Bu, növbəti bir «feyk» xəbərdir. Ermənistən kasetli bombalarдан istifadə edir.

**S u a l:** Deməli, hər şey «feyk» xəbərdir?

**C a v a b:** Əlbəttə. Niyə də yox? Biz «feyk» xəbərlərə on illərdir üzləşirik.

**M ü x b i r:** Lakin Siz etiraf edirsiniz ki....

**İlhəm Əliyev:** Heç bilirsiniz, Britaniya mətbuatında Azərbaycan haqqında nə qədər «feyk» xəbər dərc edilmişdi? Minlərlə.

**M ü x b i r:** Lakin Siz müharibə apardığınızı, irəli getdiyinizi etiraf edirsiniz. Sonra isə bizə bu silahlarдан istifadə etmədiyinizi deyirsiniz.

**İlhəm Əliyev:** Xeyr, istifadə etmirik. Çünkü biz döyük meydanında döyüşürüük. Biz erməni ordusuna qarşı döyüşürüük. Biz mülki şəxslərə qarşı döyüşmürüük. Bunun heç bir mənası yoxdur, bizim vəzifəmiz torpaqları azad etməkdir və biz kəndləri, şəhərləri bir-

birinin ardından azad edirik. Biz kassetli bombalardan istifadə etmirik, buna ehtiyacımız yoxdur. Bizim ki-fayət qədər başqa silahlarımız vardır.

**S u a l: Beləliklə, «Human Rights Watch» təşkilatı tərəfindən aşkar edilmiş sübutlar da «feyk»dir?**

**C a v a b:** Əlbəttə. Çünkü «Human Rights Watch» təşkilatı Azərbaycana qarşı çox qərəzli mövqedədir. Onlar Ermənistanda jurnalistlərin həbsxanalarda öldürüyü zaman, hətta əsas müxalifət partiyasının rəhbəri həbsxanada olduqda belə, heç bir yanlışlıq görmədik-lərinə görə onlar barədə heç bir məlumat vermirlər. Onlar yalnız bizə qarşı məlumat verirlər. Buna görə də biz «Human Rights Watch» təşkilatı ilə əməkdaşlığı beş-altı il bundan əvvəl dayandirdiq. Yalnız indi bu mühəribə başlayanda biz onları bura gəlməyə və öz gözləri ilə görməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsini istəyirdik, çünki onlar üçün «yox» demək imkanı yox idi. Buna görə biz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimad yoxdur.

**S u a l: Prezident Əliyev, bu tərəfdə neçə nəfər mülki şəxs öldürülüb? Onların sayı nə qədərdir?**

**C a v a b:** Paşinyan rejimi tərəfindən 92 mülki şəxs öldürülüb, 405 nəfər yaralanıb, demək olar ki, 3000 ev ya dağdırılıb, ya da ciddi zərər görübdür. Bunlar faktlardır və siz oraya gedib bunları yoxlaya bilərsiniz.

**S u a l: Biz cəbhə xəttini özümüz gedib görmək istəyirik və sonuncu dəfə buraya səfər etdikdə, bizim oraya müstəqil səfər etmək üçün qarşımız alınmışdı. Bizə bu dəfə oraya gedə biləcəyimizə dair təminat verə bilərsinizmi?**

**C a v a b:** Bəli, hesab edirəm ki, bu mümkündür. Ancaq sizi qorumaq üçün təhlükəsizlik tədbirləri görülməlidir. Lakin düşünürəm ki, bu mümkündür. Bu, ümumi durum və hərbi vəziyyət haqqında qanunvericiliklə tənzimlənir. Ona görə bu səfər müvəqqəti qaydalara uyğun olmalıdır.

**S u a l:** Beləliklə, biz cəbhə xəttində sərbəst hərəkət edə bilmərik?

**C a v a b:** Cəbhə xətti dedikdə nəyi nəzərdə tutursunuz? Döyüşlərin baş verdiyi yerə getməyi?

**M ü x b i r:** Bəli.

**İlham Əliyev:** Orada jurnalistlər olublar.

**M ü x b i r:** Lakin sərbəst hərəkət etməyiblər.

**İlham Əliyev:** «Sərbəst» dedikdə nəyi nəzərdə tutursunuz?

**M ü x b i r:** Hökumətin müşahidəçiləri olmadan sərbəst hərəkət etmək. Öz istəyinə görə. Biz başqa münaqişələrdə bunu edirik. Biz haraya getmək istədiyimizi qərarlaşdırırıq, öz seçimlərimizi edirik, oraya gedirik və hadisələri lentə alırıq.

**İlham Əliyev:** Mən bu barədə əmin deyiləm. Düşünürəm ki, belə bir imkanın olub-olmadığını səlahiyyətli orqanlarla dəqiqləşdirmək lazımdır. Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var – onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə bilməyəcəyi barədə onlara məlumat verməkdir. Gizlədiləsi bir şey yoxdur. Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz. Siz Gəncədə olmuşunuz, yəqin ki, Bərdəyə də gedə bilərsiniz. Bizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızda vuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüz-

kardır və biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızı alırıq. Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlar qalan əraziləri könüllü olaraq boşaltmasalar, biz onları axıra qədər qovacağıq.

**M ü x b i r:** Bu, erməni vətəndaşlarına çox dəhşətli bir mesaj kimi səslənir.

**İlhəm Əliyev:** Xeyr, niyə? Biz erməni vətəndaşları haqqında artıq danışdıq. Bizim onlarla təmasda heç bir yanlışlığımız yoxdur. Mən dəfələrlə demişəm və dediklərimin üstündə dururam. Biz ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar. Onların daha çox məvacibləri olacaq, çünkü Azərbaycanda məvaciblər daha yüksəkdir. Onların daha yüksək təqaüdləri olacaq, çünkü Azərbaycanda təqaüdün məbləği Ermənistandan üç dəfə çoxdur. Onlar sosial müdafiə ilə təmin olunacaqlar. Biz bu ərazilərə böyük sərmayələr yatıracağıq, onlar yoxsulluqdan xilas olacaqlar.

**S u a l:** Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqlarmı?

**C a v a b:** Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşüňürsünüz?

**M ü x b i r:** Çünkü mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.

**İlham Əliyev:** Hansı müstəqil mənbələrdən?

**M ü x b i r:** Bir çox müstəqil mənbələrdən.

**İlham Əliyev:** Deyin mənə, hansılardır?

**M ü x b i r:** Əlbəttə, onların adlarını çəkə bilmərəm.

**İlham Əliyev:** Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu o deməkdir ki, siz bir hekayə uydurursunuz.

**S u a l:** Siz deyirsiniz ki, media dövlət nəzarəti altında deyil?

**C a v a b:** Xeyr. Əsla yox.

**S u a l:** Fəal azad müxalif media var?

**C a v a b:** Əlbəttə ki.

**S u a l:** Mən bunu harada görə bilərəm?

**C a v a b:** Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə bilərsiniz.

**S u a l:** Qəzetlərdə yox?

**C a v a b:** Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa bilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız?

**S u a l:** Burada müxalifətin olmasına icazə varmı?

**C a v a b:** Bəli, icazə var.

**M ü x b i r:** QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə məruz qalır.

**İlham Əliyev:** Xeyr, əsla.

**M ü x b i r:** Tənqidçilər həbsxanadadır.

**İlham Əliyev:** Xeyr, əsla.

**S u a l:** Bunların heç biri həqiqət deyil?

**C a v a b:** Tamamilə «feyk»dir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi

hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvellər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim «Facebook»da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdididir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu suali qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjlə baş verənləri necə qiymətləndirirsiniz? Bu sizin ölkədə azad mətbuatın təzahürüdür?

**M ü x b i r:** Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.

**İlham Əliyev:** Xeyr, gəlin müzakirə edək.

**M ü x b i r:** Yox, Prezident Əliyev.

**İlham Əliyev:** Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində mənəvi və fiziki olaraq, onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxananadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.

**M ü x b i r:** Münaqişəyə qayıdaq.

**İlhəm Əliyev:** Bəli, yaxşı olardı ki, münaqişəyə qayidasınız, çünki bu sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl güzgüyə baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nə-yə görə Assanji həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.

**Müxbir:** Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.

**İlhəm Əliyev:** Bu sizin xoşunuza gəlmir.

**Müxbir:** Bu, xoşa gəlmək məsəlesi deyil.

**İlhəm Əliyev:** Siz buna öyrəşməmisiniz.

**Müxbir:** Bu bizim müsahibənin mövzusu deyil.

**İlhəm Əliyev:** Çünkü siz ancaq hücum etməyə adət etmisiniz.

**Müxbir:** Bu bizim müsahibənin mövzusu deyil.

**İlhəm Əliyev:** Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız.

**Müxbir:** Siz bu məsələni qaldırdınız.

**İlhəm Əliyev:** Xeyr, siz qaldırdınız.

**Müxbir:** Siz Assanj məsələsini qeyd etdiniz.

**İlhəm Əliyev:** Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu sizin sözlərinizdir, ittihamdır.

**Sual:** Prezident Əliyev, Siz suala cavab verdiniz. Münaqişə mövzusuna qayıdaraq, Sizin dediyiniz kimi,

**40 gündür ki, toqquşma davam edir, Siz münaqişənin nə qədər davam etməsini gözləyirsiniz? Qışda da döyüşlər gedəcək?**

**C a v a b:** Heç kim bilmir. Yenə də, bizim söhbətimizin əvvəlinə qayıdaraq, əgər Paşinyan bu gün «mən əsas prinsipləri qəbul edirəm və mən Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını bir və ya iki həftə içində boşaldacağam» desə, biz dərhal dayanarıq.

**M ü x b i r:** Lakin onun Sizə Dağlıq Qarabağda yerdə qalan ərazilərin boşaldılması ilə bağlı təminat verməsinə ehtiyac yoxdur. Siz kənarda qalan ərazilərdən danışırdınız. Mən Sizin mövqenizi başa düşmək istəyirəm.

**İ l h a m Ə l i y e v:** Bəli, bu əsas prinsiplərdir. Əsas prinsiplərdə bizdə çox aydın mənzərə yaranır. Yeddi rayonun boşaldılması, sonra azərbaycanlı məcburi köçkünlərin qayıtması, sonra Azərbaycan vətəndaşlarının, köçkünlərin Dağlıq Qarabağa qayıtması.

**S u a l:** **Bələliklə o, Dağlıq Qarabağı da Sizə verməlidir?**

**C a v a b:** O, azərbaycanlıların oraya geri qayıtmamasına imkan verməlidir. Geri qayıtmasına. Şuşaya.

**S u a l:** **Bələliklə, Sizin Dağlıq Qarabağı nəzarət altında saxlamağınızıza ehtiyac yoxdur?**

**C a v a b:** Siz «nəzarət altında» deməklə nəyi nəzərdə tutursunuz?

**S u a l:** **Sizə Dağlıq Qarabağ üzərində fiziki olaraq nəzarəti ələ keçirmək və Dağlıq Qarabağın müdafiə qüvvələrini geri çəkmək, orada olan erməniləri geri çəkmək lazımdır, yoxsa mülki şəxslərinizin geri qayıtmasına icazə verilsəydi, bu Sizi qane edərdi?**

**C a v a b:** Ermənistanın qəbul etmədiyi əsas principlərdə – onlar faktiki olaraq etibarsızdır, çünkü Ermənistan onları qəbul etməyib – bir müddəə var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh, təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə orada yaşaya-caqlar. Biz orada hansı idarəcilik formasının olacağını dəqiq müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə getməmişik. Bizim mövqemiz ondan ibarətdir ki, bələdiyyə idarəciliyi, yaxud ermənilər üçün mədəni muxtarıyyət kimi müəyyən özünü idarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda mühabibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o bu öhdəliyi götürmür. Ona görə də belə davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik.

**S u a l:** Prezident Əliyev, Siz artıq əhəmiyyətli dərəcədə irəliləmisiniz və Dağlıq Qarabağ ətrafında əraziləri qaytarmışınız. Mülki şəxsləri nə vaxt geri qaytarmağa başlamağı planlaşdırırsınız?

**C a v a b:** İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana və vətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyə ehtiyacımız olacaq. Çünkü azad edilmiş ərazilərdə, demək olar ki, hər şey dağıdılib. Mən dəfələrlə demişəm ki, on minlərlə insanın yaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün bina tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq. Ona görə də ilk növbədə, dəymış ziyanı

qiymətləndirəcəyik. Biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymmiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünkü bütün məscidlər, bütün muzeylər dağdırılıb. Bu, birincisi. Bundan sonra məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, bizim insanların orada yaşaması üçün ilkin olaraq minimum şərait yaratmalıyıq. Biz tikinti materialları tədarük etməli, infrastruktura investisiya yatırmalıyıq.

**S u a l: Beləliklə, Siz düşünürsünüz ki, bunun üçün real olaraq illər lazımdır?**

**C a v a b:** Bilirsiniz, bütün işgal dövründə biz artıq 300 min qaćqın və məcburi köçkünü yerləşdirmišik. Son illər ən güclü təsir bağışlayan illər olub, çünkü təkcə bu il biz 7000 köçkün ailəsini yerləşdirmišik. Beləliklə, düşünürəm ki, biz ildə 7000-dən 10000-dək ailəni köçürə bilərik. Lakin bunun üçün bizim infrastruktura ehtiyacımız vardır. Biz bunu hər şeyin hazır olduğu Bakıda edirik. Lakin hər şeyin dağdırıldığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu nə qədər vaxt aparaacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

**S u a l: Prezident İlham Əliyev, icazənizlə, sonda bir və ya iki qısa sual verim. Azərbaycanın çox güclü müttəfiqi olan Türkiyə Sizə böyük dəstək verib. Siz Prezident Ərdoğanla nə dərəcədə tez-tez danışırsınız?**

**C a v a b:** Çox tez-tez. Xüsusilə indi, həftədə bir neçə dəfə.

**S u a l:** Bəs gündə?

**C a v a b:** Gündə yox, amma ehtiyac olsa, gündə bir neçə dəfə ola bilər. Biz qardaşlıq, dostluq. Dediyiniz kimi, böyük dəstək, siz haqlısınız. Lakin mən dəqiqləşdirmək istəyirəm, bu, siyasi dəstək və mənəvi dəstəkdir. Başqa heç nə.

**S u a l:** Burada istifadə olunan dronları idarə edən türk pilotlar var mı?

**C a v a b:** Xeyr.

**S u a l:** Beləliklə, onlar Sizin qüvvəleriniz tərəfindən istifadə olunur?

**C a v a b:** Bəli, hər şey bizim qüvvələrimiz tərəfin-dən istifadə olunur. Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq, bizim aldığımız və pul ödədiyimiz digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim tərəfimizdən edilir.

**S u a l:** Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi? Biz Ermənistən artıq Rusiyaya müraciət etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük. Sizcə, Türkiyənin da-ha çox cəlb olunmağını xahiş edəcəyiniz gün gələcəkmı?

**C a v a b:** Mən çox irəliyə baxmaq istəmirəm. Çünkü bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistən davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünkü mən bir çox hallarda demişəm ki, biz münaqışının beynəlmiləlləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkə-

lərdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu bizim mövqemizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayıacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusyanın malik olduğu kimi, eyni formatımız, qanuni bazamız vardır. Əgər Azərbaycan təcavüzlə üzləşsə və görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz bu variantı nəzərdən keçirəcəyik.

**S u a l:** Prezident Əliyev, icazənlə, mən daha iki sualla bağlı yardımınızı xahiş edəcəyəm. Münaqişənin indi yenidən alovlanmasıν və sizin belə güclü irəliləməyinizin səbəblərindən biri kimi, Türkiyənin çox güclü dəstək verdiyini, bunun həqiqətən də həllədici olduğunu iddia edənlərə nə deyərdiniz? Əminəm ki, belə iddiaları eşitmisiniz.

**C a v a b:** Xeyr, qətiyyən. Yeri gəlmışkən, Türkiyənin hərbi iştirakı haradadır? Bunu kim təsdiqləyə bilər? Hər hansı türk əsgərini kim görüb?

**S u a l:** Yerində iştirak deyil, güclü siyasi dəstək, daimi bəyanatlar, çox güclü regional gücdən çox güclü dəstək. Bu, burada amil deyil?

**C a v a b:** Bəli, bu amildir. Lakin bu amil münaqişə başlayandan sonra çox mühüm əhəmiyyət kəsb etdi. Çünkü əgər münaqişənin xronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistan bizi hücum edəndən və biz cavab verəndən saatlarla sonra başladı.

Amma Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildən baş vermədi. Bu hər zaman belə olub. Niyə münaqışə başladı? Mən sizə deyə bilərəm. Çünkü Ermənistən danişıqları pozmaq istəyirdi. Onlar iyulun 12-də dövlət sərhədində bizə hücum etdilər və bizim ərazimizə daxil oldular. Biz cavab verməli olduq. Həmin toqquşma 4 gün davam etdi və biz onları Azərbaycandan sixışdırıb çıxarandan sonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustun ortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttini keçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşı terror hücumları planlaşdırıldıqlarını etiraf etdi. Sonra sentyabrın 27-də onlar bizim şəhərlərimizi artilleriya atəşinə tutmağa başladılar, bizim mülki şəxslər və hərbçilər arasında ilk qurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqələrdə oldu. Onlar bizi ağır artilleriyadan atəşə tutdular. Beləliklə, bu belə başladı. Niyə başladı?

**S u a l:** Prezident Əliyev, üzr istəyirəm. Bilirəm, Siz bizə tarixini danışmaq istəyirsiniz, lakin Sizinlə iki məqama aydınlıq gətirmək istəyirəm. Siz hərbçilər arasında itkiləri qeyd etdiniz. Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər?

**C a v a b:** Xeyr, qətiyyən. Birincisi, bizdə çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistən 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır. Əlbəttə, biz bu cür danişa bilmərik. Hər bir insan həyatı qiymətlidir. Lakin bizim itkilərimiz Er-

mənistaninkindən xeyli aşağıdır. Çünkü bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünkü həmin dronlar olmasaydı, bütün o tanklar və toplar çox sayıda adamı öldürərdi. Səbəb o deyil ki, biz düşünürük ictimaiyyətin dəstəyini almarıq, əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən «dayanın» sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin! Çünkü bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb.

**S u a l:** Prezident Əliyev, deməyinizdən belə çıxır ki, Sizin bu müharibədən başqa yolunuz yoxdur, Siz sonuncu qarışı geri alana qədər döyüşməlisiniz?

**C a v a b:** Bəli, mənim dediyim məhz budur. Eyni zamanda, mən əvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü, xarici işlər naziri deyil, şəxsən özü desə ki, Ermənistən Ağdamdan, Kəlbəcərdən, Laçından qoşunlarını çıxarıır və bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq. Biz bu müharibəni davam etdirmək istəmirik. Biz dayanmaq istəyirik. Bu mənim lap əvvəldən dediklərimdir. Məni tanıyan insanlar bilirlər ki, mən sözümə əməl edən insanam. Mən nə deyirəmsə, onu edirəm. Əgər Paşinyan bunu bu gün desə, sizə söz verirəm ki, biz dərhal dayanarıq. Amma o bunu etmir. O, geri almaq istəyir. O öz qüvvələrini yenidən qrup-

laşdırmaq, daha çox insan səfərbər etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir. Qeyd etdi-niz ki, indi o, hərbi dəstək üçün Prezident Putinə məktub göndərib, bununla da öz məglubiyyətini etiraf edib. Əgər o, məglubiyyətini etiraf edibsə, niyə demir ki, əraziləri boşaldacaq? Bu ərazilər Ermənistana məxsus deyil. Bu bizim torpaqlarımızdır. Onlar bu əraziləri bizə geri qaytarmalıdır. Əgər onlar bunu etməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yolu yoxdur.

**S u a l:** Siz bilirsiniz ki, sizin qüvvələrinizin fəaliyəti nəticəsində Dağlıq Qarabağda neçə mülki şəxs həlak olub?

**C a v a b:** Xeyr, bilmirik. Biz Ermənistəninin müdafiə nazirliyinin rəsmi məlumatını eşitməmişik. Biz bu rəsmi məlumata inanmırıq.

**M ü x b i r:** Onlar 45 mülki şəxs deyir.

**İlhəm Əliyev:** 45 ya 47 – biz bilmirik. Mən bilmədiyim bir şeyi deyə bilmərəm. Lakin düşünürəm ki, bu rəqəm çox işiirdilib. Çünkü biz onların kəndlərinə hücum etməmişik. Biz onların şəhərlərinə hücum etməmişik.

**M ü x b i r:** Hörmətli Prezident Əliyev, onların kənd və şəhərlərinə edilən hücumlarla bağlı sənədli sübutlar vardır.

**İlhəm Əliyev:** Mən hələ bitirməmişəm. Biz Xankəndiyə hücum etmişik, çünkü Xankəndi hərbi is-tehkamlarla dolu idi, biz onları məhv etməli idik.

**M ü x b i r:** Mülki şəxslərin evləri dağlıb.

**İlhəm Əliyev:** Müharibə vaxtı bu bəzən baş verir. Belə olur. Biz o qədər dəqiq deyilik, əgər onların

artilleriyası düz evin yanındadırsa. Bu, Gəncədə olduğu kimi deyil ki, onlar bəlkə də 20–30 kilometr radiusunda heç bir hərbi obyektin olmadığı mülki obyektlə qəsdən ballistik raketlərlə hücum etdilər.

**S u a l:** Mülki şəxslərin ölümü ilə bağlı məlumatlar Sizi narahat edirmi?

**C a v a b:** Bəli, əlbəttə. Mən təəssüf edirəm. Təəssüf edirəm ki, bu, baş verib. Mən qohumlarını itirən hər kəsə başsağlığı verirəm. Mən Dağlıq QarabağdaKİ mülki şəxsləri nəzərdə tuturam. Lakin yenə də münaqişənin miqyasını nəzərə alaraq, yenə də hər bir insan həyatı qiymətlidir deyərək, itkilər yenə də çox aşağıdır. Bu onu göstərir ki, biz mülki şəxslərə qarşı döyüşmürük. Bilirsiniz, onlar ötən əsrin 90-cı illərində mühabibədə neçə mülki şəxsi qətlə yetiriblər? Min-lərlə, minlərlə. Xocalı soyqırımında onlar 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 günahsız insanı qətlə yetiriblər, onların yalnız azərbaycanlı olduqlarına görə. Xocalı soyqırımı çox yaxşı tanınan sübuta yetirilmiş faktdır.

**S u a l:** Siz bu qışda Dağlıq Qarabağda humanitar fəlakət təhlükəsinin olmasını qəbul edirsiniz? Siz yaxınlaşırsınız və tezliklə ərazini mühəsirəyə almaq mövqeyində ola bilərsiniz. İçəridəki mülki şəxslərin taleyi necə olacaq?

**C a v a b:** Bu sual mənə yox, Paşinyana verilməlidir ki, dayansın və mən necə dayanmayı deyirəm.

**S u a l:** Lakin siz onları təcrid edə bilərsiniz. Əgər sizin qüvvələriniz onları təcrid etsə, onlar necə sağ qalacaq?

**C a v a b:** Biz onların qayğısına qalacaqıq. Biz onları hər şeylə – ərzaqla, su ilə, hər şeylə təmin edəcəyik. Buna qətiyyən şübhə olmasın. Münaqişənin ilk saatlarında bizim bütün hərbi komandirlərimiz məndən bir-başa göstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Siz bizim Hadrutda tapdığımız yaşlı iki adam haqqında əhvalatı bilirsınız? Onların qohumları və hərbçilər onları sadəcə olaraq, tərk edərək qaçıblar. Bir qadın və bir kişi, təxminən 90 yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanaya yerləşdiridik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə baş verdi? Həmin yaşlı kişi artıq sərhəddə, Qazaxda, buradan uzaqda olanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilər ki, o xəstədir, tezliklə ölücək, biz onu istəmirik. Bilirsınız? Onlar məhz belə etdilər. Həmin şəxs Qırmızı Xaçın himayəsi altında xəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslar olsun ki, kişi öldü. Biz mülki şəxslərlə belə davranışırıq. Ona görə də hazırlı Dağlıq Qarabağda yaşayan mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacaqıq və onlar Azərbaycanın himayəsi altında daha yaxşı yaşayacaqlar.

**M ü x b i r:** Lakin onların təxminən 90 mini artıq qaçıb. Görünür Sizin təminatlarınız onları sakitləşdirmir.

**İlhəm Əliyev:** Bizdə olan məlumatə görə, Dağlıq Qarabağda yaşayan real əhali 60–70 min nəfər olub. Bütün bu rəqəmlər çox şiqıldılıb. Ona görə də mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki orada maksimum 70 min nəfər yaşayıb.

**S u a l:** Prezident Əliyev, Sizə uzunmüddətli perspektivlə bağlı sual verə bilərəm? Cənubi Qafqazın gələcəyini necə görürsünüz? Buraya sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki, Azərbaycanla Ermənistən arasında nə vaxtsa sülhün olacağı günü görürsünüz mü?

**C a v a b:** Bəli, əgər mənim mövqemi soruşursunuzsa, düşünürəm ki, bu mümkünkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnız Ermənistən tərəfin-dən asılıdır. Müharibənin bu 40 günü ərzində mən dəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla bunu edirik. Baxın, biz onlar-la neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necə yaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızın balansına əsaslanır. Niyə Ermənistən təcrid olunub? İşgal səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat layihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlar Ermənistəndən yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlara nəql etməyimiz üçün ən qısa yol Ermənistəndən keçir və biz keçən əsrin 90-ci illərində bunu onlara təklif etmişdik. Biz dedik ki, əraziləri boşaldın, gəlin Ermənistən əra-zisindən keçməklə, Naxçıvan və sonra Türkiyəyə daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını birləşdirərik, regionun bütün ölkələrini müəyyən mənada bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar dedilər – yox. Mən Minsk qrupu həmsədrleri vasitəsilə – onlar bunu təsdiqləyə bilərlər – dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağda sosial pro-

qramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgər onlar əraziləri boşaltsalar. Onlar deyiblər – yox. Mən Dağlıq Qarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyət təklif etmişdim. Ermənistan dedi – yox. Onlar hər şeyə «yox» deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri gəlmışkən, onların Qarabağ klani tərəfindən devrilmiş ilk prezidenti məqalə dərc etdirərək deyib ki – bu, ötən əsrin 90-ci illərinin ortalarında olub – azərbaycanlılar indi bizə təklif etdiklərini bir daha təklif etməyəcəklər.

**S u a l:** Siz indi Dağlıq Qarabağ üçün muxtariyyət statusunu qəbul edərsiniz?

**C a v a b:** İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünkü indi yerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişəm, ermənilər isə bunu rədd ediblər.

**S u a l:** Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nə istəyirsiniz?

**C a v a b:** Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O hər hansı başqa rayon kimi, Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu yenə də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox gec deyil. Çünkü biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar məntiqli davranışalar, biz bəzi özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmalıdırlar. Onlar İtaliya, İsveç və Finlandiya kimi Av-

ropa ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdırlar. Niyə fərqli olmalıdırlar? Sonra, əlbəttə, regiona sülh gələcək. Zənnimcə, səmi-mi desək, Ermənistənindən indiki baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm. Ermənistənda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidir və sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistən arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayirdıq.

**S u a l:** Sühl naminə Sizin təklif edə biləcəyiniz hər hansı bir kompromis varmı? Sizin indi verməyə hazır olduğunuzu söyləyə biləcəyiniz nəsə varmı?

**C a v a b:** Digər tərəf kompromis arzulamadığı halda, mən kompromis təklif edə bilmərəm. Bilirsınız, bu müddət ərzində Ermənistənindən baş naziri də bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiya televiziyasında bir veriliş var. Onlar eyni sualı mənə də, ona da verdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimi dedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi – Dağlıq Qarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyin etmə. Amma bu, kompromis deyil. Onlar hansı kompromisə getməyə hazırlıdırlar? Yeri gəlmışkən, bu gün onların kompromisə getmək imkanları azalır. Çünkü biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün əraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada olacaq. Onda biz nə

barədə danışacaqıq? Beləliklə, hazırda Ermənistanın baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki, mənə qulaq assın, açıq şəkildə desin ki, «Biz Ağdamı, Kəlbəcəri və Laçını boşaldırıq», onda biz dayanarıq, atəşkəs olar, əgər onlar onu yenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə – status, muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geri qayıdırıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımı həqiqəti deyirəm. Bu gün vəziyyət dəyişib. Ona görə də mənim bir il bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsin ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir.

**S u a l: Sizin sülh yolu ilə həllə ümidiiniz varmı?**

**C a v a b:** Bəli, ümidim var. Çünkü indi mənim ümidi bizim döyük meydanındakı uğurumuza əsaslanır. Mənim ümidim Ermənistanın konstruktiv mövqeyinə əsaslanmır. Çünkü biz döyük meydanında gördüklərimizdən, Füzulidə, Cəbrayılda gördüklərimizdən anladığ ki, onlar əraziləri boşaltmağı planlaşdırıldılar. Onlar bizə yalan danışıldır. Onlar Minsk qrupunun həmsədlərinə yalan danışıldır. Çünkü onlar o istehkamlara o qədər vəsait yatırıblar ki, oraları heç vaxt boşalmazdılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtimizi apardı. Sonra biz Araz çayı boyu Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə çox şiddetli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtimizi aldı.

**S u a l: Prezident Əliyev, icazənizlə, mən Sizə BBC-nin Azərbaycan xidməti adından sual vermək istəyirəm. Əgər öz dilinizdə cavab verməyə şad olsanız, düşünürəm ki, onlar da çox şad olarlar. Bu münaqişə-**

dən sonra burada Azərbaycan xalqı üçün necə gələcək görüşünüz? Bilirəm, Siz razılaşmayacaqsınız, lakin bəziləri deyir ki, bu hələ də tam azadlığı, tam insan haqları olmayan cəmiyyətdir. Əgər münaqişə bitərsə, Siz sülhün dividend gətirəcəyini görüsünüzmü? Düşübürsünüzmü ki, cəmiyyət onları düşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada gələcəyi necə görüşünüz?

**C a v a b:** Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işgaldən azad edilmiş torpaqları yenidən quracaq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi, öz ərazi bütövlüyüümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əmi-

---

nəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşıımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyüümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi, başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdiririk və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWITTER» SƏHİFƏSİNDƏN

*9 noyabr 2020-ci il*

Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli kəndlərini, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığınaq kəndlərini, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx kəndlərini, Cəbrayıln Hüseynallar, Söyüdlü, Aşağı Sırıq kəndlərini, Qubadlınin Yuxarı Mollu, Aşağı Mollu, Xocik kəndlərini, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

---

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWITTER» SƏHİFƏSİNDƏN

*9 noyabr 2020-ci il*

Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağlar, Şəhər Zərdanaşen kəndlərini, Xocalının Şuşakənd, Muxtar, Daşaltı kəndlərini, Füzulinin Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şixli, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndlərini, Zəngilanın Sobi, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığır yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndlərini, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrizli, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəgər, Qaraqoyunlu, Çərəli kəndlərini, Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!  
Qarabağ Azərbaycandır!

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ VİDEOKONFRANS FORMATINDA GÖRÜŞ

*10 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 10-da videokonfrans formatında görüşmüşlər.*

**Vladimir Putin:** Axşamınız xeyir, hörmətli İlham Heydər oğlu.

**İlham Əliyev:** Axşamınız xeyir, Vladimir Vladimiroviç.

**Vladimir Putin:** Bu gün biz Sizinlə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazırının və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatını imzalayıraq.

Mən çox ümid edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, həm bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bizim bugünkü bəyanatda təsbit etdiyimiz razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası isə, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə Azə-

baycan Respublikası ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq. Təşəkkür edirəm.

**I l h a m Ə l i y e v:** Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işgalinə son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə, bu həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələri xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, bizim gördüyüümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoymacaq.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, çoxillik işgaldən azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır.

Vladimir Vladimiroviç, Sizə həm əvvəlki illərdə və xüsusən münaqişənin qaynar fazası dövründə fəal iştirakınıza görə təşəkkürümü bildirmək istərdim. Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının

xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürümüz bildirmək istərdim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradıraq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaqdır. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Sağ olun.

**Vladimir Putin:** Mənim fikrimcə, dediyim ki-mi, bu həqiqətən, həm erməni, həm də Azərbaycan xalqlarının xeyrinə və onların mənafeyi naminədir. Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, üçtərəfli danışıqların gedişində əldə edilmiş mövqelər, bu gün bizim imzaladığımız bəyanat hamısı icra olunsun. Təşəkkür edirəm.

**İlham Əliyev:** Sağ olun, Vladimir Vladimiroviç. İmzalamaya başlayaqq.

**Vladimir Putin:** Bəli.

*Prezident İlham Əliyev və Prezident Vladimir Putin bəyanatı imzaladılar.*

---

**Vladimir Putin:** Sizə təşəkkür edirəm, İlham Heydər oğlu.

**İlham Əliyev:** Çox sağ olun, Vladimir Vladimiroviç.

**Vladimir Putin:** Bu ərazilərdə yaşayan bütün insanlara, bütün xalqlara ən xoş arzularımı bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizinlə biz xeyirxah iş gördük və bu regiondakı bütün ölkələr arasında münasibətlərin durmadan inkişafı, bu ərazilərdə yaşayan insanların, Azərbaycan və erməni xalqlarının rifahı üçün yaxşı baza şəraitini yaratdıq. Təşəkkür edirəm.

**İlham Əliyev:** Bir daha sağ olun, Vladimir Vladimiroviç. Sizin şəxsi iştirakınıza görə təşəkkür edirəm və əminəm ki, bu gün baş verənlər Rusiya, Azərbaycan və Ermənistən xalqlarının tarixində çox mühüm tarixi gün kimi qalacaq. Bir daha sağ olun.

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, RUSİYA FEDERASIYASININ PREZİDENTİ VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİNİN BİRGƏ BƏYANATI

Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev, Ermənistən Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakılardı bəyan edirik:

**1.** 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistən Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar;

**2.** 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır;

**3.** Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir;

**4.** Rusiya Federasiyasının sülhməramlı kontingenți erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırlı müddəanın tətbi-

qinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıkış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır;

**5.** Münaqişə tərəflərinin razılaşmala əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı Mərkəz yaradılır;

**6.** Ermənistən Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistən arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır;

Tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistən arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklerin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

**7.** Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır;

**8.** Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir;

**9.** Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistən Respublikası vətəndaşların,

nəqliyyat vasitələrinin və yüklerin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

**Azərbaycan Respublikasının Prezidenti  
Ermənistan Respublikasının baş naziri  
Rusiya Federasiyasının Prezidenti**

*10 noyabr 2020-ci il*

## AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!

Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri imzalamaşlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim:

**«Azərbaycan Respublikasının Prezidenti,  
Ermənistan Respublikasının baş naziri və  
Rusiya Federasiyasının Prezidentinin  
bəyanatı**

Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakılardı bəyan edirik:

**1.** 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar;

**2.** 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır;

**3.** Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir;

**4.** Rusiya Federasiyasının sülhməramlı kontingenți erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır;

**5.** Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı Mərkəz yaradılır;

**6.** Ermənistən Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistən arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilir. Tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistən arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutu-

lur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların nəqliyyat vasitələrinin və yüklerin hərəkətinə təhlükəsizlik zəmanəti verir;

**7.** Daxili məcburi köçkünlər və qaćqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaćqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır;

**8.** Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir;

**9.** Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklerin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat-kommunikasiyalarının inşası təmin ediləcək.

**Azərbaycan Respublikasının Prezidenti,  
Ermənistan Respublikasının baş naziri,  
Rusiya Federasiyasının Prezidenti»**

Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Bu bəyanatın tarixi əhəmiyyəti vardır. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində imzalandı

və ilk mərhələdə 3 ölkənin başçısı videokonfrans vəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistanın baş naziri bundan imtina etdi. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünkü faktiki olaraq, bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona görə bu bəyanatı videokonfrans formatında Rusiya Prezidenti və mən imzalamışım və bu bəyanat rus dilində tərtib edilibdir. Mənim burada imzam var, bu sənəd bu imzalamadan sonra Rusiya səfirinə təqdim edilib və Rusiya və Ermənistan dövlət, hökumət başçıları bu sənədi imzalayacaqlar.

Bir daha demək istəyirəm ki, Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadüşüləndir. Halbuki hesab edirəm ki, hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdəcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun – dəmir yumruğun hesabına imzalayır!

Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadəm ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşaya-

cağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur.

Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünkü noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işgalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistən ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınaçıqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünkü bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işgal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaracaq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Hər dəfə işgal altında olan hansısa rayon, şəhər işğaldan azad ediləndə mən o şəhər və rayonların sakinlərini təbrik edirdim, təsəvvür edirəm ki, onların həyatında bu nə deməkdir. Onların bəziləri, bəlkə də bir çoxları görəndə ki, uzun illər ərzində məsələ öz həllini tapmir, artıq ümidişlərini itirmişdilər. Mən son 17 il ərzində köçkünlərlə çoxsaylı görüşlərimdə, onlar

üçün yeni evlərin təqdimat mərasimlərində görürdüm ki, ildən-ilə onların ümidləri azalırdı. Görürdüm, ürək ağrısı ilə bunu görürdüm. Görürdüm ki, artıq onların bəziləri ümidlərini itirib. Bəli, təşəkkürlərini bildirirdilər, təbii ki, onlara yaxşı şərait yaradılırdı, onların problemləri həll olunurdu. Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür. Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisə edilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi. Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda, onların gözlərində nisgil, həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözüñüz aydın olsun, siz qayıdırınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi?!

Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Bizim bütün binalarımız dağdırılıb, tarixi abidələrimiz dağdırılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağdırılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıdağılmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qıruru-muza toxunmaq üçün donuz saxlayırdı. Amma biz

onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq.

Mən noyabrin 8-də Şuşanın azad edilməsi ilə əla-qədar xalqımı müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir – əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytarraq. Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işgalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalgalandırıb. Bu bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sindirdən, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü topladıq, dedik ki, artıq yetər, biz bu işgala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacaq! Heç bir danışqlar bizi maraqlanırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışqlar haqqında, ümumiyyətlə, söhbət apar-

mıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən mühəribədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbrlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək?! Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacaqıq və qovduq da!

Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistənən baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımirsiniz, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə Konvensiyasını kobudcasına pozaraq, nümayişkarana şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin.

Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andığmə mərasimi keçirmişdi və Ermənistənən baş naziri gedib orada

iştirak etmişdi. Bu bizə sataşmaq deyildimi?! Bunun hesabını sizdən soruşan olmayıacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Onun-bunun ətəyindən yapışib bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın. Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxiş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib, bax, bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq.

Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdamada da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik.

Onların, demək olar ki, bütün texnikasını məhv etmişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, düşməni əzib keçiblər, əcəb də ediblər, öz torpağımızda. Biz beynəlxalq hüquqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz mülki vətəndaşlardan intiqam almamışıq, heç vaxt almayacağıq və məhz buna görə mülki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır. Onlar nə etdilər? Onlar döyüş meydanında duruş gətirə bilmədilər, qaçdılardı, ondan sonra ballistik raketlərlə mülki vətəndaşlara atəş açdılar. Bu, hərbi cinayətdir. Onlar bu hərbi

cinayətə görə cavab verəcəklər. Gəncə şəhərini Ermənistandan ballistik raketlər vurmaq alçaqlıqdır, alçaq hərəkətdir, cinayətdir. Bərdəni kasetli bombalarla atəşə tutmaq hərbi cinayətdir. Mən demişəm: Tərtər şəhəri İkinci dünya müharibəsi dövründə dağlımış Stalinqrad şəhərinə bənzəyir. Gündə – özü də böyük şəhər deyil – yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Ancaq ermənilər qaçış getdilər. Onların «yenilməz» ordusu məhv oldu, fərariilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçarsa məsuliyyətə cəlb olunacaq. Bizdə bir nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağlıb, mali batıb, əzizini itirib, övladını itirib, yenə də deyir «Vətən sağ olsun». Ancaq irəli, irəli! Mənə yazılmış məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam.

Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə vermemişdim. Bəziləri deyirdilər ki, İlham Əliyev nə üçün müsahibə vermir? Hesab edirdim ki, mən öz mövqemi ifadə etmək üçün kifayət qədər imkanlara malikəm, tez-tez bütün məsələlərlə bağlı öz fikirlərimi bildirirəm. Mənim bütün fəaliyyətim şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə təqdim edilir. Lüzum bilmirdim onda. Amma lazımlı olan vaxtda 30-a yaxın müsahibə vermişəm və o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edi-

rik. Demişəm ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında atılıb. İntiqamımızı düşməndən aldıq, işgalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdırığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünkü biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir.

Mən bu müharibə başlayandan sonra demişdim ki, bir çoxları, demək olar, bu məsələ ilə məşğul olan siyasetçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı, yoxdursa, onda bunu sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistən, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki, hərbi həlli vardır. Mən demişdim – Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günlündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər.

Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm – qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər dayanın. Yaxşı, bizim torpaqlarımızı işgal edəndə niyə bunlara «dayanın!» deyən olmadı? Bizim

torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün «buradan çıx get!» deyən olmadı? Bu nədir? Yaxşı, biz indi öz gücümüzə güvənərək, bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bize «dayanın» deyirsən, ona de ki, çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən, heç kim məni dayandırıa bilməz. Dedim tələb edirəm səndən, Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax, bu bəyanatda o öhdəlik var. Məcbur etdik onu, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə, donuzları bizim məscidlərimizdə saxladığını görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrin 1-nə qədər rədd olacaqlar qalan işgal edilmiş torpaqlardan. Ona görə məsələnin hərbi yolu vardır. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi mərhələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində bu, məglubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır. Prinsip etibarilə mən tələb edə bilərdim ki, gəlsin otursun orada, aşağıda, orada imzalasın onu. Amma mən belə adam deyiləm. Mən nə üçün kimisə alçaldım?! O onsuz da özünü alçaldıb. Bu rəzil duruma özü-özünü salıb. Gərək orada qarnını qabağa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verə-

cək, verir də. Bax, belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik.

Beləliklə, məsələnin həlli artıq təmin edilib. Əlbəttə, əgər Ermənistən atəşkəsə əməl etsə – mən artıq bütün əmrlərimi vermişəm – komandanlıqlara əmri-mi vermişəm, biz dayanırıq. Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünkü dayanmasa, biz də dayanmayacağıq.

İndi beynəlxalq müşahidəçilər yaxşı bilirlər ki, kim atəşkəsi pozub. Birinci dəfə kim pozub Gəncəni ballistik raketlə bombalayanda, ikinci dəfə kim pozub beş dəqiqə atəşkəs vaxtından keçməmiş və üçüncü dəfə Bərdəni kasetli raketlərlə vurmaqla. İndi bu dəfə də pozsa, artıq mən hesab edirəm ki, özü lap peşman olacaq. Biz istədiyimizə nail ola bildik. Biz düşməni məcbur edə bildik. Mən faktiki olaraq, onlara ultimatum verdim. Dedim ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm. Sona qədər! Ayın 8-də Şəhidlər xiyabanında dedim ki, sona qədər gedəcəyəm və heç bir qüvvə məni dayandırıa bilməz.

Biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıllı şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi.

Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını bizə siyasi yolla qaytarsın. Amma burada Ermənistən tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış

bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur oldu. Çünkü bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi. Mən demişdim ki, qan tökmək istəmirəm, müharibəni dayandırmalıyıq, rədd olun bizim torpaqlarımızdan! Belə də oldu.

Mən bir məsələni də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazılıb: «Münaqişə tərəflərinin razılaşmalaşa əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı Mərkəz yaradılır». Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.

Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışimdə həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirdim. Çünkü onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünkü Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər.

Diger önmeli məsələ, xüsusilə qeyd etmək istəyirəm, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturunu yaradıla bilər və yaradılmalıdır. Biz bunu, əlbəttə ki, çox dəstəkləyirik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünkü birbaşa Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünkü mənfur düşmənötən əsrin 90-cı illərinin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq, mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsilmiş – çünkü o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürüldürdü – faktiki olaraq, Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm ki, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işgal altına düşmədi. Erməni vandallarının belə planları da var idi.

Ona görə bu bəndi xüsusilə qeyd etmək istərdim və əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim. Bildirməliyəm ki, naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi, fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan

bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da torpaqlarımızın azad edilməsi işində böyük qəhrəmanlıq, fədakarlıq göstəriblər, şəhidlər veriblər.

Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşıyıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinibdir. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistən bu xoşbəxtlikdən məhrumdur. Çünkü monodövlətdir, orada ermənilərdən başqa, heç kim yaşamır, heç kim orada yaşaya bilmir. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Ya onları qovurlar, azərbaycanlılar kimi, etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa milletin nümayəndəsi orada yaşaya bilmir, sixışdırırlar, sixışdırırlar, sixışdırırlar. Amma bizim üstünlüyüümüz bundadır – çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm

ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirdi.

Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir verdiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistən tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtarıyyət təklif edəndə buna razi olmadılar, dedilər ki, yox, bu, «müstəqil dövlət»dir. Onlar uzun illərdir «müstəqil dövlət» kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdır. Bir kəlmə də yoxdur. Paşinyan, nə oldu bəs? Nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu, Paşinyan, yol çəkirdin Cəbrayıla? Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayıacaq! Nə qədər ki, mən Prezidentəm, olmayıacaq! Ona görə bu sənədin çox böyük mənası var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək, onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Əlbəttə, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu – bütün bunlar bu qələbəmizi şərtləndirdi. Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsas-

sız tənqidlər ifadə edən insanlar bu dövrdə, hesab edirəm ki, yüksək şürur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu normaldır. Müxalifət olmalıdır, bu normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də, əlbəttə ki, bütün bu azadlıqlar vardır. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. «İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır» fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm ki, bu günlər ərzində mən gördüm – milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünkü biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gütümüyü göstərdik, döyük meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərdik. Gün gələcək, müharibə dövründə ictimaiyyətə açıqlaya bilmədiyimiz bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansıa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünkü mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandırıa bilməzdi. Çünkü mən bilirdim ki, biz haqliyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordu! Fəxr edirik

xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqlərlər ən xoşbəxt günlər, dəqiqlərdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!

«Qarabağ Azərbaycandır və nida!» ifadəsi artıq bizim qələbəmizin rəmziidir, rəmzinə çevrilibdir. Bir il bundan əvvəl mən bunu demişəm. Fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrilibdir. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Azərbaycan!

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 10 noyabr 2020-ci il

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ

*10 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putina telefonla zəng etmişdir.*

*Azərbaycan Prezidenti Rusiya Hərbi Hava Qüvvələrinin helikopterin Azərbaycan–Ermənistan sərhədinin Naxçıvan sahəsində vurulması ilə bağlı faciə ilə əlaqədar başsağlığı verdi.*

*Prezident İlham Əliyev bu faciəli təsadüfə görə üzr-xahlıq edərək bildirdi ki, günüün qaranlıq vaxtında həmin helikopter Ermənistan hərbi hava qüvvələrinin helikopteri hesab edilib.*

*Dövlət başçımız həlak olanların doğmalarına və yanxınlarına başsağlığı verilməsini xahiş etdi, xəsarət almış pilotun tezliklə sağalmasını arzuladı.*

*Prezident İlham Əliyev Azərbaycan tərəfinin həlak olmuş və xəsarət almış pilotların ailələrinə kompensasiya ödəməyə hazır olduğunu bildirdi.*

*Prezident İlham Əliyev Prezident Vladimir Putinin diqqətinə çatdırıldı ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır. Təqsirkarlar cəzalandırılacaq və bu barədə Rusiya tərəfi məlumatlandırılacaqdır.*

*Prezident Vladimir Putin telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi, belə insidentlərin yolverilməz olduğunu qeyd etdi.*

*Tərəflər gələcəkdə belə hallara yol verilməyəcəyinə əmin olduqlarını bildirdilər.*

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

*10 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olmuşdur.*

*Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibatılə bir-birini təbrik etdilər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi.*

*Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür etdi.*

*Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildirdilər.*

*Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı Mərkəzin yaradılması yüksək qiymətləndirildi, bu Mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.*

**TÜRKİYƏ RESPUBLİKASININ XARİCİ  
İŞLƏR NAZİRİ MÖVLUD ÇAVUŞOĞLU,  
MİLLİ MÜDAFİƏ NAZİRİ HULUSİ AKAR  
VƏ MİLLİ KƏŞFİYYAT İDARƏSİNİN  
RƏİSİ HAKAN FIDAN İLƏ GÖRÜŞ**

*10 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 10-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul etmişdir.*

**İ l h a m Ə l i y e v:** Əziz dostlar, hörmətli qonaqlar, qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımıla görüşdüür. Bu gün səhər əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz qardaşımı və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziylarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni bizim türk qardaşlarımız bu qələbəyə öz qələbə-

ləri kimi sevinirdilər. Onsuz da bu belədir. Bu bizim müştərək qələbəmizdir, Türkiyə–Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət, 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işgaldən azad etmişik.

Bu gün əziz qardaşımıla söhbət əsnasında eyni zamanda, Türkiyə–Rusiya birgə atəşkəsə nəzarət Mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi aparıldıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə işbirliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsinlar və bu gün biz buna nail olduq. Bu Mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacaqıq və rusiyalı həmkarlarımıza da danışacaqıq ki, qısa müddət ərzində bu Mərkəz yaradılsın. Çünkü erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli vardır. Bu ayın sonuna qədər onlar bütün hələ də işgal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu Mərkəzin qısa bir zaman ərzində yaradılmasında çox böyük fayda vardır. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz!

**Mövlud Çavuşoğlu:** Cox təşəkkür edirik, cənab Prezident. Biz də öz doğma evimizdə bir daha olmaq-

dan çox məmənunuq. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bu gün qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Təyyarəyə min-məzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi.

Biz də bir daha Sizi qələbəniz – Sizin qələbəniz bizim də qələbəmizdir – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi.

Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təəssüf ki, Ermənistən bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alarlar. Döyüş meydanındaki qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, insallah, can Azərbaycana qaytarılacaq.

Biz Sizin həm döyüş meydanındaki, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq, hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada can Azərbaycanın yanındayıq.

Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət Mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik.

Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq, biz də həmkarlarımızla birlikdə lazımı işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik.

Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik.

**İlham Əliyev:** Cox sağ olun, təşəkkür edirəm.

*Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığı bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.*

## 1 SAYLI KLİNİKİ TİBBI MƏRKƏZDƏ MÜALİCƏ OLUNAN HƏRBÇİLƏRLƏ GÖRÜŞ

*11 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandani İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrin 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşmüşlər.*

**İlhəm Əliyev:** Əziz hərbçilər, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işgalçıları torpaqlarımızdan qovduq. Mən gəlmışəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümüz bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmışınız, öz həyatınızı risk altına atmışınız, böyük şücaət göstərmisiniz.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi. Atılan bütün addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxısın. Döyüş meydanında qazanılmış qələbə siyasi müstəvidə

də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz qələbə qazanmasaydıq, inanmırıam ki, işgalçı qalan torpaqlardan çıxacaqdı. Çünkü torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işgal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyaseti hesabına qazanmışıq. Mən xahiş edirəm Vətən müharibəsində şəhid olmuş bütün bacı-qardaşlarımızın xatıresini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə şəfa versin. Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin.

Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm də danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıł, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad etmişik. Bayraqımızı o torpaqlara sancmışıq, bayraqımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcılıqla bu son hədəfə qədər uğurla irəlilədik.

Döyüslər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işgal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz – bu döyüslərdə fəal iştirak edən insanlar

yaxşı bilirsınız ki, 30 il ərzində hansı istehkamlar qurulmuşdu. O istehkamları yarib keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala saylanın bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, onlar öz xoşları ilə torpaqlarımızdan çıxmaq istəmirdilər. Əgər istəsəydiłər, bu məsələlərə nə üçün bu qədər vəsait ayrırlırdı? Bu onu göstərir ki, bütün bu dövr ərzində – 30 ilə yaxın dövr ərzində düşmən sadəcə olaraq, bizi aldadırdı, vasitəciləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların mənzəresi göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, eks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var idi? İşğaldan azad edilmiş ərazilərimizin, demək olar ki, 99 faizində bütün binalar dağdırılıbdır – yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu vəhşilikdir, vandallığıdır, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymış ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər

dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağııntıların maddi və mənəvi ziyanı hesablana-caq və biz – həm insanlar fərdi qaydada, həm də mü-təşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməl-lərinə cavab verəcəklər və cavab verirlər.

Biz çalışırdıq ki, bu məsələ sülh yolu ilə həll olun-sun. O cümlədən mən 17 il ərzində ölkə başçısı kimi çalışırdım ki, məsələ sülh yolu ilə həll olunsun və bu məsələnin uzanmasının əsas səbəbi də budur. Bir də beynəlxalq vasitəcılər bizi inandırırdılar ki, bu məsələ ancaq sülh yolu ilə həll oluna bilər. Amma son bir il ərzində gördük ki, bizi sadəcə olaraq, aldadırlar, sülh prosesi, demək olar, iflic vəziyyətə düşmüdü. Ermə-nistanın yeni rəhbərliyi qəbul edilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq, danışqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atıldı ki, həm bizə, həm bütün dünyaya göstərsinlər ki, işgal edilmiş torpaqlar əbədi işgal altında qalacaq. Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu xəritələrdə «Dağlıq Qa-rabağ respublikası»nın sərhədlərini müəyyən etmişdi-lər, o sərhədlərin içərisinə bütün işgal edilmiş torpaq-lar da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin ad-larını dəyişdirmişdilər, yeni eybəcər adlar vermişdi-lər. Bütün kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək isteyirdilər. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq isteyir-dilər. Yeni kommunikasiyaların, yolların çəkilişi nə-ticəsində o məskunlaşmanı, xüsusilə Arazboyu yerlə-şən rayonlardakı məskunlaşmanı sürətləndirmək is-

təyirdilər. Xaricdə yaşayış ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq «Dağlıq Qarabağ respublikası»nın tanınması haqqında qərarlar qəbul etmişdi. Bütün bunlar nəyi göstərir? Bütün bunlar göstərir ki, onlar hesab edildilər ki, bu yollarla həm işgali qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi aldadırlar, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində – 17 il ərzində deyirdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə deyir-desin, bu gün də ey ni fikirdəyəm, eyni sözləri deyirəm. Bu 44 gün ərzində mənə nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyu ram düşmən qarşısında, çıxsın torpaqlarımızdan, biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq. Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər.

Artıq ilk həftələrdən sonra dərk etdilər ki, bizim qabağımızda dura bilməyəcəklər. Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandırı bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq. Noyabrın 10-da imzalanmış birgə bəyanat faktiki olaraq, Ermənistəninin kapitulyasiya aktı idi. Necə ki, vaxtilə

İkinci dünya müharibəsi başa çatdıqdan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq, diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm, getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamışan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünkü indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamışan?

Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolmuzdan döndərə bilməz. Bu tarixi missiyani siz icra etmisiniz – Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə, bizim güclü orduvar, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyat-

lar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu bir neçə dəfə demişəm, bu qələbəni qazanan texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu qələbəni, bu zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birləşirik və bu birləşik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birləşik bizə imkan verəcək ki, işgaldan azad edilmiş torpaqlara yenidən həyat qaytarraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytarraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrdən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.

Xalqımızın duyğularını təsəvvür etmək çətin deyil. Mən bu dönmədə hər gün minlərlə məktub alram. Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni doğrudan da çox duyğulandırır. Bu gün bizim televiziya kanallarımız, internet saytlarımız uzun illər məcburi köçküñ həyatı yaşamış insan-

ları, onların duygularını, onların sözlərini ictimaiyyətə təqdim edəndə onların ən çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm – mən artıq qaćqın deyiləm. Bilirsiniz bu nə deməkdir? Bu bəlkə də ən xoşbəxt anların təzahürüdür, həm bu insanların həyatında, həm bizim hamımızın həyatında, həm də mənim həyatımda. Deyirlər ki, mən artıq köçkün, qaćqın deyiləm. Onlar bu daşı öz ətəyindən tökmək istəyirdilər. Onlar mənfur düşmən tərəfindən bizə yapışdırılmış belə bir ifadədən öz canlarını qurtarmaq istəyirdilər və o gün gəldi.

Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracaqıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. İlk növbədə, əlbəttə, təhlükəsizlik tədbirləri görülməlidir. Mənfur düşmən o bölgələrdə, demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəxalq təşkilatları da cəlb edəcəyik. Çünkü qısa müddət ərzində bunu etmək üçün bizdə daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlardan çıxarmaq istəyirdi. Bunu nəticəsində 93 mülki şəxs həlak olub, 400-dən çox mülki şəxs yaralanıb, 3000-dən çox bina ya dağı-

dılıb, yanıt, ya da ki, ziyan görübüdür. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək. Yəni bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahi, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyüümüzün bərpası idi, bayraqımızın Şuşada ucaldılması idi, işgal altında olan bütün başqa torpaqlarda bayraqımızın qaldırılması idi. Buna da nail olduq!

Biz tarixi anlar yaşayırıq. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu təbiidir. Çünkü biz bir millət – iki dövlətik. Bu günlər ərzində əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu qələbənin qazanılmasında çox böyük rol oynayıbdır. Çünkü Prezidentin, qardaşımın ilk saatlardan dediyi «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» sözləri bir çoxları-

nın bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəklərini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayishi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

İndi həyatımızda yeni dövr başlanır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin də həyatınızda yeni dövr başlanır. Siz yaralanmışsınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımı tədbirlər görülləcək. Bilirsiniz ki, Birinci Qarabağ mühəribəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər götərilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq.

Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini, demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ mü-

haribəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, həm də indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir.

Mən bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmış hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar sizin də, Azərbaycan xalqının da xoşuna gələcək. Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırılmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, onu gətirmək mümkün deyil. Amma bu məlumatları mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, düşmənin nə qədər texnikasını məhv etdi. Faktiki olaraq, onların ordusunda texnika qalmadı, ordu, demək olar ki, yoxdur. Özləri də bunu etiraf edirlər ki, Azərbaycan onlara qalib gəldi. Yəni qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnstallah, hamisini icra edəcəyik. Bu tarixi qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıda-

caqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq.

Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəldim ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümüz bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəldim ki, sizə şəxsən öz təşəkkürümüz bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəldim deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbrik edirəm, tezliklə sağalın, adı həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

**Mail Əsgərov (baş leytenant):** Həqiqi hərbi xidmətimi ehtiyatda olan zabit kimi başa vurmuşdum və ehtiyata buraxılmışdım. Sizin əmrinizlə qismən səfərbərlik elan olunanda mən də yenidən hərbi xidmətə, ordu sıralarına qayıtdım və düşmənlə Füzuli rayonu istiqamətində vuruşduq, orada da yaralandım. Cox fəxarət hissi keçirirəm ki, döyük yoldaşlarım mənim missiyamı yarımcıq qoymadılar, qələbə çaldılar.

Yaralanandan sonra müalicə alduğum xəstəxanada Sizin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı etdiyiniz çıxışları böyük səbirsizliklə gözləyirdik. O çıxışların içində bizim üçün əhəmiyyət kəsb edən çıxışlardan biri də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində üçrəngli bayrağın dalgalanması xəbərini eşitmək arzusu idi. Onu da Siz bizə nəsib etdiniz. Ona görə Sizə xüsusi təşəkkürümüz bildirirəm.

Siz ötən çıxışınızda, daha doğrusu, son çıxışınızda xalqa müraciətlə dediniz ki, biz dəmir yumruq olaraq, düşmənə qalib gəldik. Mən bunu belə xarakterizə edərdim ki, bu dəmir yumruq həm xalqımızın birliyi, xalqımızın vəhdəti, ordumuzun gücü və xüsusi qeyd etmək istəyirəm ki, həm də xalqın Sizə olan böyük inamıdır. Yəni xalqın içində olaraq bunu deyirəm, xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Biz o yumruqla düşməni əzdik.

Bu qələbəni, bu sevinci, bu qalibiyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib Sizi və Mehriban xanımı təbrik edirəm. Çox sağ olun.

**İlhəm Əliyev:** Çox sağ olun. Biz bu qələbəni çoxdan gözləyirdik. Bizim xalqımız bu qələbəyə layıqdir. Bizim xalq qalib xalqdır.

Sağ olun.

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ

*14 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə noyabrın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin telefonla zəng etmişdir.*

*Telefon söhbəti zamanı Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinin praktiki aspektləri müzakirə edildi.*

*Tərəflər atəşkəs rejimindən və təmas xəttində vəziyyətin kifayət qədər sakit olmasından məmənun olduqlarını bildirdilər.*

*Telefon söhbəti zamanı Rusiya Prezidenti qeyd etdi ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan Respublikasına qaytarılan rayonlarda xristian məbədləri və monastırları yerləşir. Bununla əlaqədar o, həmin ibadətgahların qorunub saxlanılmasının və normal fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğuladı.*

*Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilir.*

*Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.*

*Prezident İlham Əliyev bildirdi ki, üçtərəfli bəyanata müvafiq olaraq, Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımı qaydada mühfizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.*

## İŞĞALDAN AZAD OLUNMUŞ FÜZULİ VƏ CƏBRAYIL RAYONLARINA SƏFƏR

*16 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrin 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olmuşlar.*

*Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolu inşasına start verilibdir.*

*Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva layihənin icrasının gedisi ilə tanış oldular.*

**İlhəm Əliyev:** Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli–Şuşa avtomobil yolu təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolu çox böyük əhəmiyyəti vardır. Çünkü bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.

Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolu xüsusi əhəmiyyəti vardır. Dediymən kimi, bu yol bizi Şuşa-

ya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.

Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işgalçılardan azad etdi və əslində bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq, kapitulyasiya aktını imzaladı. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Cünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, çıçırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.

Bu gün biz artıq quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün, Ermənistanın kapitulyasiyasından isə 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.

İkinci Qarabağ müharibəsi bizim şanlı qələbəmizdir, işğal edilmiş torpaqlar işgalçılardan azad edilibdir. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmış bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə apara-

cağıq – ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri.

Bildiyiniz kimi, işgal edilmiş və işgaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturunu dağdırıbdır. Bizim şəhərlərimiz, demək olar ki, yerlə yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq.

Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatdı. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işgaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoydu. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir dəha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut etdi. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işgal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün mənfur düşmən hansı vəhşilikləri törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işgalçılardan azad edil-

məsi məsələsi deyil. Bu, bütün dünyaya, bütün işgalçılara göstərir ki, onların sonu, bax, belə ola bilər. İşgalçılardan, qəsbkarların sonu belə olacaq.

Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi mənə daşıyır. Biz işgaldən azad edilmiş Füzuli rayonunun kəndlərindən Füzuli şəhərinə və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi – Ağdam–Xankəndi–Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil.

Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

*Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yol işçiləri ilə xatırə şəkli çəkdirildilər.*

\* \* \*

*Füzuli rayonuna gedən yoluñ ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə yeksan edilibdir. Daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir.*

*Dövlət başçısı və xanımı işgaldən azad olunmuş Füzuli şəhərinə gəldilər.*

*Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbayca-*

*nin müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayraqımızı qaldırdı.*

**İlhəm Əliyev:** Füzuli şəhəri işgalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağıdılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturunu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünkü biz gəlməli idik, qayıtmalı idik. Gəlmışık və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət bayrağını ucaltmışıq.

Bundan sonra bu torpaqda biz yaşayacaqıq, necə ki, əsrlərboyu yaşamışıq, bizim xalqımız yaşayıb.

Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etdik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq, erməni işgallini möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barış-

mağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etdik, münaqişənin hərbi həlli var və biz buna nail olduq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı – əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə – bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayon-dan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur olub noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etdik, biz düşmənə yerini göstərdik, biz Azərbaycan xalqının böyüklüyünü göstərdik.

30 il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanofob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqıdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etdik bu uydurmanı, göstərdik ki, kim döyüşkən xalqdır, göstərdik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq,

ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işgal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsinə başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getmişdi. İndi Ermənistən əhalisi Azərbaycan əhalisinin yaşıdığı illəri – 1992–93-cü illəri yaşayır.

Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başladı. Bu gün ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərdik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur.

Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturduq, onlar bizim qabağımızda diz çökdülər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damgası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacaqıq – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi.

Bu 44 gün ərzində, demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya

azərbaycanlıları möhtəşəm qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi, dəfələrlə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışqlar mövzusu olmayıb və olmayıacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işgalçıları işgal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti vardır. Coxmillətli, coxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti vardır. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycanın rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırular. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaq-

dırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayırə çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?!

Biz Ermənistana ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinyətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Köçəryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınıza?!

Döşünüzə taxmısınız saxta «qəhrəman» ordenlərini, çıxardın atın eşiye o dəmir-dümürləri, sizi biz məglub etmişik. Paşinyan heç kimdir. Köçəryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məglub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistana tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli süründü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birləşmə hesabına, igitlərimiz hesabına, şəhidlərimiz hesabına. Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəh-

mət diləyirəm, onların yaxınlarına səbr diləyirəm, onların valideynlərinə təşəkkürümüz bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatırəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıda-caqlar, onlar daim diqqət mərkəzində olacaqlar.

Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən deməşdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkil-də bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymış ziyanı birlikdə hesablayacaqıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri – həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. İnşallah, Allahın köməkliyi ilə hamisini icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytar-dıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

\* \* \*

*Dövlət başçısı sükan arxasında yolda gedərkən yol kənarına toplaşan insanları gördü və avtomobili saxlayaraq onlarla görüşdü.*

*Prezident Cəbrayıl gedərkən avtomobili özü idarə etdi.*

**İlhəm Əliyev:** Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağdırılmış evləridir.

Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir. Yol boyunca düşmənin daşıdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyüümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünya-da bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işgal davam edir. Amma inanmiram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.

Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünkü bir neçə dəqiqə-dən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünüə yaxınlaşacaqıq.

Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub.

Vəhşi düşmən tərəfindən dağdırılmış evlərin hamisini bərpa edəcəyik.

Bu da Xudafərin su anbarıdır.

Bizdən aşağıda Araz çayıdır. İndi tunelə giririk. O tərəf qonşu dövlət İran İslam Respublikasıdır.

\* \* \*

*Dövlət başçısı və xanımı Xudafərin körpüsünə gəldilər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılıcaq.*

Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlət başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Araz çayının sahilini gəzdilər, Xudafərin körpüsünün önündə xatırə şəkilləri çəkdirdilər.

Daha sonra dövlət başçısı və xanımı Cəbrayıl şəhərinə yola düşdülər.

Cəbrayıl şəhərinə gedən yolun ətrafi da eyni vəziyyətdədir. Budur erməni işgalçlarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir.

**İlhəm Əliyev:** Cəbrayıl şəhərinə giririk. Düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəldilər.

Dövlət başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də ücrəngli bayrağımızı qaldırdı.

— Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Gedək baxaq bəzi binalara. Bura düşmənin polis idarəsi olub. İndi Azərbaycan polisi keşik çəkir.

Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlılar yaşamasın. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamisini bərpa edəcəyik, hamisini. Baxın nə günə qoyublar. 30 il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar.

Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar – hamısı düşmən tərəfindən sökülübdür.

Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağidan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək.

Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.

Yeni büyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və bura həyat qayıdacaq.

Yenə də Azərbaycan vətəndaşları burada yaşayaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağdırıb, onların əmlakını mənimsəyib, talayıbdır. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub oldu, amma biz qalib gəldik. Çünkü biz qurub yaradaniq. Ermənilər isə, bax, bunları ediblər, dağdırıblar.

Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkarə təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işgali əbədiləşdirmək, bizim tarixi

torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işgalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırıdı ki, öz dədə-baba torpağına qayıtsın.

Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanaçaqdır.

**Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!**

---

## MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ XANIM MAYA SANDUYA

Hörmətli xanım Sandu!

Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətlə Sizi təbrik edirəm.

İnanıram ki, Azərbaycan–Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirilmiş səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq, bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 17 noyabr 2020-ci il

## NİDERLAND KRALLIĞININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ XANIM PAULİN EİZEMA İLƏ GÖRÜŞ

*18 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 18-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul etmişdir.*

**Paulin Eizema:** Zati-aliləri cənab Prezident, bu gün burada olmaq və əlahəzrət Niderland Kralı Villem-Aleksandrın etimadnaməsini Sizə təqdim etmək mənim üçün şərəfdir. O məndən ölkənizə və xalqınıza ən xoş salamlarını çatdırmağı xahiş etdi.

**İlham Əliyev:** Təşəkkür edirəm. Xoş gəlmisiniz! Belə gətirdi ki, sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz.

Əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın və Türkiyənin əleyhinə olan qərar qəbul edib. Məlumata

görə, müzakirələr zamanı Niderlandın Xarici İşlər naziri daha balanslaşdırılmış yanaşma ilə çıxış edib. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı, əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistən bizə hücum edib. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən, özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanıbdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra – Ermənistənin kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edilib. Yəqin siz də bilirsınız ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi – Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu başadıuşləndir. Parlamentin qəbul etdiyi qərardan, ola bil-

sin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız. Praktiki baxımdan, bunun yerdəki vəziyyətə birmənalı şəkildə heç bir təsiri olmayıcaq. Vəziyyət indi sabitləşir. Belə bir günü, demək olar ki, 30 ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər. Amma bu, vaxt aparacaq, çünkü təcavüzkar, demək olar ki, hər şeyi dağıdır. Bu videolar bizim televiziyyada nümayiş olunur. Bu dağıntı bəlkə də bizim xalqımıza, mədəni, dini irsimizə, bəşəriyyətə qarşı qəddarlığın, vandalizmin və barbarlığın nadir formasıdır. Ermənistanın müharibə zamanı davranışları həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünkü münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik rakətlərlə hücum etmək müharibə cinayətidir. Kasetli və fosforlu bombalardan istifadə etmək müharibə cinayətidir. Bütün beynəlxalq media və QHT-lər bunu təsdiq etdi. Mən təəssüf edirəm ki, söhbətimizə bununla başlamalı oldum. Bu onunla əlaqədardır ki, bizim görüşümüz iki gün əvvələ təyin olunmuşdu və sizin parlamentin qərarı ondan sonra qəbul edilib. Bundan başqa nə deyə bilərəm? Bir daha deyirəm, bunu izah etmək asan olmayıcaq. Bu həmçinin sizin hökumətinizin, Xarici İşlər nazirinizin mövqeyindən asılı ola-

caq. Biz bununla bağlı onların şərhlərini gözləyirik. Cünki köməkçim mənə dedi ki, müzakirə zamanı şərhlər olub, lakin biz şərhləri indi, bu qərar qəbul olunandan sonra gözləyirik. Sözsüz ki, biz Avropa Komissiyasından şərhlər gözləyəcəyik. Bildiyiniz kimi, Avropa Komissiyasının və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. İki il əvvəl biz Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən «Tərəfdaşlıq prioritətləri» sənədini parafladıq. Azərbaycan öz ərazisində döyüşürdü, öz ərazi bütövlüyünü bərpa edirdi və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur.

Sizə yaxşı vaxt keçirməyi arzulayıram. Ümidvarım ki, tariximizdəki çox da xoşagəlməyən bu səhifə münasibətlərimizə ciddi ziyan vurmayaçaq. Lakin, əlbəttə, bu sizin hökumətinizin və müvafiq olaraq davranışacaq bizim hökumətimizin sonrakı addımlarından asılı olacaq. Bir daha xoş gəlmisiniz!

**P a u l i n E i z e m a:** Çox sağ olun, cənab Prezident. Qeyd etdiyiniz kimi, mən buraya sentyabrın 20-də, münaqişə yenidən başlayandan bir həftə əvvəl gəlmişəm. Bu çox narahat dövr, lakin həm də mənə münaqişənin mənbələrinin nədən ibarət olduğunu çox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda, mən bununla bağlı paytaxtımıla çox sıx şəkil-də əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin

və yaxşı dialoqun nəticəsində olub. Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirrim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm.

*Prezident İlham Əliyev Niderland Kralı Villem-Aleksandrın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Niderland Kralına çatdırmağı xahiş etdi.*

## BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ŞEFİK CAFEROVİÇ İLƏ TELEFONLA GÖRÜŞ

*18 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə noyabrin 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç telefonla zəng etmişdir.*

*Şefik Caferoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi ilə bağlı bəyanatın imzalanmasını alqışladı. O qeyd etdi ki, əxlaq, ədalət və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu bəyanatın imzalanması bütün regionala sabitlik gəti-rəcək və yeni perspektivlər açacaqdır. Şefik Caferoviç Bosniya və Herseqovinanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən mövqeyini və bununla əlaqədar ölkəsinin Parlament Assambleyasının müvafiq qətnamə qəbul etdiyini də dövlət başçımızın diqqətinə çatdırıldı.*

*Telefon söhbəti zamanı Prezident İlham Əliyev imzalanmış bəyanatın bütün təfərrüatları və onun yerinə yetirilməsi, eləcə də bölgədə hazırkı vəzifəyət barədə Şefik Caferoviçə məlumat verdi. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin, Bosniya və Herseqovinanın Azər-*

*baycanın ərazi bütövlüyüünə dəstək məsələsi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirdi.*

*Telefon söhbəti zamanı iki ölkə arasında yüksək səviyyədə dostluq münasibətlərinin mövcudluğu qeyd edildi, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi.*

*Eyni zamanda, tərəflər koronavirus pandemiyası ilə bağlı vəziyyət imkanı verdiyi zaman ən yüksək səviyyədə qarşılıqlı rəsmi safərlərin həyata keçirilməsi barədə razılığa gəldilər.*

## AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!

Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağıdamlıları ürəkdən təbrik edirəm. Əziz ağıdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınızda qayıdacaqsınız.

Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanırı. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etdik.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işgal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işgal edilmişdi və qalan ərazilərdə – bizim nəzarətimizdə olan ərazilərdə

biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlinı faktiki olaraq, Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradıldı. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edildi. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki, son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçküň şəhərciyi salınıb və biz Ağdam rayonuna 93 min köçküň yerləşdirə bilmışik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonu əhalisinin 45 faizi bu rayonun ərazisində yaşayır.

İndi isə Ağdam üçün yeni dövr başlanır. Bizim böyük planlarımız var. İşgal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi və dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb.

Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək dedim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt

Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qurşunlar.

Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə, bunun üçün bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazımlı olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtməq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünkü həm ərazi baxımından böyük rayondur, həm də dediyim kimi, əhali baxımından ən böyük rayondur.

Əslində bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılib, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölündüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünkü Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat-

da göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam–Xankəndi–Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.

Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacaqıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.

Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermenistanı döyüş meydanında məğlub etməsəydi, Ermenistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaya-çaqdı. Bunu deməyə əsas verən bir çox amillər vardır. İlk növbədə, o bölgələrdə – işgal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayıb ki, öz dədə-

baba torpağına qayıtsın. Bütün bu və digər amillər bu qələbəni şərtləndirdi.

Onlar bu istehkamları qurarkən və digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işgali əbədi et-sinlər. Əks təqdirdə onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişməzdilər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma «Dağlıq Qarabağ respublikası» keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini deyil, işgal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaiyyətə təqdim edirdilər.

Mən bu məsələ ilə məşğul olan vasitəçilərə dəfə-lərlə demişdim ki, siz buna diqqət yetirin. Siz bu məsələnin sülh yolu ilə həll olunmasından danışırsınız. Amma biz bunun tam əksini görürük. Görürük ki, Azərbaycan irsi bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdırılır, bizim bütün tarixi-mədəni irlərimiz silinir, yeni xəritələr tərtib edilir. Ermənistən məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma «Dağlıq Qarabağ respublikası»nın xəritələri dərc edilərkən orada işgal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilir. Ermənistən xarici dillərdə nəşr etdiyi kitablarda, bukletlərdə qondarma qurumu təqdim edərkən orada işgal olunmuş torpaqlar əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak edərkən də eyni hərəkətləri edirlər. Yaxşı, bəs necə olacaq, siz deyirsiniz ki, bu, sülh yolu ilə həll ediləcək?!

İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhən-nəmə getdi, bu xəritələr artıq yoxdur. İndi Kəlbəcər

rayonunu boşaldan işgalçılar bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, öz vəhşiliklərini göstəirlər. Bütün beynəlxalq aparıcı media qurumları bu-nu lentə alır və dünyaya yayır, biabır edir onları. On-lar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçırlar bizim qabağımızdan. Bizim qabağımızda duruş gəti-rə bilmədilər. Özlərini yenilməz ordu adlandıranlar, döyüşkən xalq adlandıranlar, bəs nə oldu sizin dö-yüşkən ordunuz? Haradadir o? Pərən-pərən oldu, vur-duq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistən or-dusu, biz onu məhv etmişik. Bizim döyüş meydanın-dakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağ-dam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı.

Ağdamlılar Birinci Qarabağ müharibəsində qəhrə-mancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ müharibəsində – Vətən müharibəsində də cəsarətlə vuruşublar, şəhidlər veriblər. Mən fürsət-dən istifadə edərək, bu qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəh-mət eləsin, Allah onların yaxınlarına səbir versin. Şə-hidlərimizin valideynlərinə, yaxınlarına bir daha mü-raciət edərək, onlara öz təşəkkürümüz bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tez-liklə normal həyata qayıtməyi arzu edirəm. Allah on-lara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.

Beləliklə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq qələbə qazanaraq, siyasi meydanda da istədiyinə nail ola bildi. Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünkü mənfur düşmən böyük əraziləri minalayıbdir. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk və digər imkanlarımız var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O, müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız həzirdə tərtib edilir.

Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərdi. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 min ötüb, özü də bunu onlar özləri deyir, onların rəsmi şəxsləri deyir – 10 mindən çox fərari olub. Bu bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz. Onların ordusu oğrularından ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edilib?! Tuşonka satan, əsgərin payını satan ge-

nerallar oğrudurlar. Onların «qəhrəmanları» qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistən rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində – 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarımlı ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı adı vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşgal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarımı, müsahibələrimə. Demişəm ki, bu işgal Ermənistəni uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işgalla barışmayacaq, gec-tez torpağımızı qaytaracaq. Ancaq Ermənistən o tarixi şansı itirəcək. Ermənistən bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistən faktiki olaraq, müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarında biz fəal iş apararaq, onları biabır etdik və bizə lazımlı olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, «məğlub edilmiş ölkə» damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər və rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox! Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq, buradan da getməli oldular. Nə qazandılar? Heç nə! İndi isə bu

rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yiğsinlar, bu işgala son qoysunlar. Bu işgal davam etdikcə Ermənistən inkişaf edə bilməz və bilmədi də. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar.

Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, bu kini-küdurəti illərlə yaşadıb öz ürəyində? Kim öz uşaqlarını nifrat hissi ilə böyüdüb? Budur bunun gələcəyi, budur bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışiq olub. İndi Rusiya ilə Almaniya arasındaki münasibətlər normal inkişaf edir. Avropa ölkələrini götürək – Fransa İtaliya ilə nə qədər müharibə aparıb?! Almaniya ilə Fransa nə qədər müharibə aparıb?! Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşıdır, bunu, necə deyərlər, alovlandırır?! Bax, budur Ermənistəni bu günə salan. Onlar bütün bəlalarında özləri günahkardırlar. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağılı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi

iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdırıa bilmisdilər, bizim torpaqlarımızı işgal etmişdilər, qonşu xalqı didərgin salmışdilar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya onlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayraqı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayltdı ki, normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırılsalar.

Mən nə üçün bu barədə danışıram?! Çünkü biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsek də, istəməsek də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi, maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı etnik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağitmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmlü addımlar atmışıq.

Biz onların yaşadığı şəhərləri dağitmamışıq, halbuki dağında bılərdik. Şuşanı götürəndən sonra Xankəndini dağıtmaq nə böyük problem idi?! Bir gün ər-

zində dağında bilərdik. Biz etdikmi bunu? Yox! Amma onlar nə günə saldılar bizim şəhərlərimizi. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Bir daha demək istəyirəm ki, vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı. Azərbaycanda minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox! Azərbaycan vətəndaşları kimi normal yaşayırlar. Əminəm, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir.

O ki qaldı bu gün Ermənistən tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq götirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya Dağlıq Qarabağdan 90 min erməni qaçib, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazi-sində və işgal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60–65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə oturdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işgal edilmiş torpaqlarda maksimum 65 min əhali yaşayıb. Yaxşı, belə olan halda, 90 min qaçqın haradan gəldi? Yenə

saxtakarlıq, yenə yalan. İndi yenə mələyə-mələyə, sü-rünə-sürünə onun-bunun ətəyindən yapışacaq ki, mə-nə kömək edin. «Mənə kömək edin» onların ideologi-yasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Kimdənsə nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?

Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edə-cəyik və əgər bu qaçqınlar olubsa, o bizim günahımız deyil. Çünkü biz mülki əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki və-təndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox ya-ralı mülki şəxs var, 3000-dən çox evimiz dağdırılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vur-muşdular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şə-həri, demək olar ki, dağdırılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə 2000 mərmi düşürdü. Bu, erməni vəhşiliyi de-yilmi? Xocalı soyqırımının təkrarı deyilmi? Görün biz kimi lərlə üz-üzə idik və biz kimi məglub etmişik? Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyüümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyani erməni faşizmindən xilas etdik. Amma baş qaldırı bilər.

Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bil-sin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün is-

tənilən addımı atacaqıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bunu bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazımlı gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırarsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, on qatını alacaqlar, on qatını və heç kim bizi durdurabilməz.

Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar vardır. Ona görə mən bir daha sözümüz demək istəyirəm. İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünkü hərbi məglubiyyət, özü də belə biabırçı məglubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər. Ona görə bu böhran keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər

yaşadığımız bu bölgədə gördüğümüz bütün işlər əməkdaşlığa təkan verib. Bütün layihələrimiz – energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz bir dənə də səhv addım atmamışq, misal üçün, qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bu münasibətlər bir çoxları üçün nümunə ola bilər. Ermənistən qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işgal, Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq, öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünkü Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla da silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarını öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya onlara kömək etməyib. Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibələrinin qarışmasına imkan yaradılmasından söhbət belə, gedə bilməzdi. Ancaq onlar hamiya irad tuturlar, hamidan narazıdırular. Belə təfəkkürlə necə yaşamaq olar?

Biz isə bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyük meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən. Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün deyil. Amma o qədər də önəmli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə, ya yaşadığı bunkerdə, fərqi yoxdur. Onun imzası orada var. O əslində kapitulyasiya aktıdır. Bu, Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayraqımızın ucaldılmasıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyük meydanında işğalçılardan azad edilib, o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kəlbəcər rayonunun bir hissəsi. Bu şərtləndirib bizim qələbəmizi. Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaradıb. Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qıñayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası, haradasan? Azərbayca-na xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan, Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi. Orada Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistən monitorinq altında olmalıdır. Niyə susursan, Avropa Şurası? Hanı sə-

nin rəhbərlərin, hani sənin monitorinq komitən, siyasi komitən? Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs niyə səsinizi çıxarırsınız? Bəs hani sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlerimdən sonra görərsiniz, olmayıacaq. Ört-basdır edəcəklər. Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan, Avropa Parlamenti? Özünü güya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. Parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdur, susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdur, susdunuz. Büyük ölkələr, özlərini Avropanın lideri sayan ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamisının cavabını verirəm, hamisının, artıqlaması ilə.

Ermənistanın diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda isə xalq-iqtidar birlüyü. Bax, budur fərq. Budur bizim gücümüz. Bizim gücümüz birliyimizdədir. Güc və birlik. Yəqin Azərbaycan xalqı xa-

tırlayı, son 3-4 il ərzində mən öz çıxışlarımда dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, «kim güclüdür, o da haqlıdır» prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünkü mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüquqdan kənar bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə isə ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazımlı olan anda vurduq, əzdiq düşmənin başını. Elə əzdiq ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işgalçılardan azad etmişik.

Mən bu gün Ağdamın azad olunması xəbərini xalqımı böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. İndi bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, zəfər tarixidir. Bundan sonra biz ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımıizi səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.

Əziz xalqım, əziz ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 20 noyabr 2020-ci il

**RUSİYA FEDERASIYASININ  
MÜDAFIƏ NAZİRİ SERGEY  
ŞOYQUNUN BAŞÇILIQ ETDİYİ  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

*21 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 21-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

**İlham Əliyev:** Hörmətli cənab nazir, hörmətli nümayəndə heyətinin üzvləri!

Sizi Azərbaycanda salamlamağa şadam. Sergey Kujuquetoviç, sizinlə 3 ay bundan əvvəl görüşmüşük. O vaxt siz Ordu oyunları ilə əlaqədar Azərbaycana gəlmişdiniz. Bu gün biz Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistənın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik. Bizim fikrimizcə, bəyanatın müddəələri uğurla həyata keçirilir və bu həm Azərbaycan tərəfinin, həm də Ermənistən tərəfinin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir.

Mən keçən dəfə Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqemiz barədə sizə danışmışdım. Siz ölkəmizə avqustun axırında gəlmişdiniz. O vaxt həm iyul

ayında, həm də avqust ayında Azərbaycana qarşı hərbi təxribat, silahlı təxribat üçün iki dəfə cəhd göstərilmişdi. Onlardan birincisi iyul ayında, sərhədin Tovuz rayonu hissəsində, digəri avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat qrupu təmas xəttindən ölkəmizə soxulmağa cəhd göstərmiş və həmin qrupun rəhbəri saxlanılmışdı. Onun ifadələri məhz silahlı təxribat təşkil etmək niyyətində olduqlarını sübut edirdi. Bu siyaset davam etdi və onunla bitdi ki, sentyabrın axırlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə bizim yaşayış məntəqələrinə hücum etdilər və biz onlara layiqli cavab verməli olduq. Sonra nələr baş verdiyini biz hamımız yaxşı bilirik.

44 günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümüz bildirmək istərdim.

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozdu. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardma-na məruz qalırdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3000-dən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilibdir. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq, hər gün atəşlərə, mina-

atan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.

Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri isə belə deyil. Lakin bu, məsələnin mahiyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir.

Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamiya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə, biz siyasi nizam-lama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altında qalan hissəsinə daxil oldu. Beləliklə, bəyanatın bəndləri yerinə yetirilir.

Biz Rusiya Federasiyasının sülhməramlı missiya-sının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mü-hüm amildir və bəyanat imzalanan andan atəşkəslə

bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayıacaqdır.

Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə Mərkəzin yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm amildir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanə hərbi əməliyyatların dayandırılması üçün ilkin şəraitin yaradılmasında iştirakına görə təşəkkür edirik. Həm Rusiya, həm də Türkiyə – bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəkdir. Bu da bizim qonşularımız olan iki ölkə arasında, habelə regional əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatının möhkəmləndirilməsinə dəlalət edir. Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistən ilə münasibətlərin normallaşması barədə bizim planlarımız – əgər onlar Ermənistən tərəfindən müsbət qəbul edilərsə – regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da təhlükəsiz olacaq.

Sizi bir daha salamlayıram. Çox şadam ki, siz ölkəmizə böyük nümayəndə heyəti ilə gəlmisiniz, bu gün müzakirə etmək üçün geniş gündəliyimiz vardır. Bir daha xoş gəlmisiniz!

**S e r g e y Ş o y q u:** Sağ olun, hörmətli cənab Prezident. Əvvələn, Sizə təşəkkür edirəm ki, bizimlə görüşmək, bir qismi təcili, əksəriyyəti aktual, ümdə olan

---

məsələlərin müzakirə edilməsi üçün vaxt tapmısınız. Zaman dinamik hərəkət edir, sürətlə keçir. Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi bəyanat qəbul ediləndən o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı contingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post vardır. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köckünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.

Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaqdır.

## RUSİYA FEDERASIYASININ XARİCİ İŞLƏR NAZİRİ SERGEY LAVROV İLƏ GÖRÜŞ

*21 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul etmişdir.*

*Görüşdə Rusyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş Nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, Səhiyyə naziri Mihail Muraşko, Rusyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – «Rospotrebnadzor»un rəhbəri Anna Popova, «Rusiya Dəmir Yolları» ASC-nin baş direktoru və idarə Heyətinin sədri Oleq Belozyorov da iştirak etdilər.*

**İlham Əliyev:** Hörmətli Sergey Viktoroviç!  
Hörmətli nümayəndə heyətinin üzvləri!

Sizi Azərbaycanda salamlamağa şadam. Sizi yenidən görməyimə şadam. Şadam ki, ölkəmizə belə böyük nümayəndə heyəti ilə gəlmisiniz. Nümayəndə heyətinin tərkibi özlüyündə bugünkü müzakirələrin gündəliyini əks etdirir. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyi yetərincə genişdir, bütün sahələri əhatə edir. Lakin bu gün təbii ki, biz ilk növbədə, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistənin baş naziri tərəfindən imzalanmış üçtərəfli bəya-

natın implementasiyası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacaqı.

Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırlıdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır.

Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdəşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrin əsas mənafelerinə uyğundur, çünkü bizim region ölkəleri, təbii ki, təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərində də əsas rol oynamalıdır. Üçtərəfli bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəller həll edilməz hesab olunan məsələləri həll etmək olar.

Siznlə biz nizamlama prosesinin bütün çətinliklərini yaxşı bilirik. Lakin şadəm ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, bizim üçün, qonşularımız üçün təhlükəsiz birgə gələcək barədə düşünməyə çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmləndirilməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik.

Biz həm də ona görə şadıq ki, bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildirdilər.

Əlbəttə, biz haqlı olaraq, onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirom ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaqdır.

Onu da qeyd etmək istərdim ki, Rusiya Federasiyası Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra «Dağlıq Qarabağ münaqişəsi» söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan

qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.

Bir daha xoş gəlmisiniz! Sizin gəlişinizə həmişə şadıq. Bu gün konstruktiv işləyəcəyimizə ümid edirik.

**Sergey Lavrov:** Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Sizə Rusiya Federasiyası Prezidentinin ən səmimi salamlarını çatdırıram. Biz buraya idarələrarası nümayəndə heyəti ilə gəlmişik. Onun Sizinlə razılaşlığı kimi, bizim bu səfərimiz ki-fayət qədər qısa müddətdə həyata keçirilməlidir. Bu bizim, Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli razılaşmaların reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdəşligimizin xüsusi strateji xarakterini vurğulamaq niyyətini eks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizin bütün istiqamətləri üzrə həmkarlarımıza aparılacaq söhbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahi naminə inkişaf etməsinə və çiçəklənməsinə yönələcəkdir.

Biz Azərbaycanın 10 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanın heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına kecid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda

barışlıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən, kənardan gətirilən hansı maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir.

Biz azərbaycanlı həmkarlarımıza birlikdə, erməni tərəfin də iştirakı ilə sülhməramlılarımız vasitəsilə əvvəlki yerlərinə qayıdan insanların mənafeyi naminə humanitar məsələlərin həllinin konkret yollarını fəal surətdə razılışdırırıq. Buraya mülki infrastrukturun yaradılması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün bütün zəruri işlərin nizamlanması və əlbəttə, beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin, BMT-nin qaćqınlar, ərzaq məsələləri, uşaqların problemləri üzrə strukturlarının, bu qədim regionda mədəni, dini irsin qorunub saxlanması məsələləri ilə daha fəal məşğul olmalı olan UNESCO-nun cəlb edilməsi daxildir.

Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrleri 10 noyabr tarixli razılaşmaları nəzərə alaraq və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir.

*Prezident İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.*

## İŞĞALDAN AZAD EDİLMİŞ AĞDAM RAYONUNA SƏFƏR

*23 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərində olmuşlar.*

*Dövlət başçısı Ağdam rayon mərkəzinə gedən yolda avtomobili özü idarə etdi.*

**İlhəm Əliyev:** Baxın, düşmənin müdafiə xətti. Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti var idi. İndi biz işğaldan azad edilmiş torpaqlara keçirik. İstiqamət Ağdam şəhəridir. Ağdam şəhərini və Ağdam rayonunun işgal altında olmuş torpaqlarını biz bir gülə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək, məcbur etdik ki, Ağdam rayonundan çekilsin.

Baxın, daha bir müdafiə xətti. Sağda Azərbaycan vətəndaşlarının düşmən tərəfindən dağıdılmış evləridir. Bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub, biz hansı vəhşilərlə üz-üzə idik, biz hansı vəhşiləri məğlub etmişik. Bütün dünya bunu görməlidir.

Bir dənə də salamat bina yoxdur, hamısını dağıdırlar. Evlərimizi, kəndlərimizi dağıdırlar, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə gö-

rə düşmən cavab verəcək. Biz Ağdam şəhərinə də jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edəcəyik. Qoy gəlsinlər, görsünlər.

*Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. 27 ildən sonra işğaldan azad olunmuş Ağdamda indi Dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.*

*Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işgalçular xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirib, şəhəri darmadağın ediblər.*

*Sonra dövlət başçısı və xanımı Ağdam məscidini ziyarət etdilər. Xocalı soyqırımında sağ qalan xocahların ümidi, pənah yerinə çevrilmiş qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.*

*Prezident İlham Əliyev Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə bağışladı.*

*Azərbaycan Prezidenti və xanımı məsciddə dua etdilər.*

*Dövlət başçısı Ağdam məscidinin qarşısında çıxış etdi.*

### **Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı**

**Əziz həmvətənlər!**

Bildiyiniz kimi, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işgal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını

təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün isə mən artıq buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışiq. Büttün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işgal dövründə – 30 ilə yaxın müddət ərzində, həm İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəfle yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.

Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışiq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmaliyıq. Bu gün dünyada güc amili həllədici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan keçən əsrin 90-ci illərinin əvvəllerində işgala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan səda-qəti ilə yaxınlaşdırmalıdır.

Biz beynəlxalq müstəvidə böyük işlər apardıq və mən öz çıxışlarımda xalqa bu barədə kifayət qədər məlumat vermişdim. Bu gün, müharibə başa çatdıqdan sonra və hətta müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gördü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 1993-cü ildə qəbul edilmişdir. Amma ondan sonra biz BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, «Qoşulmama Hərəkatı»nın, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar və qətnamələrini qəbul etdirərək, münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdıq. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq. Eyni zamanda, iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış «Tərəfdaşlıq prioritetləri» sənədində də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı haqqında açıq ifadələr vardır. Bu bizim böyük uğurumuzdur. Cənki uzun illər ərzində biz buna nail ola bilməmişdik. Bəzi beynəlxalq təşkilatlar işgalçını öz adı ilə çağırmaq istəmirdi. Bəzi beynəlxalq təşkilatlar işgalla bağlı qəbul edilmiş sənədlərdə işgalçının kim olduğunu göstərmək istəmirdi. Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistən işgalçı dövlət kimi göstərilmirdi. Orada «erməni qüvvələri» yazılmışdı.

Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq. Mən bütün beynəlxalq temaslarımda Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarımı çatdırmışdım. Mənim, demək olar ki, bütün ikitərəfli beynəlxalq temaslarımda Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarımı baxmaq kifayətdir. Son 17 il ərzində, demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişəm, dünya ictimaiyyətini məlumatlaşdırmışam. Çünkü əfsuslar olsun ki, keçən əsrin 90-ci illərinin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür yox idi, təhrif edilmiş məlumat var idi. Erməni lobbisi tərəfindən ortalağa atılmış məlumat var idi. Əks təqdirdə bizim torpaqlarımız işgal altına düşə-düşə Amerika Konqresi məşhur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işgal altına düşmüdü, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanımışdı və bizi humanitar yardımından məhrum etmişdi. O vaxt erməni lobbisi buna nail olmuşdu. Azərbaycan diplomatiyası sadəcə olaraq, onların qarşısında adekvat addım ata bilməmişdi.

Biz informasiya müharibəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. «Xocalıya ədalət!» kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması, demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırıldı.

Biz – «Qoşulmama Hərəkatı»na sədrlik edən ölkə BMT-dən sonra ikinci böyük təsisat olan «Qoşulmama Hərəkatı»na sədrlik etdiyimiz dövrədə də bu məsələni diqqət mərkəzində saxlamışıq. Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il Zirvə görüşü keçirilmişdir. Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünkü İkinci Qarabağ müharibəsi dövründə BMT-də BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə, bizi dayandırıa bilməzdi, ancaq lazımlı olmayan bir mənzərə yarada bilərdi. Məhz «Qoşulmama Hərəkatı»na üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və dedim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. «Qoşulmama Hərəkatı»nın bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanrıyır. Biz pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımını göstərmişik, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə «Qoşulmama Hərəkatı»na xüsusi bir yardım göstərmişik. Görülüyüş bütün bu işlər səmərəsini verdi. Biz bizim üçün əsas məsələ olan Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ məsələsində lazımı beynəlxalq dəstəyi ala bildik.

Biz bu gün təkcə «Qoşulmama Hərəkatı»na deyil, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da sədrlik edirik. Bizim beynəlxalq nüfuzumuz

kifayət qədər yüksəkdir və bu, münaqışənin həlli üçün xüsusi rol oynamışdır.

Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Aslı olsaydıq, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünkü bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Əksinə, biz özümüz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünkü əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır.

Bu amillər gücümüzü artırdı, qələbəmizi şərtləndirdi. O amillərin arasında birinci nömrəli məsələ hərbi gücümüzdür. Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir. Təsadüfi deyil ki, mənim Prezidentlik dövründə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdədir. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında

olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazımlı olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydانında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirirdik. Biz o silahları alındıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi.

Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrda ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyyətlər əldə edilib. İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumatə görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, videogörüntülər vardır. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq.

Eyni zamanda, biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünkü tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayraqı qaldıran, bayraqı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların valideynlərinə Allah səbr versin. Yaralı hərbçilərimiz

var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin. Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək, əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik.

Bax, bütün bu amillər bizim qələbəmizi şərtləndirdi. Mən bir daha qeyd etmək istəyirəm ki, ağıdamlılar bu günü uzun illər ərzində – 30 ilə yaxın idi gözləyirdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı da gözləyirdilər. Mən biliyəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağıdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq? Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağıdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi bunu deyə bilərəm. Mən istəyirdim bunu hansısa formada ağıdamlılara çatdırırm, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdəm. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulinin, Hadrutu, Xocavənd rayonunun böyük hissəsinə və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüştük və əmr veril-

mişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydi, burada məhv olacaqdılar. Çünkü biz Ağdam'a gəlirdik.

Müharibənin bütün sırlarını açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məglubiyyətini etiraf etdi.

Mən, demək olar ki, müharibənin ilk günlərindən çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə demişdim ki – bütün bunları qaldırmaq olar, hər şey sənədləşdirilib – bizə tarix versin. Dedim, Paşinyan, sən özün, sənin xarici işlər nazirin, yaxud müdafiə nazirin yox, hansılar ki, bu məglubiyyətə görə işdən qovuldular, sən özün, Paşinyan, bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum.

Əgər mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı. Tam qətiyyətlə deyə bilərəm – biz işgal olunmuş torpaqlarımızı onsuz da azad edəcəkdik. Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıł, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra

düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. On mindən çox fərari var Ermənistən ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdamə planlaşdırduğumız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işgalla barışmayacağıq. Acsınlar baxsınlar mənim çıxışlarımı, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işgalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işgal altında əbədi saxlayacaqlar. Çünkü bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranlar onu da istəyirdilər. Cəbrayıllı rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddetli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağdırılıb. Oranı onlar ötən əsrin 90-cı illərində dağdırıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışq ki, bu torpaqlara qayıdaq və qayıtdıq. Ermənistən ordusunu məhv etdik. Ermənistən ordusu, demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etdik, onların töröküntülərini məhv etdik. Mən Füzuli şəhərində de-

mişəm, bir daha demək istəyirəm, biz Köçəryan, Sarkisyan ordusunu məhv etdik. Biz Köçəryana, Sarkisyana qarşı qüdrətimizi göstərdik. Biz onları məglub etdik. Paşınyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Köçəryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işgal edilmiş bütün torpaqları, bax, bu günə saldırınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da soxa bilmədilər. Bəs haradadır sizin qəhrəmanlığını? Dədim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmisiniz döşünüzə. Yalançı qəhrəmandırlar onlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmışəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məglub edilmiş, qorxaq damgası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Köçəryan, Sarkisyan, mən sizə deyirəm. Paşınyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, ağızına su alıb susur. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etdik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv etdi. Əcəb də etdi!

Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşdüm. Bu hissəleri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, o binanı binoklla uzaqdan görmək, bura-

ya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə temas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdaçaqıq, biz öz ərazi bütövümüzü bərpa edəcəyik.

Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim Quranı bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işgal-dan azad edilməsi idi. Allahdan xahiş edirdim mənə güc versin ki, biz torpaqları işgalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.

Bu gün burada, vandallar tərəfindən dağıdılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək, bax, bu tarixi günləri yaşayırıq. Bu həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarihində buna bənzər şərəflə və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq manecilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam.

Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək və-rən Türkiyə Cumhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə di-gər müsləman və qeyri-müsəlman ölkələrin rəhbərləri

olub. Biz bu qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissələri alovlandırırlar. Hansılar ki, islam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı HUMANİTAR Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda Dünya dini liderlərinin Zirvə görüşləri keçirilir. Baxın, görün nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda islam dininə olan münasibəti örnək kimi göstərir. Moskva və Bütün Rusyanın patriarchı Kirill Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini döyümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmiş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazımdır. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda

iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bu məscid-də inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıblar.

Biz UNESCO ilə six əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirse, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmışık buraya. Büttün o ölkələrin səylərinə rəğmən gəlmışık, bütün təxribatlara rəğmən gəlmışık, qan tökə-tökə gəlmışık və durmuşuq öz torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.

Bu gün tarixi bir gündür. Biz şanlı qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün

kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərdik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Biz qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda.

Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

\* \* \*

*Ağdamdan qayıdarkən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dağıdılmış şəhəri avtomobilən seyr etdilər.*

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ

*24 noyabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrin 24-də telefon danışığı olmuşdur.*

*Telefon danışığının zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistən baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edildi, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında six əlaqələrin yaradılmasından məmənunluq bildirildi.*

*Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə etdilər. Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq olaraq, nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri də müzakirə edildi. Regionda uzunmüddətli sülhiün təmin ediləcəyinə əminlik bildirildi.*

## AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!

Bu gün Kəlbəcər rayonu işgaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işgaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işgal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşlar. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.

Kəlbəcər rayonunun işgal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işgal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işgal altına düşməsindən sonra Kəlbəcərin də işgal altına düşməsi Ermənistana Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistən Respublikası ilə sərhədi yox idi. Ermənistəni Dağlıq Qarabağdan Laçın rayonu ayırdı, Laçın dəhlizi ayırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işgal altına düşməsi böyük ərazidə Ermənistənla Dağlıq Qarabağ arasında coğrafi bağlandı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işgal altına düşməsindən sonra, demək olar ki, Ermənistənla Dağlıq Qarabağ arasında

bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, onlara silahlar, texnika, canlı qüvvə göndərildi. Eyni zamanda, Ermənistanın sonrakı işgalçılıq siyasetinə də bu, böyük üstünlük'lər təmin etdi.

Kəlbəcər rayonunun işgal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin bir-başa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işgal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünkü əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də torpaqlarımız işgal altına düşməzdi. Əlbəttə, tarixə qayıdır nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işgal altına düşməsində onların bir-başa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünkü 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək, torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işgal altına düşməsindən sonra vəziyyət kritik hədə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək, hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzurəni tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi.

Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı,

Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi isə ancaq bir məqsədi güdürdü ki, öz ciblərini doldursun, öz yaxın adamlarını vəzifələrə təyin etsin və öz haki-miyyətinin ömrünü uzatsın. Kəlbəcərin işgal altına düşməsi, bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar – o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə, heç bir idarəyə, heç kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı, bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin Sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi – komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamidən çox sevinmiş və ondan sonrakı həyatını sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici İşlər naziri – heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağızına gələni danışındı. Riyaziyyat müəllimi Müdafiə

naziri idi. Riyaziyyat müəllimi Müdafiə naziri ola bilərmi?! Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma gullə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytardıq, biz. Siz satmışınız onu, xalq xainləri. Daxili İşlər naziri – quzdurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyüldü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş Nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəcilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və faciəmiz o idi ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar.

Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş mühəribəsinə başlamışdılar. Öz əsgərlərini əsir götürmüdüllər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin ki, kim bizi bu bəlaya salıb, kim bu bəlanın səbəbkarıdır, kim 1 milyondan çox insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır. Ovaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır – savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan,

onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında ovaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər.

Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər vardır. Bu heç kəsə sərr deyil. Sadəcə olaraq, erməni «tarixçiləri» və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazarlarını oraya əlavə ediblər və bu kilsələri özünüküleşdiriblər. Tarixə baxmaq kifayətdir ki, hər kəs görsün – XIX əsrin 30-cu illərində çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr

bizim tarixi və mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda udi kilsələrində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyaset bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağlımış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıllı, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıldılıb, ya da ki, təhqir edilib, orada donuz saxlayıblar. Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə bizdən başqa heç kim məsələ qaldırmırı? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsüllerdən, xarici həmkarlarla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna görə heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin ilk növbədə, güzgüyə baxsın.

Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən bö-

yüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay – onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etmişdi. Çünkü Tərtər çayı keçən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri təmin edilsin. Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlandı. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən suyumuza kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bizə qarşı ekoloji terror təşkil edildi. Ermənistən terror dövlətidir, bu terrorun bir çox əlamətləri vardır. Tarixi abidələrimizin dağdırılması, mülki əhaliyə qarşı törədilmiş soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətləri vardır. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işgalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini aldıqdan sonra indi artıq suyun verilməsi başlanılıb və 100 min hektara suyun verilməsi nəzərdə tutulur.

Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır – 24 min hektar. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldurlar, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar.

Bu oğrular meşələri qırıb aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir da-ha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistən dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.

Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın, ora həyat qayıdacaq. Kəlbəcərdə kənd tə-sərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz vardır.

Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları vardır. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdırıb. İndi o görüntüler var, hər kəs görə bilər. Hamisini bərpa edəcəyik, Kəlbəcəri yenidən quracaqıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlanınsın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıda-caqdır.

Kəlbəcərdə mənfur düşmən digər cinayət də törə-dib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistən ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşdırıb, həm də xarici ölkələrdən. Bu isə Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün

hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan.

Biz isə qurub-yaradaniq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlanır. Şuşaya yeni yolun çəkilishi artıq başlanılıb. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolu-nun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilib. Bərdə-Ağdam dəmir yolu-nun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılıb. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlan-dırılacaqlar. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymış bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablana-caq. Ondan sonra məhkəmə iddiaları irəli sürülləcək. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər

infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımı tədbirlər görüləcək, yollar çəkiləcək. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıblar. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.

Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar. Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik – ucqar dağlara, dağ kəndlərinə çəkmişik. Hamisini bərpa edəcəyik, hamisini. Artıq müvafiq göstərişlər verilib və əminəm ki, biz bu işləri vaxtında görəcəyik.

Düşmən Kəlbəcərə yeni eybəcər bir ad vermişdi. Onlar «Dağlıq Qarabağ respublikası»nın xəritəsini düzəltmişdilər. Hanı o xəritə? Hamısı məhv oldu. O xəritə sadəcə olaraq, kağız parçasıdır. Həm Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, Şuşanı, eyni zamanda, ətrafda yerləşən 7 rayonu da aid etmişdilər «Dağlıq Qarabağ respublikası»na. Bu xəritəni dərc edirdilər, dərsliklərə salmışdilar, sərgilərdə nümayiş etdirirdilər. Bu xəritəni onlar elə təqdim edirdilər ki, budur «Dağlıq Qarabağ respublikası». İndi nə qalıb o xəritədə? Heç nə. Azərbaycan öz ərazi bütövlüğünün bərpası istiqamətdə lazımı addımlar atıbdır.

Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki,

münaqişənin hərbi həlli yoxdur. Bu ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur. Danışqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittihad etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistən nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, havadarları daim onları müdafiə edəcək, onların arxasında duracaq, onların əvəzinə müharibə aparacaqlar. Onlar, ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkələrini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs siz özünüz nəyə qadırsınız? Əgər hər zaman kiminsə ətəyindən yapışib hansısa imtiyaz umursunuzsa, bəs özünüz nəyə qadırsınız? Bax, bu təfəkkür onların cəmiyyətini də, demək olar ki, yanlış istiqamətə aparıb. Bu gün də hamidan nərazıdırlar. Bu gün də hamiya qarşı iddialar irəli sürürülər ki, nə üçün bizi heç kim müdafiə etmir?! Sizi kim müdafiə etməlidir? Siz müstəqil ölkəsiniz – əgər belə demək mümkündürsə – müstəqil ölkə kimi də yaşayın, bu, birincisi. İkincisi, siz başqasının torpağını zəbt etmisiniz. Bir milyondan çox insanı evsiz-

eşiksiz qoymusunuz. Bütün binaları, evləri, şəhərləri dağıtmışınız. Siz özünüüz vəhşilər kimi aparmışınız. Haqq-ədalət sizin tərəfinizdə deyil, beynəlxalq hüquq sizin tərəfinizdə deyil, tarixi həqiqət sizin tərəfinizdə deyil. Amma hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsil-lər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyətlə barışacaq. Səhv etdilər. Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən Prezident kimi, bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxiliində vətənpərvərlik, milli qürur, həmrəylik hissələri daha da yüksək səviyyəyə qalxın, həm də beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq, bir çox obyektiv, həqiqəti eks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq və siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu. Mən ilk günlərdən deyirdim ki, bu məsələ öz həllini hərbi-siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an

dayandırıa bilərik və buna hazırlıq. Bir şərtlə ki, Paşinyan şəxsən özü deməlidir – o bizim torpaqlarımızdan nə vaxt çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Bu olan kimi, mən bizim hücum əməliyyatlarını dayandırıram. O, artıq cəzasını aldı. Halbuki o vaxt 7 şərti bizə irəli sürəndə demişdim: mənim bir şərtim var – sənin 7 şərtini zibil yesiyinə atıram – rədd ol, çıx get torpağımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assaydı, bu rəzil vəziyyətə düşməzdi. Mühəribənin nəticələri də mən deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlini, Murovdağlı, Suqovuşanı, Hadrutu, Xocavəndin böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırıldıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamışan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul etdi.

Mühəribə bir daha göstərdi kim kimdir. Ermənistən məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir.

Kəlbəcər bizimdir!  
Qarabağ Azərbaycandır!

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 25 noyabr 2020-ci il

## AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!

Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir gülə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir gülə atmadan, bir şəhid vermədən qaytardıq.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolü olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracaqıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınılığı verirəm. Laçın işgal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacaqıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş

bütün digər rayonlarımıza qısa müddət ərzində qaytarraq.

Əlbəttə, işgaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünkü hər tərəf dağdırılıb, infrastruktur dağdırılıb, binalar sökülb, inzibati binalar sökülb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addimları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanılıb. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılib. Füzuli-Şuşa avtomobil yolu, Bərdə-Ağdam dəmir yolu tikintisi artıq başlanılıb. Bu onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.

Laçın rayonunda bizim böyük meşə sahələrimiz var – ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda, işgaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıbdır. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, düşmən o meşələrə dırmaşa bilməyib, çünkü ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağdırılmış və məhv edilmiş in-

frastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır.

Onu da bildirməliyəm ki, bizim böyük çayımız – uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Bu da böyük strateji əhəmiyyətə malik olan məsələdir. Deyə bilərəm ki, bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi işgaldan azad edilmiş torpaqlardadır. Onların arasında 4 çayı xüsusilə qeyd etmək istərdim. Çünkü bu çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu 100 kilometrdən çoxdur. Bunun çox böyük əhəmiyyəti vardır. Çünkü Azərbaycan ərazisindən keçən bizim əsas çayların mənbələri başqa ölkələrdə yerləşir – Kür çayı, Araz çayı, Samur çayı. Bizim bu 3 əsas çayımızın mənbələri başqa ölkələrdə yerləşir. Əlbəttə ki, 4 böyük çayın mənbəyinin ölkəmizin əraziində olması əsas üstünlüyüümüzdür. Ancaq bu ərazilər işgal altında idi. İndi bu ərazilər işgaldan azad edilib. İşgaldan azad edilmiş torpaqların və orada həyatın bərpası üçün, əlbəttə, çay resurslarımızın çox böyük əhəmiyyəti olacaqdır. Artıq müvafiq göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tərazlığın təmin edilməsinə çox böyük təsir göstərəcək amillərdən biridir.

Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək,

Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacaqıq.

Laçın rayonunun strateji əhəmiyyəti eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işgalçılardan nəzarətində iddi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəə var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verildi. Hesab edirəm ki, bu çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işgalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddəə ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistən tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur.

Ona görə mən bunu tamamilə qəbul edilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. 5 kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün, həm də təhlükə-

sizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir.

Onu da bildirməliyəm ki, uzun illər – 30 ilə yaxın aparılan danişqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önemli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeni dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azgınlaşmışdı.

Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmədə yox. Misal üçün, əgər Ağdam, Füzuli, Cəbrayıł, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünkü orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırırdı və çox az sayda mülki əhali yaşayırırdı. Xaricdən gətirilən ermənilər oraya göndəriləmirdi. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma programı icra edilmişdi. Orada minlərlə insan yaşayırırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırırdı. Yəni Ermənistan rəhbərliyinin Laçın rayonunu Azərbaycana qaytarmaq fikri yox idi. Biz Laçın dəhlizi haqqında danişqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər

ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır.

Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm – istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin – təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzdə yerləşirdi. Bu bizim mövqemiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik. Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistən tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsəlidir ki, Ermənistən sadəcə olaraq, danışıqlarda iştirak edərək, imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda, onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistən Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistənə veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər.

Mən deyə bilərəm ki, bu 17 il ərzində dəfələrlə bize müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi 5 rayonu alın, bununla da kifayətlənin. Siz mühəribədə məğlubiyyətə uğramışınız, Ermənistən mühəribədə – Birinci Qarabağ mühəribəsi nəzərdə tutulurdu – qələbə qazanıb. Siz reallıqlarla razlaşın. İndi 5 rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağı, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razlaşma ola bil-məz. Mənim mövqem xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyüümüz bərpa edilməlidir. Deyirdim ki, mühəribə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, həm ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bize deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm – hər kəs mövcud reallıqla barışmalıdır.

Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqemizi görəcək. Belə cəhdler var. Bu cəhdlerin bir məqsədi var ki, bu razlaşma pozulsun. Çünkü bu razlaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik

formatı yaranıbdır. Türkiyə-Rusiya birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razlaşma icra edilir və ediləcəkdir.

Bir daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq, yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistən barışdı. Bu bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O əslində kapitulyasiya aktına öz imzasını qo'yub. Ermənistən ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun.

Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistən üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir ki, işgalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala

son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda, biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işlər gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır.

Ona görə Laçın rayonunun bizə qaytarılması, əlbəttə, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5000 kvadratkilometrə yaxın ərazini döyük meydanda müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər də – 5000 kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik. Düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız vardır. Uzun illər nə qədər düşünülmüş siyaset aparmışıq. Bir çox hallarda bu siyasetin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünkü sadəcə olaraq, bu, konfidential məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsəd-yönlü, ardıcıl siyaset apararaq, bir nöqtəyə vururduq, bir məqsədimiz var idi – torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyük meydanında, həm danışıqlar masasında və razılışma yolu ilə. Mən deyəndə ki, məsələnin hərbi yolu var, bunu nə-

zərdə tuturdum. Əgər düşmənin başını əzməsəydik, o heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işgalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yesiyinə atıldı bütün başqa eybəcər adlarla birlikdə.

Laçın rayonunun işgal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işgal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işgalı imkan verdi ki, artıq Ermənistən ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 1992-ci ilin may ayında Şuşanın işgalindən bir neçə gün sonra Laçının işgal altına düşməsi böyük itkimiz idi. Artıq Ermənistən bu dəhliz vasitəsilə silah, sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işgal altına düşdü.

Demək olar ki, bütün bunlar sonrakı işgal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işgala məruz qalandı Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayıraq. Bu gün Laçın rayonunu bir gullə atmadan, bir şəhid vermədən işgaldən azad etmək böyük qələbəmizdir.

Mən bir daha demək istəyirəm – artıq bunu demisəm – onsuz da biz Laçını da, Kəlbəcəri də, Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs

bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var. Kəlbəcər rayonuna əvvəlki, sovet dövründə gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona Mardakert deyilirdi, orada ermənilər yaşayırıdı. Başqa yol, demək olar ki, yox idi. Biz indi Kəlbəcərə Göygöl və Daşkəsən rayonlarından daxil olmuşuq. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq, böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və xeyli vaxt sərf olunacaqdı.

Bizim qələbəmiz tarixi qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu isə düşməni məcbur edərək qaytardıq. Beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdamə dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20–30 kilometrdir. Amma Ermənistən paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır – yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.

Bu, gələcək perspektivlərimizi diktə edəcək. Biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgə-

də bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə, bunun qaranti Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistəni Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir.

Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik. Ermənistən rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalasıldı. Biz məqsədə çatmaq üçün ardıcıl surətdə gedirik. Ermənistən rəhbərliyinin hətta Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir baxışı yox idi. Onlar özləri bilmirdilər nə istəyirlər. Gah deyirdilər ki, Dağlıq Qarabağ «müstəqil dövlət»dir. Gah deyirdilər ki, «Dağlıq Qarabağ Ermənistəndir». Bu təzadlı fikirlər bir-biri ilə necə uzlaşa bilər? Bu nəyi göstərir? Onu göstərir ki, Ermənistən rəhbərliyi savadsız, siyasetdən başı çıxmayan insanlardan ibarətdir. Yaxşı, bu, müstəqil dövlətdirsə, onda sənin ordun orada nə iş görür? Əgər bu, müstəqil dövlətdirsə – hansı ki, heç kim tanımayıb, elə birinci Ermənistən tanımayıb – o necə ola bilər ki, Dağlıq Qarabağ Ermənistəninin baş nazirinin sözləri ilə desək, «Ermənistəndir və nöqtə»?! Ona görə onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi. Bu idi bizim qarşımızda duran ölkə.

Artıq işğaldan azad edilmiş torpaqlarda olarkən mən bir daha gördüm ki, onlar bizə bir santimetр də

torpaq qaytarmaq istəmirdilər. Əks təqdirdə o istehkamları qurmazdılardır. Onlar əbədi saxlamaq istəyirdilər o torpaqları. Ona görə o saxta xəritələri düzəldirdilər. Ona görə bizim şəhərlərimizə öz adlarını verirdilər. Ona görə xaricdən erməniləri gətirib oraya yerləşdirirdilər. Hərbi cinayət törədirdilər və bütün cinayətlərə görə cavab verəcəklər. Artıq işlər praktiki fazaya keçibdir. Qiymətləndirmə prosesi tezliklə başlanacaq, vurulmuş ziyan hesablanacaq. Artıq hüquqi müstəvidə addımlar atılır. Mən bunu artıq bildirə bilərəm Azərbaycan xalqına. Hələ ki, detalları açmaq istəmirəm. Amma bu, niyyət deyil, praktiki addımlardır. Biz onları bundan sonra da ifşa edəcəyik.

Azad edilmiş torpaqlara xarici jurnalistlər dəvət olunur. Beynəlxalq media erməni vəhşiliyinin nəticələrini işıqlandırır. Bu müddət ərzində Kəlbəcəri nə günə qoyduqlarını işıqlandırır. Vəhşi kimi hər tərəfi söküb, yandırıb, talayıblar, meşələri yandırıblar, kəsiblər. Özlərini burada əsrlərboyu yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstünə qoymayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı istismar ediblər. Mənə verilən məlumatə görə, orada on minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Ermənistən işgal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırıldı. Ermənistən işgal edilmiş bu torpaqlarla birləşdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın qanunsuz is-

tismarıdır. Buna cavab verəcəklər, dəymış ziyanı ödəyəcəklər. İndi onlar bundan məhrum oldular. İndi öz ərzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm bağları mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıł rayonlarına gedərkən yolboyu gördüm ki, bir çox üzüm bağlarımız dağıdılib, orada köhnə şpalerlər qalib. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Ondan istifadə edirdilər, bizim suyumuzdan istifadə edirdilər, elektrik enerjisi istehsal edirdilər. Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşeyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc ediblər. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Onlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.

Biz isə artıq haqq-ədaləti bərpa etdik. Biz tarixi həqiqəti bərpa etdik.

Prezident seçiləndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidişim var idi. Çünkü danışqlar müəyyən dərəcədə gedirdi. Kiçik olsa da, bəzi tərəqqi əldə edilmişdi, baza prinsipləri əsasında müəyyən addımlar atılmışdı. İşgal edilmiş torpaqların geri qaytarılması məsələsi bizi qane edirdi. Ancaq xalqların öz müqəddərəti prinsipinin ərazi bütövlüyü prinsipi ilə bərabər səviyyədə tutulması bizi qane etmirdi. Amma son illər mənim də, necə ki, Azərbaycan xalqının əksər hissəsinin bütün ümidi ləri artıq tükənmüşdi. Sadəcə olaraq, mən demişdim, bir daha

demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmaliyiq ki, düşmən o zərbədən ayımasın. Elə zərbə vurmaliyiq ki, düşmən bundan sonra daha baş qaldırmamasın. Bu müharibə bizim şanlı qələbəmizdir. Biz bununla fəxr edirik. Ancaq bizim vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmamasın.

Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmir. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsaflədə yerləşən ölkələr indi qanunlar qəbul edir, parlamentlər bu məsələni müzakirə edir. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədrədir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senati qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, adını dəyişdiririn, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz. Bir daha demək istəyirəm ki, artıq «Dağlıq Qarabağ münaqişəsi» termini arxada qalib. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarixdən danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar.

Biz müharibə dövründə Ermənistan ordusunu, demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr başlanır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistanın baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu.

Ermənistan ordusunun məhv edilmiş texnikası: tank əleyhinə vasitələr – 53 ədəd, «Smerç» – 4 ədəd, «Qrad» – 97 ədəd, «Uraqan» – 2, YARS-1, TOS odsəçan-1, S-300 zenit-raket kompleksləri – 7 atıcı qurğusu məhv edilib. İndi əgər təkcə bunların qiymətini hesablaşalar görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurmuşuq. Beləliklə, 7 atıcı qurğu, bir S-300 radiolokatoru, iki S-300 aşkaretmə stansiyası məhv edilib. «Oborona» radiolokasiya stansiyası – 1 ədəd, TOR zenit-raket kompleksi – 5 ədəd, «Osa» zenit-raket kompleksi – 40 ədəd, «Kub» zenit-raket kompleksi – 4 ədəd, «Kruq» zenit-raket kompleksi – 1 ədəd, «Zastava» – 14 ədəd, S-125 zenit-raket kompleksi – 2 ədəd, pilotsuz uçuş aparatı – 22 ədəd, «El-brus» əməliyyat-taktiki raket kompleksi – 2, ballistik raket – 1, «Toçka-U» raket kompleksi – 1, radioelektron mübarizə vasitələri – 5 ədəd, R-142 komanda qərargah maşını – 2 ədəd, «Nebo-M» radiolokasiya stansiyası – 1 ədəd, müxtəlif radiolokasiya stansiyaları – 7 ədəd, «Reppelent» radio-texniki maneə vasitəsi – 4 ədəd.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikası: özüyeriyən artilleriya qurğuları «Akasiya» və «Qvozdika» – 28-i məhv edilib, 5-i qənimət götürülüb; müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb; minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb; xüsusi avtomobilər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb; qumbaraataan – 178-i qənimət götürülüb; traktor – 10, «Şilka» zenit qurğusu – 5 ədəd qənimət götürülüb; atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb; 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılib; tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank; piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb; Su-25 təyyarəsi – 5-i məhv edilib; yük avtomobiləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürüldür.

Bunlar deməyə əsas verir ki, Ermənistən ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablaşınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasib ölkədə bu qədər pul? Ermənistən xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəlləmayallaq getdi. Haradandır bu? Bu bankrotdur. Bu, iflasa uğramış

ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görünüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yiğdiqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işgalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır.

Bildirməliyəm ki, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər, bəzən noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə ikimiz videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da imzalamışam. Bizim Rusiya ilə bir saat fərqimiz var. Yəqin ki, bu uyğunsuzluq buna görədir. Beləliklə, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Mən imzalanma mərasimindən sonra bu bəyanatı olduğu kimi Azərbaycan xalqının diqqətinə çatdırıldım və bir daha göstərdim ki, bizim bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırıldım. Bu gün isə artıq münaqişə

arxada qalandan sonra bu bəyanatın icrasını şərh etmək istərdim.

Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistən tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir.

İkinci bənddə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu, təmin edildi.

Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu, təmin edildi.

Dördüncü bənddə göstərilir ki, bu bəyanatın müdafiəti 5 ildir. Əgər müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu bəyanat və bu razılaşma uzadılır. Bu, aydın məsələdir.

Beşinci bənddə göstərilir ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı Mərkəz yaradılır. Bu bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu Mərkəz Türkiyə-Rusiya Mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb.

Altıncı bənddə göstərilir ki, Ermənistən Respublikası 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr ta-

rixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi, Rusiya tərəfi bizi müraciət edərək, bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun bizi qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altinci bəndin bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişəm. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırkı, onu da biz bu bəyanatdan çıxartdırıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istədim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizi qaytarılmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib – 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizi qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünkü

əgər mən bunu bu bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.

Yeddinci bənddə göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır. Bu da önəmlı məsələdir. Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdır, harada ki, onlar əvvəl yaşayıblar. Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır.

Səkkizinci bənddə göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Artıq bu proses davam edir – həm cəsədlərin mübadiləsi, həm də əsirlərin və girovların.

Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklerin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Bu doqquzuncu bənd sərf mənim təkidim nəticəsində bəyanata salınıbdır. Çünkü uzun illər müzakirə olunan sülh planında belə

açıq-aydın müddəə yox idi. Yəni nəzərə alınırkı ki, bütün kommunikasiyalar açılacaqdır, amma Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılr və bu dəhlizin təhlükəsizliyini Ermənistən yox, Rusyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ – tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası – bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün də əlavə bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazımlı olsa, iki dəhliz olmalıdır. Bu bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarıraq, eyni zamanda, yeni bir nəqliyyat damarını açıraq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanaçaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistən bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz isteyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gə-

rək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırlıq.

Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünkü bildiyiniz kimi, biz Bakı–Tbilisi–Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə – əminəm ki, baş verəcək – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilərmi? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi buraya salıb? Mən. Bu gün – dekabrın 1-də biz bu işlərin artıq inkişafını görürük. Mən deyə bilərəm ki, artıq «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Horadiz–Zəngilan dəmir yolunun, hansı ki, mənfur düşmən dağdırıb, təhlili aparılsın, ilkin hesablamlar aparılsın. Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o cümlədən dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur. Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik. Çünkü Ermənistanın özünün olan nəyi var ki?! Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə görə? İşgala görə. O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib. İşgala görə. Nə qazandı? Heç nə.

Bu vaxta qədər bütün lazımı tədbirləri gördük. Nəqliyyat, energetika, iqtisadi əməkdaşlıq – bütün layihələri başa çatdırıq.

Dekabrin sonunda «Cənub Qaz Dəhlizi» artıq tam istifadəyə verilir. Onun son hissəsi olan TAP istifadəyə verilir. Ermənistan, haradasan? Kənarda qalmışan. Bu enerji dəhlizi Ermənistandan yan keçir. Kim keçirdib? Biz. Mənim yadimdadır, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu – o vaxt mən Dövlət Neft Şirkətində işləyirdim – müəyyən edərkən bizə nə qədər təzyiqlər oldu, özü də Qərb ölkələrindən. Nə üçün Ermənistandan yan keçir? Bu, Gürcüstandan yox, Ermənistandan keçməlidir. O vaxt aparıcı Qərb ölkələri bizə şərt qoyurdu. O vaxt xarici kreditlərdən çox asılı idik. Yadimdadır, erməni təbliğatı, lobbisi və ermənipərəst xarici dairələr tərəfindən aparılmış kampaniya nəticəsində Dünya Bankı bir il bizə veriləcək vəsaiti təxirə saldı, dayandırdı, müxtəlif bəhanələrlə, guya ekoloji standartlar pozulur. Halbuki bu cəfəngiyyatdır.

Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işgalçılıq, bu düşməncilik, qonşuya qarşı bu nifrət hissələri onları, bax, bu günə saldı.

Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə

enerji dəhlizi var. Bu gün Rusiya–Azərbaycan–İran enerji dəhlizi var. Bu gün Rusiya–Azərbaycan–İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklerin həcmi təqribən 30–40 faiz artıbdır.

Ermənistən 20 ildir ki, Şimal–Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal–Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistən, sən dalansan. Biz dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika – biz onu təcrid etmişik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünkü güclü iradəmiz var, xalq–iqtidar birliyi var. Çünkü Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir.

Azərbaycana rəhbərlik edən ulu öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistən rəhbərləri kim olub? 20 il quydurlar – Köçəryan–Sarkisyan xunta rejimi, iki il yarımda kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra ancaq belə olacaq! Yeddi şərt qoyan Paşinyan görəsən indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hani 7 şərt? Getdi işinə. Azərbaycan qondarma «Dağlıq Qarabağ respublikası» ilə danışıqlar aparmalıdır, hani o şərt? Cəhənnəmə getdi. «Dağlıq Qarabağ Ermənistandır və nöqtə» – bunu

belə böyük həvəslə, qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırıldı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu. Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin nümayəndələri indi ya məhv olublar, ya fərarilik ediblər. Özləri etiraf edirlər ki, 10 mindən çox fərari var. Deyirdi ki, Şuşada – bizim tarixi, qədim şəhərimiz, bizim ürəyimiz, canımız olan Şuşada onlar qondarma «Dağlıq Qarabağ respublikası»nın parlamentini inşa edəcəklər. Nə oldu o parlament? Vurduq dağıtdıq, məhv etdik. Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi axırı nə olacaq. Dərsini verdik, bayraqımızı ucaltdıq Şuşada, edəcə də başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, başını əzdi. Bu, birləşdiriciliyimizdir. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verilib. İradəmiz də var, təcrübəmiz də var – əvəz olunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənir. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərdik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi qələbədir. Bu qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!

Mən müharibənin ilk günündən bu günə qədər – sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini

bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünkü bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Gösterdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşılı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı.

Bizim ölkəmiz üçün yeni dövr başlanır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birləş, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək, dağlıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacaqıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.

Mən bilirəm ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünkü biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədik. Yara-

lanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospital-larda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Mülki vətəndaşlar – 94 mülki vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən yaralanıb. Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz həm döyüş meydanda, həm də siyasi müstəvidə qələbə qazanmışıq və bu qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır.

Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra da, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir!

**Qarabağ Azərbaycandır!**

**Eşq olsun Azərbaycan xalqına!**

**Yaşasın Azərbaycan!**

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 1 dekabr 2020-ci il

---

## HƏR İL SENTYABRIN 27-si AZƏRBAYCAN RESPUBLİKASINDA ANIM GÜNÜ KİMİ QEYD EDİLƏCƏK

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrin 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işgal altındaki torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıcı zərbələr endirmişdir.

Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla, müharibə cinayətləri törətmışdır.

Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazılərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çıxəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü,

əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmiş, Azərbaycan bayrağını işgaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 2 dekabr 2020-ci il

## **HƏR İL NOYABRIN 8-i AZƏRBAYCAN RESPUBLİKASINDA ZƏFƏR GÜNÜ KİMİ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLƏCƏK**

XX əsrin 80-ci illərinin sonları–90-cı illərinin əvvəllərində Ermənistən Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistən torpaqlarımızın 20 faizini işğal etmiş, Ermənistən həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistən destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2019-cu ildən etibarən isə Ermənistən hərbi-siya-si rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistən bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işgal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasetini genişləndirməsi, «yeni ərazilər uğrunda yeni müharibə» çağırışı, mülki şəxslərdən ibarət «könüllü dəstələri» yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmidə silah və sursat toplaması Ermənistanın genişmiqyaslı hücumu hazırlaşdığını göstərirdi.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistən qoşunlarının işgal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzcünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işgaldan qurtarılması, Ermənistən sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qaraba-

gün tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarib keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həllədici rol oynadı, Ermənistanın öz məglubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafi baxımın-

dan müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 3 dekabr 2020-ci il

## **BAKİ ŞƏHƏRİNDE VƏTƏN MÜHARİBƏSİ MEMORİAL KOMPLEKSİ VƏ ZƏFƏR MUZEYİ YARADILACAQ**

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Azərbaycan Respublikasının Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi yaradılsın;
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində;
  - 3.1. Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 3 dekabr 2020-ci il

## **NYU YORKDA BMT BAŞ ASSAMBLE-YASININ COVID-19 İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ XÜSUSİ SESSİYASINDA VİDEOFORMATDA İŞTİRAK**

*3 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti, «Qoşulmama Hərəkatı»nın sədri İlham Əliyev dekabrin 3-də Nyu Yorkda videoformatda keçirilmiş BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxış etmişdir.*

### **Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı**

Hörmətli cənab sədr!

Hörmətli dövlət və hökumət başçıları!

Xanımlar və cənablar!

«Qoşulmama Hərəkatı»nın üzvü olan 120 dövlət adından çıxış etməkdən şərəf duyuram.

Aktual qlobal məsələlərə və çağrıqlara cavab vermək üçün çoxtərəfli mühüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını təəssüf hissi ilə bildiririk. Həmin narahatlıqlar BMT Nizamnaməsinin və «Dayaniqli İnkişaf üzrə 2030-cu il Gündəliyi»nin təməlində duran multilateralizmə və

beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadıqlıyımızı yenidən nümayiş etdirməyi tələb edir.

Bunun bariz nümunəsi «Qoşulmama Hərəkatı» tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstəyidir. Digər məsələlərlə yanaşı, bu, «Qoşulmama Hərəkatı»nın üzv dövlətlərinin möhtəşəm uğurudur. Çünkü biz bu il həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyan-naməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik. Bununla əlaqədar, xüsusi sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə mən Hərəkat adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın sədrinə səmimi təşəkkürümüzü bildirmək istərdim.

2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirib və insanların yaşayışına sarsıcı təsir göstəribdir.

Pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və «Qoşulmama Hərəkatı»na üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan «Qoşulmama Hərəkatı»nın sədri qismində 2020-ci il mayın 4-də «Qoşulmama Hərəkatı»nın COVID-19-a qarşı təmas qrupunun onlayn Zirvə görüşünü təşkil etmişdir. Həmin toplantıının

praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı «Qoşulmama Hərəkatı»nın üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəlmişlər.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı «Qoşulmama Hərəkatı»na üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir.

«Qoşulmama Hərəkatı» BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir. Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin keçirilməsi, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir.

Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkaraya çıxarıraq, onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək, ən həssas kateqoriyanın olan insanların vəziyyətini daha da ağırlaşdırılmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. «Qoşulmama Hə-

rəkatı» böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və «Dayaniqli İnkışaf Məqsədləri»nə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olubdur. «Qoşulmama Hərəkatı»nın 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qılılığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir.

«Qoşulmama Hərəkatı» bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır.

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-in əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayıraq.

Cənab sədr, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər.

Bu xüsusi sessiya beynəlxalq əməkdaşlıq və multilateralizmə sadıqlıyun bir daha təsdiq edilməsi və gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin vurğulanması kimi geniş məqsədlərə xidmət edəcək. Xüsusi sessiyada həm də pandemiyaya qarşı mübarizədə üzv dövlətlərin üzləşdiyi çağırışlar nəzərdən keçiriləcək və üzv dövlətlər, müşahidəçi dövlətlər, müşahidəçilər, BMT-nin aidiyyəti agentlikləri, qurumları və digər maraqlı tərəflər arasında açıq və şəffaf müzakirələrdə BMT-nin mərkəzi roluna dair fikir mübadiləsi aparılacaqdır.

Sessiya çərçivəsində səmərəli müzakirələrin aparılacağına inanırıq. Sağ olun.

## **NYU YORKDA BMT BAŞ ASSAMBLEYASININ COVID-19 İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ XÜSUSİ SESSİYASINDA VİDEOFORMATDA İŞTİRAK**

*4 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 4-də Nyu Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videoformatda keçirilmiş xüsusi sessiyasında çıxış etmişdir.*

### **Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı**

Hörmətli cənab sədr!

Hörmətli cənab Baş katib!

Hörmətli dövlət və hökumət başçıları!

BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının təşkilində göstərdikləri səylərinə görə BMT-nin Baş katibi cənab Antonio Quterşə və BMT Baş Assambleyasının sədri cənab Volkan Bozkıra öz minnətdarlığını ifadə edirəm.

Xüsusi sessiyanın təşkil olunması təşəbbüsünü dəstekləyən bütün üzv dövlətlərə də təşəkkürümü bildirirəm.

Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac vardır.

Milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan «Qoşulmama Hərəkatı»nın sədri qismində 2020-ci il mayın 4-də «Qoşulmama Hərəkatı»nın təmas qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüsü-karı olmuşdur. Mən Zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdim. «Qoşulmama Hərəkatı»nın bütün 120 üzvü həmin təklifi dəstəkləmişdir. Bu onların Bandunq prinsipləri, Hərəkatın dəyərləri, multilateralizm və beynəlxalq həmrəyliyə sadıqlığını bir daha vurgulamış oldu. Ümumilikdə BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsü dəstəkləmişdir.

Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq, tərəfimizdən adekvat addımlar atılmışdır. Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriymız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır.

Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2,5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilibdir. Sosial yardım tədbirləri

5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xərici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilibdir.

Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib. Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandıribdir. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstəribdir.

Cənab sədr, Azərbaycan pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü dəstəkləmişdir. Lakin həmin çağırış 30 ildən artıq Azərbaycan torpaqlarını işgal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının işgal olunmuş bütün ərazilərimizdən qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan Ermənistən tərəfindən eşidilməmişdir.

Son iki il ərzində Ermənistən danışıqlar prosesini məqsədyönlü şəkildə pozmuşdur. Ermənistənin baş naziri «Qarabağ Ermənistandır» kimi bir sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoymuşdur. Ermənistənin müdafiə naziri «yeni ərazilər uğrunda yeni müharibə»yə çağırış etmişdir.

Cari ilin iyul ayında Ermənistan regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işgal etmək və Azərbaycanın strateji enerji infrastruktur laiyihələrinə zərbə vurmaq məqsədilə dövlət sərhədində hərbi təxribat törətmüşdür.

Daha sonra, avqust ayında Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir.

Sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində çıxışım zamanı mən Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim.

Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiyyaslı hərbi təxribata başladı. Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qaldı. Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən istifadə etdi. Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayıda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etdi. Nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirildi, 400-dən artıq insan yaralandı.

Azərbaycan Ordusu bunun layiqli cavabını verdi, ölkə vətəndaşlarını və ərazisini müdafiə edərək, uğurlu əks-hükum əməliyyatına başladı və işgal olunmuş ərazilərin böyük bir hissəsini azad etdi. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbə işgalçını təslim olmağa məcbur etdi. Azərbaycan və Rusiya prezident-

ləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işgal altında olan digər əraziləri də azad edildi.

O vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə nəzarət üzrə birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır.

Beləliklə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edildi. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmasız idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edildi.

Bu, Ermənistanın destruktiv yanaşmasının yeganə nümunəsi deyil. Ermənistan BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etmişdir. Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışırdı. Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi idi.

İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir.

Sağ olun.

## ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

*4 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrin 4-də Şəhidlər xiyabanına gələrək, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.*

*Dövlət başçısı «Əbədi məşəl» abidəsinin öününe əklil, xanımı Mehriban Əliyeva gül dəstəsi qoydular.*

*Azərbaycanın Dövlət himni səsləndirildi.*

*Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sınaqoqlarda dərin ehtiram hissi ilə yad edildi.*

*Allah şəhidlərimizə rəhmət eləsin.*

## İTALİYA DEPUTATLAR PALATASININ SƏDR MÜAVİNİ ETTORE ROSATONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

7 dekabr 2020-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

**İlham Əliyev:** Xoş gəlmisiniz! Mən sizi ürəkdən salamlayıram. Şadam ki, siz Azərbaycana səfər edirsiniz. Müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətisiniz. Yəqin ki, bu, təsadüfi deyil, çünki İtaliya ilə Azərbaycan arasındaki əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Hesab edirəm ki, siyasi əlaqələr ən yüksək səviyyədədir. Mənim bu ilin əvvəlində İtaliyaya etdiyim dövlət səfəri bunun bariz nümunəsidir. Səfər zamanı bir çox önəmlı sənədlər imzalanmışdır. Onların arasında Çoxölçülü Strateji Tərəfdəşlıq haqqında sənəd xüsusi yer tutur. Bu sənəd bizim strateji tərəfdəşliğimizi bir daha təsdiqlədi. Səfər zamanı həm Prezident, həm Baş Nazirlə görüşlərim əsnasında bir çox önəmlı məsələlər müzakirə olundu. Eyni zamanda, Senatın və Nümayəndələr Palatasının rəhbərləri ilə görüşlərim də çox gözəl keçdi.

Bildiyiniz kimi, iki il bundan əvvəl İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda rəsmi səfərdə olub. Bu səfərlər ikitərəfli əlaqələrimizin çox möhkəm zəmində olmasını göstərir. Bu gün İtaliya–Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox uğurla inkişaf edir. Siz də bilirsiniz ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektorunda bizim aramızda xüsusi çəkiyə malik olacaqdır.

Energetika sektoruna gəldikdə, bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya–Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcəkdir.

Bizim humanitar sahə ilə bağlı da böyük planlarıımız var və artıq bir çox reallaşan layihələrimiz vardır. İtaliyaya dövlət səfərim çərçivəsində eyni zamanda, təhsil sahəsində əməkdaşlıq da müzakirə olundu. İtaliya–Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəldik. Bakıya qayıdanan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram və mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumatata görə, orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahiya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünkü İtaliya memarlığı ümumibəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış

tikinti sektorunun, əlbəttə ki, müasir görkəmi olmalıdır və İtaliya–Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındaki əlaqələrə xüsusi töhfə verəcəklər.

Mən eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, siz həm Gəncəyə, həm Ağdamə səfər etmisiniz, Ermənistən dövlətinin törətdiyi hərbi cinayətləri görmüsünüz. Ermənistən tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır. Döyüş meydanında məglubiyyətə uğrayarkən Ermənistən mülki vətəndaşları atəşə tuturdu. Gəncəni Ermənistən ərazi-sindən ballistik raketlərlə atəşə tutmuşdular.

Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistən rəhbərliyi cavab verəcək. Müharibə zamanı 94 mülki şəxs həlak olub, 400-dən çox yaralanıbdır. Ballistik raketlərlə zərbələr təsadüfi xarakter daşıdır, məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşıdığı məkana gecə vaxtı istiqamətləndirilmişdir ki, daha çox qurbanlar olsun. Ağdam şəhərini də gördünüz. Daha doğrusu, artıq şəhərdən bir şey qalmayıb, orada bütün binalar dağdırılıb. Bu, Ermənistən faşizminin eybəcər sifətini göstərən cinayətdir. Onlar hesab edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt qayıtmayacaqlar. Amma biz qayıtdıq, döyüşə-döyüşə onları torpaqlarımızdan qovduq. Onlar bizim qabağımızda diz çökdülər.

İndi ölkəmizin yeni dövrü başlanır, biz bütün o bölgələri yenidən quracaqıq. Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib. Ağdamda gördünüz mənzərə, demək olar ki, azad edilmiş bütün torpaqlarda müşahidə olunur. Füzuli şəhərin-

də də bir dənə salamat bina qalmayıb, Cəbrayıl şəhərində də. Zəngilan, Qubadlı da eyni vəziyyətdədir. Kəlbəcər və Laçın rayonlarında Ermənistən dövləti qanunsuz məskunlaşma siyasəti aparırdı. Bu da hərbi cinayət sayılır, Cenevrə Konvensiyalarına zidd olan bir addımdır. Ona görə bu rayonlarda bəzi yaşayış məntəqələrində bəzi evlər qalıb. Orada ermənilər yaşayırlar. Ancaq noyabrın 10-dan dekabrın 1-nə qədər – o vaxt çərçivəsində onlar bu bölgələri tərk etməli idilər – onlar orada da vəhşilik törətdilər, evləri yanardırlar, sökdülər. Halbuki o evləri onlar yox, o vaxta qədər – 30 il bundan əvvəl orada yaşamış azərbaycanlılar tikmişdilər. Meşələri yandırdılar, ağacları kəsdi-lər, yəni dünyanın gözü qarşısında vəhşilik törətdilər.

Beynəlxalq media qurumları bu barədə reportajlar hazırlayıb mətbuata vermişlər. Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdır və bu vandallara qarşı təkbaşına müharibə apararaq, öz ərazi bütövlüyünü bərpa etmişdir.

İndi bərpa dövrü başlanır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni bərpa, yenidənqurma işlərində fəal iştirak etsin. İtaliya tərəfinə artıq bu təkliflər verilib. Yaxın günlərdə video-konfrans vasitəsilə ilkin temaslar olacaq. Əlbəttə, bir daha demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəkdir. Əsl dostluq isə özünü çətin anlarda bürüzə verir. Bu müharibə eyni zamanda,

göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur. Bir daha xoş gəlmisiniz!

**E t t o r e R o s a t o:** Cənab Prezident, bizi qəbul etdiyinizə görə sağ olun. Sizin ölkəniz üçün olduqca xüsusi əhəmiyyət kəsb edən belə bir dövrdə burada olmaqdan məmənunluq hissi duyuruq. Buna görə də Sizə olan dostluq hissərimizi ifadə etmək üçün əslində bu səfərə çoxdan hazırlaşırıq. Dedik ki, belə bir əhəmiyyətli dövrdə biz mütləq Sizin ölkənizə gəlməliyik. Zati-aliləri, Sizin də söylədiyiniz kimi, bizim aramızdakı dostluğun əlamətləri son illərdə xüsusi olaraq öz təzahürünü tapıb. Əslində ölkələrimiz arasındakı səfərlərə gəldikdə, bu səfərlər çox yüksək səviyyədə təşkil olunur. İtaliya Respublikası Prezidentinin Sizin ölkənizə rəsmi səfəri münasibətlərimizin inkişafında çox mühüm bir addıma çevrildi. Sizin də Romaya etdiyiniz dövlət səfəri bizim tərəfimizdən strateji əhəmiyyət kəsb edən bir hadisə kimi qəbul olunur. Biz də Sizə dost olaraq bilirik ki, səfər çərçivəsində bir çox razılaşmalar və xüsusən də, strateji tərəfdaşlıq haqqında mühüm sənəd imzalanıb. Əslində bunlar elə sazişlərdir ki, onlarda çox konkret öhdəliklər və olduqca vacib mahiyyət əks olunubdur.

Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısıdır. Belə bir keşməkeşli zamanda enerji təhlükəsizliyini etimad göstərib o ölkəyə həvalə edə bilirik ki, o ölkə ilə həqiqətən, dostluq münasibətləri olsun. Biz bu dostluğu daha da gücləndirmək istəyirik

və münasibətlərimizi daha da şaxələndirmək fikrindəyik.

\* \* \*

*İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycanın münaqışında həyatını itirmiş mülki şəxslərinə görə başsağlığı verdi, Gəncə və Ağdama səfərlərinə toxundu. O qeyd etdi ki, 30 illik işgal dövründə Ağdamda törədilmiş viranəliyin şahidi olublar.*

*Ettore Rosato Prezident İlham Əliyevə İtaliya Deputatlar Palatasi və İtaliya Senati sədrlerinin salamlarını çatdırıldı.*

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞANIN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ

*9 dekabr 2020-ci il*

*Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrin 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmışdır.*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə birgə şam etdilər.*

## **ULU ÖNDƏRİN MƏZARINI ZİYARƏT**

*10 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrin 10-da Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatırəsini ehtiramla yad etmişlər.*

*Dövlət başçıları ulu öndərin məzarı öünüə əklillər qoydular.*

## ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

*10 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Şəhidlər xiyabanını ziyarət etmişlər.*

*Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatırəsinə ucaldılmış «Əbədi məşəl» abidəsinin önünə əklillər qoymalar.*

*Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanda şəhid türk əsgərlərinin xatırəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklillər qoymalar.*

*Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdilar.*

## AZADLIQ MEYDANINDA VƏTƏN MÜHARİBƏSİNĐƏ QƏLƏBƏYƏ HƏSR OLUNMUS ZƏFƏR PARADI

*10 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan dekabrin 10-da Bakının Azadlıq meydانında keçirilmiş Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradında iştirak etmişlər.*

*«Dəmir yumruq» əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradına Müdafiə nazirinin müavini, «Zəfər» ordenli general-leytenant Kərim Vəliyev komandanlıq etdi.*

*Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.*

*Hərbi orkestr «Azərbaycan fanfarası»ni ifa etdi.*

*Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvv-*

*vələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və  
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ər-  
doğana raport verdi.*

*Dövlət başçıları əsgərləri salamladılar.*

*Hərbi orkestr Azərbaycanın və Türkiyənin Dövlət  
himnlarını ifa etdi.*

*Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  
vələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış  
etdi.*

### **Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı**

Hörmətli Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz  
qardaşım Rəcəb Tayyib Ərdoğan!

Əziz hərbçilər!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

İlk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində  
həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik  
sükutla yad edilsin.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meyda-  
nında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu  
paradda mənim dəvətimi qəbul edərək, Türkiyə Cüm-  
huriyyətinin Cumhurbaşqanı, əziz qardaşım Rəcəb  
Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyə-  
dən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və  
zabitləri iştirak edirlər. Bu bir daha bizim birliyimizi,  
dostluğumuzu və qardaşlığımızı göstərir. Vətən müha-

ribəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlərindən biz Türkiyənin dəstəyini hiss edirdik.

Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdöğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənali və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım dedi ki, bu müharibədə Azərbaycan haqlıdır, dedi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürrurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, həm də bütün dünyaya göstəririk.

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistəni məğlub etdi, işgala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu ki, bu işgala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

Azərbaycan əraziləri 30 ilə yaxın işgal altında idi. Ötən əsrin 90-ci illərinin əvvəllərində Ermənistənin Azərbaycana qarşı işgalçılıq siyasəti torpaqlarımızın işgal altına düşməsinə səbəb olmuşdu. Əslində Ermənistənin təcavüzkar siyasəti hələ keçən əsrin 80-ci illərinin sonlarından başlamışdı. O vaxt indiki Ermənistən Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı.

Zəngəzur, Göyçə, İrəvan mahali bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əslərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin saldı. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olundu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət – Xocalı soyqırımı törətdi. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlılıq yaratdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işgal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlasdırdı və faktiki olaraq, sonrakı işgalçılıq siyasetinin davam etdirilməsinə səbəb oldu.

Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyüümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüğünü tanıdı və onu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, «Qoşulmama Hərəkatı», Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Eyni zamanda, bizim məqsədönlü səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təb-

liğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, qurub-yaradıb, eyni zamanda, bütün dünya gördü ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, ordumüzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüğümüz özünü daha qabarlıq şəkildə bürüzə verirdi. Ermənistən bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistən öz xoşu ilə bizim torpaqlarımızdan işgalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurana əl basaraq, and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və gördük ki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək, öz məqsədlərinə çatır, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda, münaqişənin hərbi yolla həll edilməsi qaçılmaz idi. Bundan əlavə, son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni

qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları, demək olar ki, danışqlara son qoymuşdu. «Qarabağ Ermənistandır» deməklə, Ermənistan rəhbərliyi danışqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu faktiki olaraq, danışqlara son qoyurdu, danışqları mənasız edirdi və biz bunu gördük, hiss edirdik və öz sözümüzü beynəlxalq kürsüldən dünya ictimaiyyətinə çatdırıldık. Bu ilin sentyabr ayında, müharibəyə 3 gün qalmış mən BMT Baş Assambleyasının kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Belə də oldu və bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi.

İyul ayında Ermənistan–Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işgal etmək istədi. Amma biz layiqli cavab verərək, onları yerinə oturtduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. O diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət, sentyabrın 27-də bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qaldı, mülki şəxslər, hərbçilər arasında itkilər oldu. Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi, əmr verdim ki, Azərbaycan əsgəri, irəli! Torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işgalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi.

Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir

gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistən tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək, şərəfli missiyani yerinə yetirdi və öz doğma torpaqlarını işgalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydانında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı mühəribəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonnucu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, ciğirlərdən keçərək, sıldırırm qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq, orada əlbəyaxa döyüsdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işgalçılardan azad edildi və Ermənistən artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistəni döyüş meydanında məhv etdik. Biz ermə-

nilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək, mif yaratmışdır, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Mən deyirdim ki, biz güc toplayırıq və bu gücü topladıq. Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, həm də milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırkı ki, öz doğma torpaqlarını işgalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir gülə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanmışıq.

Halbuki bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəcilər dəfələrlə demişdilər ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli vardır. Əks təqdirdə, bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il davam edə bilərdi. Biz buna nə qədər dözə bilərdik? Biz nə qədər səbr göstərə bilərdik? Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqının səbri tükənib və əgər Ermənistan işgal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz onları oradan qovacaqıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan! Mən bunu müharibədən əvvəl və mü-

haribə dövründə demişəm, xalqa müraciətlərimdə demişəm, xarici mətbü orqanlara verdiyim müsahibələrdə demişəm. Demişəm ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır, etiraf etməlidir və çıxmalıdır. Əks təqdirdə sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə biz döyüş meydانında qələbə qazandıq. Ondan sonra siyasi müstəvidə qələbə qazandıq, düşməni məcbur etdik ki, Kəlbəcər, Laçın və Ağdam rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk etsin.

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi, bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistani məğlub etdi. Ermənistan ordusu, demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.

İndi isə bizim üçün yeni dövr başlanır – quruculuq dövrü. Mənfur düşmən işgal edilmiş bütün torpaqları yerlə yeksan edib. Bu məlumat artıq hər kəsdə var,

videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamisini bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır.

Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirmək istəyirəm. Mənfur düşmən döyüş meydanında məglubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. 400-dən çox mülki vətəndaş yaralanıb, 5000-dən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulubdur. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb. Deyirdilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik. Mühabibə dövründə Ermənistən ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitalarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalyıq. Azərbaycan xalqı öz böyüklüğünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkərə da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək, tarixi missiyamızı yerinə yetirdik.

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış

şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da vardır.

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradin xüsusi önəmi vardır. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-ci ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək işgaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və o gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistən rəhbərliyi bir il bundan əvvəl demişdi ki, «Qarabağ Ermənistandır və nöqtə». Mən isə demişdim ki, «Qarabağ Azərbaycandır və nida!». Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Eşq olsun Azərbaycan Ordusuna!

Yaşasın Türkiyə–Azərbaycan dostluğu, qardaşlığı!

Yaşasın Azərbaycan əsgəri!

### **Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı**

Hörmətli cənab Prezident!

Əziz qardaşım!

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti!

Azərbaycanlı can qardaşlarım!

Sizləri ən səmimi hisslərimlə, məhəbbətlə, hörmətlə salamlayıram.

Bu Zəfər Günündə sizlərlə birlikdə olmaqdan böyük məmənunluq duyuruq.

Qardaşım İlham Əliyevə bu yüksək dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm.

Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igitlərə uca Allahdan rəhmət, qazilərimizə tezliklə sağlamalarını arzulayıram.

Şair Bəxtiyar Vahabzadənin dediyi kimi:

Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı, ancaq  
Qanla möhürləyib, zorla alarlar.

İsa bulağının zümzüməsini,  
Cabbarın, Seyidin, Xanın səsini,  
Dalgalı Qarabağşıkəstəsini,  
Babək türbəsini necə pay verim?

Qarabağı 30 illik həsrətdən sonra Ana Vətən ilə qovuşdurən Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əl-lərindən öpürəm.

20 Yanvarda şəhidlərin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas olan xarıbülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilibdir.

Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək, güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, insallah, dastan yazmaqdə davam edəcəkdir.

Hörmətli qardaşım, əziz Azərbaycan xalqı! Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq, Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin «Bir millət – iki dövlət» şuarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. 30 illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi

kimi, Füzuli şəhərində bayraq asmağa belə, bina tapıl-mamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə yeksan olunmuş, məzarlıqlar belə, dağı-dılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət ediblər. Bütün bu ziyanın hesabı sorulmalıdır.

Müharibə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqları da hədəfə alınmışdı. Yüz məsum mülki şəxs şəhid edilib, analar balasız, uşaqlar atasız-anasız qalıblar. Hükümlər nəticəsində 416 qardaşımız yaralanıbdır. Müharibə qanunları kobud şəkildə pozulub, insanlıq şərəfi ayaqlar altına atılıb. Bunları görməzliyə vuranların gözləri kimi, vicdanları da kor olubdur. Hər məcrada bunun hesabını sormalıyıq.

İllərdir doğulduqları yerlərdən uzaq qalaraq, yurd həsrəti ilə alışb yanan 1 milyondan çox qaçqın və məcburi köçküն qardaşımız doğulduqları torpaqlara qayıdacaqlarını səbirsizliklə gözləyir. İnşallah, bu qardaşlarımızın həsrətinin ən qısa vaxtda sona çatacağına inanırıq.

Əziz qardaşlarım, Dağlıq Qarabağa fəlakət, qətl-am və göz yaşından başqa heç nə gətirməyənlər də artıq ağıllarını başlarına toplamalıdır. Ermənistən rəhbərləri xalqın sərvətlərini Azərbaycan torpaqlarını işgal atında saxlamaq üçün sərf etmişlər. Halbuki bu potensial mənasız müdafiə xətlərinə, silahlara, göz-lərini kin və qan tutmuş rəhbərlərin ehtiraslarına sərf edilməsəydi, bu gün mənzərə çox fərqli olardı. Erməni siyasetçilərin bunu çox yaxşı təhlil edib, sülh və sa-

bitlik əsasında gələcəyi qurmaq məsələsində cəsarətli addımlar atmalarını arzu edirik.

Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə ovunduraraq, yoxsulluğa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin təhribi ilə bir yerə çatmağın mümkün olmaya-cağını görməli, düşmənçilik əvəzinə mehriban qonşuluğa əsaslanan əlaqələr yenidən nəzərdən keçirilməlidir. Erməni xalqı Qarabağda yaşananlardan dərs götürərsə, bu, bölgədə yeni bir dövrün başlangıcı ola-caqdır.

Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər faciəyə baxmayaraq, dayaniqli sabitlik üçün təqdirəlayiq bir mövqe ortaya qoymaqdadır. Cənab Prezidentin bu xoşniyyətli cəhdlərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini arzu edirik.

Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşubdur. Şuşanın dağlarının başındaki duman artıq dərdli deyil. Girov qalmış xaribülbül artıq azaddır və daha gözəl açacaqdır. Kondələnçay artıq daha coşqun axacaqdır. Araz nəğməsini daha güclü oxuyacaqdır. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.

Arazi ayırdılar,  
Lil ilə doyurdular.  
Mən səndən ayrılmazdım  
Zülm ilə ayırdılar.

Ay Laçın, can Laçın,  
Mən sənə qurban, Laçın...

Gözəlliynə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.

Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür.

Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur gündür.

Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, 30 illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq, bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!

Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən bütün Azərbaycan xalqını, əziz qardaşım Prezident İlham Əliyevi və şanlı Azərbaycan Ordusunu, Türk Ordusunu ürəkdən təbrik edirəm. Əziz şəhidlərimizi bir daha rəhmətlə yad edir, qazilərimizə tezliklə sağalma-

larını arzu edirəm. Sağ olun, var olun, Allaha əmanət olun!

\* \* \*

*Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradi başlandı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.*

*Vətən Müharibəsi Qəhrəməni general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu böyük qələbənin qazanılmasında müstəsnə xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirdi.*

*Sonra Vətən müharibəsində müqəddəs döyüslərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək, xalqımıza böyük qələbənin sevincini yaşıdan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılığı etdi.*

*Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçdilər.*

*Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addimladılar. Dövlət Təh-*

*lükəsizliyi Xidmətinin parad heyətinə general-major Rövşən Muxtarov başçılıq edirdi.*

*Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinathları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüleri, polkovnik Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna öündən keçdilər.*

*Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna öündən mətin addimlarla irəlilədilər. Parad heyətinə polkovnik İsmixan Məmmədov başçılıq edirdi.*

*Zəfər paradında qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna öündən keçdilər.*

*Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-major Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-major İngilab Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə mətin addimlarla Azadlıq meydənına daxil oldular.*

*Sonra general-major Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-major Bəkir Orucovun*

*başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi oldu.*

*Naxçıvan Muxtar Respublikasındaki Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edirdilər. Parad heyəti general-major Məhəmməd Həsənovun başçılığı ilə tribuna önungdən keçdi.*

*Vətən müharibəsində böyük qələbəyə həsr olunmuş Zəfər paradını Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu ilə birləşmiş hərbi orkestr müşayiət edirdi.*

*Daha sonra hərbi texnikanın keçidi başlandı.*

*Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradına Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri dənizdən dəstək verdi. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz yüksək döyüş hazırlığı nümayiş etdirdi.*

*«Dəmir yumruq» əməliyyatının – Vətən müharibəsinin qazılərinin Zəfər paradında tribuna önungdən keçidi oldu.*

*Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikanın bir qismi gətirildi. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanmış kompozisiya paradda nümayiş olundu. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunmuş «Qarabağ Azərbaycandır!» şüarı ilə bir daha bəyan edildi.*

Döyüslərdə qənimət götürülmüş istifadəyə yararlı texnika – «KamAZ» markalı avtomobilin qoşqusunda D-30, «Ural» markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, «Şilka», «Osa-1T», «Kub» zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), T-72 tankları, elcə də istifadəyə yararsız texnika – zirehli «UAZ Patriot», «UAZ Hunter» minik, ZİL-131, «Ural», «KamAZ» markalı yüksək avtomobilləri, 122 millimetrlük «Qvezdika» özüyeriyən artilleriya qurğusu, BM-21 «Qrad» qurğuları, PDM-1 və PDM-2 texnikası, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıcı zərbələr vurduğunuñ əyani təsdiqidir.

Bundan sonra xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu Azadlıq meydanına daxil oldu. Kolona «Qarabağ» ordenli general-leytenant Nizam Osmanov başçılıq edirdi.

Azadlıq meydanında keçid edən, üzərində 12,7 millimetrlük NSV pulemyotları, tank əleyhinə idarə olunan «Spike-ER», NLOS, LAHAT raketləri, 120 millimetrlük SPEAR minaatanlar quraşdırılan «SandCat-Stormer» zirehli idarəetmə, çevik hərəkət maşınları, piyada daşıyan zirehli maşınlar, «Kobra» və BTR-82A zirehli transportyorları, PDM-2 və PDM-3 texnikası, T-72, T-90S tankları Azərbaycan Ordusunun hərbi qudrətini nümayiş etdirdi.

Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi oldu. Kolona Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandani, «Zəfər» ordenli general-leytenant Ramiz Tahirov başçılıq edirdi. Tribuna önungdən

*modernləşdirilmiş «Osa-1T», S-125TM, BUK-MB, «İldirim» zenit-raket komplekslərinin, «S-300 Favorit» sistemlərinin keçidi oldu. Ardınca Vətən müharibəsin-də qələbənin əldə edilməsində çox mühüm rol oynayan «Orbiter-1KM» – «İti qovan», «Orbiter-2B», «Orbi-ter-3B», «Orbiter-4», «Aerostar-BP», «Heron» pi-lotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar – «Bayraktar-TB2», habelə «Hermes-450», «Hermes-900», «Quzğun» və «Harop» PUA-ları nüma-yış olundu.*

*Ardınca Azadlıq meydanına artilleriya silahları sis-temlərinin kolonu daxil oldu. Kolona «Zəfər» ordenli general-major Ağamir Sultanov başçılıq edirdi. Mey-danda özüyeriyən haubitsa və artilleriya qurğuları – 152 millimetrlük «Akasiya», 152 millimetrlük MSTA-S, 203 millimetrlük «Pion», eləcə də 220 millimetrlük TOS-1A ağır odsاقan, tank əleyhinə «Xrizantema-S» kompleksləri, «Dana» özüyeriyən top-haubitsaları, «Qrad», RM-70/85, BM-21, «Smerç» yaylım atəşli reaktiv sistemləri, TR-300 «Qasırga», «Ekstra» taktiki, «Polonez» və «Lora» əməliyyat-taktiki raket sis-temlərinin keçidi oldu.*

*Bundan sonra Azadlıq meydani üzərində Azərbay-can Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarə-lərinin və helikopterlərin uçuşu başlandı. «Qarabağ» ordenli polkovnik Həsən Əlövəstovun rəhbərlik etdiyi Mİ-17 hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının Dövlət bay-raqları ilə Bakı buxtasının üzərindən uçaraq, Zəfər paradının iştirakçlarını salamladı. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rə-*

şad Nadirovun başçılığı ilə Mİ-35 hücum helikopterləri qrupunun uçuşu oldu. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə LAHAT və «Spayk» uzunmənzilli raketləri ilə silahlanmış Mİ-17 helikopterlərinin və «Qarabağ» ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə MiQ-29 çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılandı. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş Su-25 hücum və hava dəstək təyyarələr qrupu tamamladı. Vətən Müharibəsi Qəhrəmanı general-major Namiq İslamzadənin başçılığı etdiyi qrupun səmada Azərbaycan Respublikasının Dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayraqımızın daim yüksəklərdə dalgalanacağını təcəssüm etdirdi.

Vətən müharibəsinin iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanının aparıcısı olduğu Zəfər parادı 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. «Dəmir yumruq» əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayishi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

*Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!*

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞANIN RƏSMİ QARŞILANMA MƏRASİMİ

*10 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasına rəsmi səfərə gələn  
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ər-  
doğanın dekabrin 10-da rəsmi qarşılıanma mərasimi  
olmuşdur.*

*Hər iki ölkənin Dövlət bayraqlarının dalgalandığı  
meydanda Türkiyə Prezidentinin şərəfinə Fəxri qar-  
ovul dəstəsi düzülmüşdü.*

*Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Pre-  
zidenti Rəcəb Tayyib Ərdoğanı qarşılıdı.*

*Fəxri qarovalı dəstəsinin rəisi Türkiyə Prezidentinə  
raport verdi.*

*Türkiyə Respublikasının və Azərbaycan Respubli-  
kasının Dövlət himnləri səsləndirildi.*

*Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib  
Ərdoğan Fəxri qarovalı dəstəsinin qarşısından keçdilər.*

*Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salam-  
ladı. Fəxri qarovalı dəstəsi hərbi marşın sədaları al-  
tında Azərbaycan Prezidenti İlham Əliyevin və Tür-  
kiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından  
keçdi.*

*Dövlət başçıları rəsmi foto çəkdirildilər.*

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TƏKBƏTƏK GÖRÜŞ

*10 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə dekabrin 10-da rəsmi qarşılıanma mərasimindən sonra təkbətək görüşü olmuşdur.*

## SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ

*10 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dekabrin 10-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan–Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur.*

*Baki Nəqliyyat Agentliyi ilə «BMC Otomativ Sənaye və Ticarət» şirkəti arasında Anlaşma Protokolunu Baki Nəqliyyat Agentliyinin idarə Heyətinin sədri Vüsal Kərimli və «BMC Otomativ Sənaye və Ticarət» şirkətinin idarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.*

*Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə BMC.AZ şirkəti arasında Anlaşma Protokolunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov və «BMC Otomativ Sənaye və Ticarət» şirkətinin idarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.*

*Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikasının*

*Prezidenti yanında İnvestisiya Ofisinin sədri Burak Dağlıoğlu imzaladılar.*

*Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Respublikası Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun imzaladılar.*

*Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq viza-dan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 sayılı Protokolü Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu imzaladılar.*

\* \* \*

*Dekabrin 10-da Bakıda keçirilmiş Qələbə paradi münasibətilə hazırlanmış «Zəfər paradi» adlı poçt markası və «Birinci gün» zərfləri dövriyyəyə buraxılacaqdır.*

*Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan zərfləri «Birinci gün» möhürü ilə möhürlədir.*

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ BİRGƏ MƏTBUATA BƏYANATLARLA ÇIXIŞLAR

*10 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrin 10-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış etmişlər.*

### **Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı**

Əziz qardaşım!

Hörmətli Cümhurbaşqanı!

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Xoş gəlmisiniz!

Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmlı bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi zəfər bizim birliyimizin təcəssümüdür. Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərdi. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç

kimsə maneə olmasın, Azərbaycan haqq davaşına çıxıbdır, Vətən savaşına çıxıbdır və Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj əslində həmrəyliyin bir təcəssümü idi, onu göstərdi ki, Azərbaycan öz haqq davaşında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək, öz tarixi torpaqlarımızı işgalçılardan azad etdik.

Mən hər zaman əziz qardaşımı qarşılıyarkən, yaxud da ki, qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, həm də bizim siyasetimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyaset yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilibdir.

Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların maraqlarını müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir.

Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir – müstəqillik, mərdlik, cəsarət və inkişaf örnəyidir. Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana

təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər sırasında çox kiçik bir yer tutur.

Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur «Bayraktar» böyük dəyişikliyə səbəb oldu və bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını, türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü.

Bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər para-dında türk və Azərbaycan əsgərləri ciyin-ciyinə Azadlıq meydanından keçdilər. Bizim təkcə Bakı şəhəri yox, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlərboyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyüümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu təbiidir.

Bu gün Türkiyə ilə Azərbaycan birliliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünkü bizim siyasetimiz əməkdaşlığı, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq. Bu gün əziz qardaşımıla söhbət əsnasında eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, coxtə-

rəflı platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.

Ənənəvi Türkiyə–Azərbaycan–Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan–Rusiya–İran işbirliyi var. Türkiyə–Rusiya–İran işbirliyi var. Yəni bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistən rəhbərliyi müharibədən düzgün nəticələr çıxarsa, öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışq. Biz sadəcə olaraq, 30 il ərzində beynəlxalq təşkilatlardan dəstək gözləyirdik, Minsk üçlüyündən dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin. Ancaq bu olmadı. Sadəcə olaraq, nə hərb, nə sülh vəziyyəti davam edirdi, status-kvo davam edirdi. Biz bu status-kvonu hərb yolu ilə dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq, onlara çox böyük zərbə vurduq, onların ordusunu məhv etdik, onların əsas ideoloji süttünlarını məhv etdik. Amma ondan sonra nə etdik? Ondan sonra söylədik ki, biz işbirliyinə hazırlıq. Biz yeni bir işbirliyi formatını təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfır endirə bilərik.

Bu gün biz eyni zamanda, gələcəyə baxarkən azad edilmiş torpaqların inkişafı ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq. Qarabağ dönyanın ən gözəl bölgələ-

rindən biri olacaqdır. Əminəm ki, türk qardaşlarımızın yardımı ilə biz buna nail olacaqıq. Biz bu gün artıq konkret layihələr haqqında danışdıq – yol layihələri, dəmir yolları layihələri, infrastruktur layihələri. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəkdir. Bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcəkdir.

Mən bir daha Azərbaycan xalqı adından, öz adımdan qardaş Türkiyə xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək gördük, həmrəylik gördük. Təkcə siyasətçilər yox, Cümhurbaşqanı başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, ictimai fəallar, media mənsubları. Onlar öz həyatlarını risk altına ataraq, gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırdılar və məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu. Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza öz salamlarımı çatdırıram və dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir!

Bir daha, əziz qardaşım, xoş gəlmisiniz! Doğma vətəninizə xoş gəlmisiniz! Biz Sizi ürəkdən sevirik. Azərbaycan xalqı Sizi bu gün öz sevgisini küçələrdə göstəribdir. Biz danışdıq ki, Şuşa şəhərinə yeni avtomobil yolu – Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu – inşa ediləndən sonra, inşallah, Şuşa şəhərinə birlikdə gedəcəyik.

## Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı

Hörmətli qardaşima, cənab Prezidentə xüsusilə Zəfər Günündə verdiyi bu mesaja görə şəxsən öz adımdan və millətim adından çox təşəkkür edirəm. Mən bu qələbənin başda bu işin liderliyini edən qardaşımı, onun timsalında bütün azərbaycanlı türk qardaşlarına mübarək olmasını şəxsim, nümayəndə həyatım və millətim adından diləyirəm və bir daha təbrik edirəm.

Həqiqətən, 44 günlük bir müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirmişdir. Bu, istər şəxsimizdə, istər bütün millətimizin şəxsində yaşanan bir sevincdir. İstər hökumətimiz olaraq, istərsə də parlamentin böyük bir qismi olaraq, bu sevinci bərabər yaşadıq. Bu sevincə xüsusilə də yazılı, görüntülü medianın da böyük bir qismi eyni dərəcədə qatıldı və bu zəfəri birlikdə daim qeyd etdilər, mesajlarını da bu istiqamətdə çatdırıldılar.

Bu gün bu tədbirlərə qardaşımın dəvəti ilə gəldik və prospektidəki o sevinci gördüyüümüz zaman anladıq ki, belə bir zəfərin nəticəsində coşqu ancaq bu şəkildə ola bilərdi, bunu gördük. Təbii ki, belə bir zəfərə görə təbrik etmək, «Mübarək olsun!» – demək vəzifəmizdir. Rəbbim bundan sonrakı prosesi, inşallah, uğurla davam etdirməyi də nəsib etsin.

Təbii, bu gün qardaşımıla Qarabağ münaqişəsinin həllinin nə üçün bu günə qədər uzadıldığını ətraflı müzakirə etdik. Nə üçün 30 il Qarabağda bu zülm

çəkdirildi? Minsk qrupu deyilən bu üçlüyün işi nə idi? Onlar dünyanın ən güclü ölkələri idi – Amerika, Rusiya, Fransa. Nə üçün vaxt bu qədər uzadıldı, niyə nəticə hasıl olmadı? Məgər bunu həll edə bilməzdilərmi? Edə bilərdilər. Onda niyə vaxtı uzatdilar? Ancaq sonra xeyli müsbət mesajlar gəlməyə başladı. Bunların başında da Fransa. Daim qardaşma zəng edirdi, ondan nəticələr əldə etməyə çalışırıdı. Təbii, bəzən bizimlə də əlaqə qurmaq istədi, amma doğrusu, biz də cavab vermədik. Çünkü bilirdik ki, dərdləri başqdır.

Xüsusilə qardaşlarımız «Artıq bunu özümüz həll edəcəyik» – dedilər, addımı atdlar. Addımı atdıqdan sonra iş getməyə başladı. İş getməyə başlıdıqdan sonra biz cənab Putin ilə müzakirələr apardıq. Eyni qayda ilə bu işin diplomatik tərəfini Xarici İşlər naziri Mövlud bəy apardı. Xüsusilə bu məsələdə kəşfiyyat, müdafiə fəaliyyətləri aparıldı. Bütün bu fəaliyyətlər-dən sonra vəziyyət xeyli fərqli şəkildə inkişaf etməyə başladı.

Xüsusilə mən burada cənab Putinin yanaşmalarını kənara qoya bilmərəm. Onun müsbət yanaşmaları da bu prosesi müsbət istiqamətdə aparmağa kömək etdi və iş bu səviyyəyə qədər gəlib çıxdı.

Burada qardaşım bir az əvvəl ifadə etdiyi platforma məsələsinə toxundu – sözün düzü, mən də buna böyük önəm verirəm – «Lazım gələrsə altılı bir platforma da yarada bilərik» – dedi. Bunu cənab Putin də qəbul etdi. O altılı platforma nədir: Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edib əməl edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhün forma-

laşdırılması nəzərdə tutulur. Təbii ki, bu regional sülhün bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr var. Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir çox məsələlər daxildir. Bu gün də qardaşımı dedim ki, bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də bağlı olan qapılarımızı açarıq. Amma yetər ki, bu müsbət addımlar atılsın.

Bizim də qapılarımızı Ermənistanın üzünə bağlamaq kimi bir dərdimiz yoxdur. Çünkü biz sülhün göyərçinləri olmaq istəyirik, sülh addımları atmaq istəyirik. Üstəlik, bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir. Mənim ölkəmdə 100 mindən çox erməni var. Bunların arasında vətəndaşlıq hüququnu əldə edən də var, əldə etməyən də var. Amma biz onları da ölkəmizdə qonaq qəbul edirik. Niyə? Çünkü bizim insanlara qarşı heç bir kinimiz yoxdur. Məqsəd xüsusilə bu sülhü formalasdırmaq, möhkəmləndirməkdir. Addımlarımızı da buna görə atmaliyiq.

Təbii ki, burada liderlik çox vacibdir. Sən durub Qarabağı öz parlamentində qəbul etdirdiyin bir qərarla «Bura artıq bir dövlətdir və biz buranı bu şəkildə tanıdıq» – demək haqqına sahib deyilsən. Bunu Paşinyan belə, qəbul etmir. Amma Makron olaraq, sən durub belə, bir məsələni gətirib parlamentindən keçirməyə çalışırsan. Deməli, hələ siyasəti öyrənə bilməmiş, dövlət idarəciliyini anlamamış, öyrənməmişdir, harada, nə, necə olur, bunu da bilmir. Sabah təbii ki, mənə hirslənəcək, bəlkə də bu axşam hirslənəcək, bu, ayrı bir məsələdir. Amma necə olursa olsun biz haqqı de-

məliyik. Bunu deməsək, vəzifəmizi yerinə yetirmiş olmariq. Amma bunlara nail olacaqıq.

Bugünkü mərasimlər, bugünkü həyəcan təbii ki, fərqli bir vəziyyət ortaya qoydu. İndi inanıram ki, artıq Azərbaycan bu yeni vəziyyətdən sonra bölgədə çox ciddi infrastruktur formalasdırmaq istiqamətində addımlar atacaq. Bu addımlarla yanaşı, bildiyimə görə, inşallah, yollar tikiləcək, dəmir yolları inşa ediləcək, bununla bağlı qərarı cənab Prezident verib və Naxçıvandan Zəngilana, Zəngilandan şimala bütün bu yollar tikildikdən sonra vəziyyət dəyişəcək. Arzu edirik ki, inşallah, bu yolları başa çatdırıldıqdan sonra yay mövsümündə yeni yollarla birlikdə Şuşaya gedək, inşallah, Şuşada birlikdə olaq. Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən, bizim üçün də bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik. Şəhidlərimizin ruhlarını da şad edək. Bu qədər şəhidlərimiz var, qazılərimiz yaralıdır. Onlara Allahdan şəfalar diləyirik. Şəhidlərimiz bir amala inanaraq şəhid oldular. Bütün şəhidlərimizin ruhunu şad etmək lazımdır. Onların ruhlarının məkanlarından bu sədani duymalıyıq. Duya biləcəyikmi? İnşallah, duyacağıq. Çünkü onlar ölməyiblər, onlar yaşayırlar. Bu gün qazılərimizi gördükdə xüsusilə məmənun olduq. Onlar boş yerə qazi olmadılar. Bu qaziliyin altında yatan bir amal var. O nədir? Bu qazilik Qarabağ əsl sahiblərinə qaytarmaq üçün idi və bu qazılər bunu şəhidlərlə birlikdə bacardılar.

Təbii ki, biz bu gün qardaşımıla birlikdə xüsusilə infrastruktur və digər məsələlərlə bağlı müzakirələr apardıq. Ermənilər olduqları yerlərdə nə varsa hamı-

sını yandırıblar, dağıdıblar. Məscidləri yandırıb dağıdıblar. Hətta onlar kilsələri də yandırıb dağıdıblar. Yəni onları anlamaq, tanımaq mümkün deyil. Bütün bunlarla yanaşı, mən talan edilən, dağıdılan bu yerlərin yenidən bərpasına inanıram. Necə ki, 20 il əvvəl bura gələrkən necə bir Bakı vardi, bu gün necə bir Bakı var, tamamilə dəyişib. Bunu 20 il əvvəlkindən bu günə çatdırın Azərbaycan rəhbərliyi, inanıram ki, Allahın izni ilə Qarabağı da gecikmədən, 3-5 il ərzində tamamilə fərqli vəziyyətə gətirəcəkdir. Bu qüdrət, bu güc İlham qardaşımızda vardır. Çünkü bunu sübut edibdir.

Bu gün məzarları ziyarət edərkən parlamentimizin sabiq sədri İsmayııl Qəhrəman dedi ki, daha əvvəlki səfərlərində hər dəfə əvvəlkindən xeyli fərqli bir Azərbaycan, Bakı görüb. Mən bunu xüsusilə son 20 il içərisində çox yaşadım. İnanıram ki, biz bu yay fəslində gəldikdə, inşallah, Qarabağın necə dəyişdiyini də görəcəyik. Buna şübhə etmirəm. Bu gün atılan imzalar əslində simvolik imzalardır. Atilacaq daha çox imzalar vardır. Bu imzalarla birlikdə, inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlininə davam edəcəkdir. Allah köməyimiz olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazılərimizə şəfalar arzu edirəm. Bir daha uğurlarınızın artaraq, davam etməsini arzulayıram.

Xeyirli olsun, təşəkkür edirəm.

## **TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞANIN VƏ XANIMI ƏMİNƏ ƏRDOĞANIN ŞƏRƏFİNƏ VERİLMİŞ NAHARDA İŞTİRAK**

*10 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dekabrin 10-da nahar verilmişdir.*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak etdilər.*

## ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ TELEFONLA GÖRÜŞ

*11 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 11-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev telefonla zəng etmişdir.*

*Özbəkistan dövlətinin başçısı Azərbaycan Prezidentini Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması münasibətilə səmimi-qəlbdən təbrik etdi, qardaş ölkənin dost xalqına sülh və fıravanlıq arzuladı. Dövlət başçıları bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin ediləcəyinə ümidi var olduqlarını bildirdilər.*

*Söhbət zamanı Özbəkistan–Azərbaycan çoxplanlı münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edildi.*

*Dərin məmənnuniyyət hissi ilə qeyd edildi ki, pandemiya ilə bağlı mürəkkəb dövrdə göstərilən qarşılıqlı dəstək iki dövlət arasında çoxəsrlik dostluğu və əməkdaşlığın strateji xarakter daşımاسını bir daha nümayiş etdirir.*

*Dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılmasına, sənaye və kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, turizm və digər sektorlarda aparıcı müəssisələrin kooperasiyasının genişlənməsinə yönəl-*

*miş birgə proqramların və layihələrin fəal surətdə həyata keçirilməsinin vacibliyini ayrıca qeyd etdilər. Tərəflər regionlararası və mədəni-humanitar mübadilələri intensiv şəkildə davam etdirməyə hazır olduğunu təsdiqlədilər.*

*Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev qlobal və regional strukturlar çərçivəsində six dialoq saxlamaq barədə razılaşıb, yüksək səviyyədə gələcək ikitərəfli və coxtərəfli tədbirlərin cədvəlini nəzərdən keçirdilər.*

## ULU ÖNDƏRİN MƏZARINI ZİYARƏT

*12 dekabr 2020-ci il*

*Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 12-də Fəxri xiyyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.*

*Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu.*

*Azərbaycanın Dövlət himni səsləndirildi.*

*Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.*

*Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatırələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.*

\* \* \*

*Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Ulu öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünkü qeyri-adi şəxsiyyəti, siyasət və döv-*

*lət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş, canlı əfsanaya çevrilmiş ən böyük azərbaycanlıdır.*

*Ümummilli liderin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç bir hakimiyyət sahibi etməyib. Meydana silahsız gələn bu dahi insan qüdrətli ordu yaratdı, cəbhədə atışkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin «qızıl» dövründə çevrildi. Türk dünyasının bu böyük oğlunun danılmaz xidmətlərindən biri güclü, sabitliyə qovuşmuş Azərbaycan idisə, digəri özüնə layiq siyasi varisin yetişdirilməsi idi. O öz baxışlarını, ideyalarını, yolunu davam etdirməyə qadir bir Prezident yetişdirdi.*

*Ulu öndərimizin əbədiyyətə qovuşmasının 17-ci ildöñümü bu dahi şəxsiyyətin ən böyük arzusunun – işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən şanlı qələbəmizin sevincini qeyd etdiyimiz bu tarixi günlərə təsadüf edir. Əbədiyaşar liderin ən böyük arzu-su tarixi torpaqlarımızın işğaldan azad edilməsi, bütün ömrü boyu sədaqətlə xidmət etdiyi doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpası idi. Ümummilli lider illər öncə böyük uzaqqorənliklə deyirdi: «Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olursa olsun».*

*Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin bu arzusunu, vəsiyyətini onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə ümummilli liderin qurucusu olduğu rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi. İldən-ilə güc toplayan Azərbaycan, onun rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayraqımız yenidən Vətən torpaqlarında, Qarabağın döyüñən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyüümüz təmin edildi. Öz liderinə, Ali Baş Komandanına inanan və güvənən bu ordu, igid Azərbaycan əsgəri 30 illik işğala qanı-canı bahasına son qoydu.*

*Vətən müharibəsində qazanılmış böyük qələbə münasibətilə Bakıda keçirilən möhtəşəm Zəfər paradi ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarının onun layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təntənəsi oldu.*

## ATƏT-in MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ İLƏ GÖRÜŞ

*12 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endriü Şoferi, Rusyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiki qəbul etmişdir.*

**İlham Əliyev:** Son görüşümzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş veribdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişib. Bununla yanaşı, Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdiribdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razlaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.

Mən son 17 il ərzində aparılan danışqlarda iştirak etmişdim. Müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.

Beləliklə, Azərbaycan bu məsələni özü həll etdi. Biz Ermənistəni döyük meydanında məğlub edərək, işgalçını məğlubiyyətini etiraf etməyə və Ermənistənin kapitulyasiyası hesab etdiyimiz bəyanatı imzalamağa məcbur etdik. Ermənistən iqtidarından başqa, ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.

Artıq qeyd etdiyim kimi, mən Prezident olaraq, bu danışqlarda 17 il ərzində iştirak etmişəm. Mənim Ermənistənin əvvəlki prezidentləri ilə də danışqlar aparmaq təcrübəm olubdur. Burada hər hansı bir nəticə əldə olunmasa da, proses baş verirdi. Paşinyan prosesi məhv etdi. O, danışqlar prosesinin formatını alt-üst etməyə cəhd edirdi və onun təxribatçı hərəkətləri və bəyanatları danışqları tamamilə mənasız etdi. Mən dəfələrlə onun hərəkətlərinə və söylədiklərinə istinad etmişəm. Bu tamamilə qəbul edilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq. Beləliklə, o öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu. Əslində o bunu 44 günlük müharibə ərzində hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi av-

ropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin mənim şərtlərimə əməl etmək istəmirdi. Halbuki mənim yeganə şərtim var idi. O isə bir neçə ay öncə mənə 7 şərt irəli sürmüdü. Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa naziri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxməqla bağlı tarix verən kimi, biz dayanaçağıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğum kimi, verdiyim sözə əməl etdim. Paşinyan isə nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı. O yalançıdır və hesab edirəm ki, erməni xalqı artıq bunu anlayıb. O indi də yalan danışmağa davam edir. Ancaq bunun artıq Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bu, artıq Ermənistən daxili siyasetinə aiddir. Noyabrın 9-dan 10-na keçən gecə o, bəyanatı imzaladığı andan biz dərhal dayandıq. Növbəti saatda biz dayandıq. Biz həmçinin qoşunların çıxarılmasına da vaxt verdik. Bundan əlavə, Rusiya Prezidentinin müraciəti əsasında biz onlara Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün də vaxt verdik. Halbuki erməni quldurları və Ermənistən qoşunları Kəlbəcərdə etnik təmizləmə apararkən azərbaycanlılara heç bir gün də vaxt verməmiş və onları qətlə yetirmişdilər. Azərbaycanlılar oradan qovulmuş, aprel ayının əvvəli, havanın çox soyuq olduğu vaxtda 3500 metr yüksəklikdə olan dağlardan keçməyə məcbur edilmişlər. Onların bir çoxu oradaca donmuşdu. Biz isə onlara əlavə vaxt verdikdə onlar nə etdilər? Onlar özləri-

nin tıkmədiyi evləri yandırmağa başladılar. Onlar hər şeyi dağıtmaga başladılar. Mənə bir neçə gün öncə verilmiş məlumata görə, onlar orada bütün su-elektrik stansiyalarını dağıdıblar. Onlar bizim meşələri yandırıb və ağaclarımızı kəsiblər.

Özlərini vəhşi kimi aparırlar – belə davrananlara başqa ad vermək olmaz. Ancaq biz sözümüzü tutduq. Biz müharibəni dayandırıq. Hər kəsə bəllidir ki, bunu etməsəydik nə baş verəcəkdi. Ermənistən ordusu darmadağın edilmiş, ruhdan düşmüdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək, ermənilərin onilliklər ərzində ordularının məglubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. Biz Azərbaycan Ordusunun məglubedilməz olduğunu nümayiş etdirdik. Biz işgal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik. Biz kimin kim olduğunu göstərdik. Mən işğaldan azad olunmuş ərazilərə səfərim zamanı o torpaqlarımızı nə vəziyyətə saldıqlarının şahidi oldum. Bu haqda məlumatım var idi və internetdə bununla bağlı materiallarla da tanış idim. Füzulidə bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayraqımızı qaldıraq. Ağdamda isə tamamilə dağılmamış yeganə tikili məscidin binasıdır. Araşdırıldıqda məlum oldu ki, onlar Ağdamda məscid binasını məsafə ölçmək üçün saxlayıblarmış. Azərbaycan Ordusu hücuma keçdiyi təqdirdə onlar bu vasitə ilə məsafəni ölçməli idilər,

yəni məscid istinad nöqtəsi kimi istifadə edilirdi. Lakin biz Ağdamdan əks-hücumu keçmədik və onların gözləmədikləri istiqamətdən irəlilədik. Biz Ağdama bir gülə atmadan gəldik. Bunları danışmağımı səbəb bunun, ilk növbədə, həqiqət olmasıdır. Bundan əlavə, siz bir ildən artıq müddətdən sonra buraya səfərə gəlmisiniz. Mən Azərbaycan xalqı ilə açıq və səmimi olduğum kimi, sizinlə də eyni dərəcədə açıq və səmimi danışmaq istəyirəm. Bütün bu 44 gün ərzində mən xalqa yalnız həqiqəti söyləyirdim.

Paşinyan isə həm xalqına, həm də gündə bir neçə dəfə zəng etdiyi tərəfdəşlərinə yalan danışındı. O bu gün də yalan danışmağa davam edir. Ancaq dediyim kimi, artıq bu məsələ narahatlıq doğurmur. Biz məsələni həll etdik. Biz ərazimizi işğaldan azad etdik. Müharibə zamanı mənə Azərbaycan Ordusunun itki-ləri barədə çoxsaylı suallar verilirdi. Mən demişdim ki, biz bu məlumatı müharibə bitdikdə açıqlayacaqıq. Belə də oldu, bizim qəhrəmanlarımızın – şəhidlərimizin fotosəkilləri və onların adları televiziya vasitəsilə nümayiş etdirilir. Müharibə zamanı mən Ermənistan ərazisini işgal etmək niyyətində olmadığımızı bəyan etmişdim. Halbuki sizin də təsəvvür etdiyiniz kimi, bunun üçün bütün imkanlarımız var idi və həmin imkanlar bu gün də mövcuddur. Lakin bizim belə bir niyyətimiz yoxdur. Mənə bununla bağlı sual veriləndə dedim, xeyr, biz öz ərazimizi işğaldan azad etmək istəyirik və öz torpağımızda döyüşəcəyik. Biz sözümüzə sadiq olduq.

Eyni zamanda, bildirmişdim ki, bizim üçün Naxçıvanla quru əlaqənin yaradılması həyatı əhəmiyyət

kəsb edir. Biz buna siyasi yollarla nail olduq və Paşinyan bunu bəyanat vasitəsilə imzaladı. Bununla da Naxçıvanın Azərbaycanın digər hissəsi ilə əlaqəsi təmin ediləcək. Bunun özü də Azərbaycan üçün vacib tarixi nailiyyətdir. Eyni zamanda, bu, regionun gələcəkdəki fəaliyyəti ilə bağlı müzakirələr üçün yeni imkanlar yaradır.

Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işgalçılardır, ərazimizi işgal edən cinayətkarlarlardır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəciliyimiz altında yaxşı olacaq. Biz müharibədən sonra ermənilərin əvvəl yaşadıqları kəndlərin vəziyyətini görürük. Orada səfalət hökm sürüb. İnsanlar oralarда inanılmaz şəraitdə yaşayıblar. Bəs bu işgalin məqsədi nə idi? Nə üçün ermənilər öz xalqının nümayəndələrini uzun illər ərzində orada qul kimi saxlayırdılar? Bilmirəm, görmüsünüz yoxsa yox, müharibənin ilk günlərində Azərbaycan Ordusu Ermənistən ordusunun səngərlərinə daxil olanda, orada məhv edilmiş işgalçılardan bəzilərinin bir-birinə zəncirləndiyinin şahidi olduq. Bu, şokedici videolar idi. Yəni onlar insanları səngərdə durmağa məcbur edirdilər. Qaçmaq, mövqelərini tərk etmək istəyənlərin qarşısı belə alınırdı. Müharibə zamanı onların xüsusi qrupları var idi ki, onlar Ermənistən qoşunlarının arxasında dahanaraq, qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Belə hadisələr çox baş ver-

mişdir. Onlar müharibə caniləridirlər. Gəncəni ballistik raketlə atəşə tutmaları, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işgal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma – bunların hamısı hərbi cinayətlərdir və onlar bununla fəxr edirdilər. Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidi qarşısında çıxışında dediyim kimi, biz Sarkisyan və Köçəryani məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq isteyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir. O, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmış təsadüfi insandır. Bu adamın heç bir bilik və təcrübəsi yoxdur. Onun beynəlxalq münasibətlər və ölkənin idarəciliyi haqqında təsəvvürü yoxdur. Həyatında kiçik bir kolxoza belə, rəhbərlik etməyən insandır. Yəni təkçə onu günahlandırmaq olmaz. Düzdür, o bizi təhrik etdi, qəbul edilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı. Lakin biz Sarkisyan və Köçəryan ordusunu məğlub etdik. Bu ordunu 30 il ərzində yarananlar onlar idi. Beləliklə, bu hərbi cinayətlər hazırda sənədləşdirilir. Biz artıq şəhərlərimizə qarşı törədilmiş əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimizə, infrastrukturumuza, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. Minsk qrupu işgal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil edibdir – birində bu, faktaraşdırıcı missiya adlandırılıb, digərinin adı

isə vəziyyətin yerində qiymətləndirilməsi missiyası idi. Anji Kasprşik bunu yaxşı bilir. O bu prosesin veteranlarındandır.

Eyni zamanda, Minsk qrupunun həmsədrləri işgal olunmuş ərazilərə dəfələrlə səfər ediblər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olublar. Şəhərlərimizin tam dağıdılmasının şahidi olublar. Söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir. Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə ediblər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırlar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən artıq dedim ki, oranın sakinləri əslində kimlərdir və bunu təkrar etmək istəmirəm. Lakin əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər var. Bir sözlə, bütün bunlar böyük sual doğurur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu uzun illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmaga məcbur olsun? Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbisiyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksəkrütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fik-

rimcə, «hərbi variant yoxdur» deyənlərin indi özləri anlayır ki, var idi, amma onlar sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.

Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin bəyanatları olub. Məncə bu təxminən on il əvvəl baş verib. Biz həmin bəyanata dəstək verdik, çünki o, müəyyən ümidişlər yaratdı. Onlar Birgə Bəyannamə ilə çıxış etdirilər və bildirdilər ki, status-kvo qəbul edilməzdir. Biz dedik: «Bəli. Yaxşı bəyanatdır. Gəlin onun üzərində işləyək». İndi isə bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə nə qədər deyirdim ki, gedin deyin ermənilərə çıxsınlar. Onlara təzyiq göstərin. Mən ölkələrinizin yüksəkrütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim: «Gedin deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!» Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələrinizin liderləri bu sözləri dəyişməyə başladılar. Onlar artıq status-kvonun qəbul edilməzliyi barədə danışmadılar. Onlar dedilər ki, status-kvo dayaniqlı deyil. Bu o deməkdir ki, status-kvo onlar üçün qəbul ediləndir. Bunu hansı başqa formada izah edə bilərik. Onlar Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbul edilməzdir. Sonra da onlar dedilər ki, status-kvo dayaniqlı deyil. Bu o deməkdir ki, status-kvo artıq qəbul edilir. Bir çox siyasetçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir. Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı,

Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik.

Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox! Biz və Prezident Putin. Bu reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı.

Lakin biz planlaşdırduğumıza nail olduq. Biz işgal olunmuş bütün 7 rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində planlaşdırduğumıza nail olduq.

Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətlərinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq ki, indi mənə məlumat verildi – dünən ya erməni yaraqlıları, yaxud «Ermənistan ordusu» adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlliəri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu heç kəs üçün sərr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir. Bilirsiniz ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş

razılaşmanın, Madrid prinsiplerinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik. Anji bir veteran kimi bunu bilir. Biz həmin mövzuya hətta heç vaxt toxunmamışıq.

Biz sadəcə, ümumi şəkildə fikir mübadiləsi etmişik. Sülhməramlıların tərkibi necə ola bilər? Onlar hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr olmalıdır? Fikirlər müxtəlif idi. Şəxsən mən bu haqda heç zaman fikir söyləməmişəm, çünki deyirdim, bu hələ tezdir. Biz əvvəlcə münaqişəni həll etməliyik. Biz heç zaman sülhməramllara etiraz da etməmişik. Biz dedik, bəli, sülhməramllar gəlsinlər və müəyyən vaxtda mülki şəxsləri, erməniləri və azərbaycanlıları qorusunlar. Bu elə baş verir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistanda, Azərbaycan da bunu dəstəkləyib.

Eyni zamanda, bildiyiniz kimi, biz artıq Azərbaycanın Ağdam rayonunda Monitoring Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda eks olunub. Türkiyə-Rusiya Monitoring Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır.

Qaldırmaq istədiyim sonuncu məsələ – əminəm ki, siz bu haqda eşitmisiniz – bizim gələcəklə bağlı fikrimizdir. Regionun gələcəyi ilə bağlı demək istəyirəm. Mən artıq bir neçə dəfə ictimaiyyət qarşısında bu məsələni qaldırmışam ki, regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırlıdır. Azərbaycan iqtisadi və hərbi baxım-

dan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – «Qoşulmama Hərəkatı»na sədrlik edir. Biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun.

Lakin bu həmçinin Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Birincisi, gələcəkdə heç zaman Azərbaycan xalqının hissəleri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək! Biz səbirliyik. Biz hazırlaşırıq. Biz bütün işləri lazıminca aparğıq. İyulda ilk erməni təxribatına cavab vermadık, yəni dövlət sərhədini keçmədik, halbuki bunu edə bilərdik. Biz avqustdakı ikinci erməni təxribatına səbrlə yanaşdıq. O vaxt onlar insanlarımızı qətlə yetirmək üçün diversiya dəstəsi göndərmişdilər. Lakin üçüncü dəfə, sentyabrda cavab tədbirlərinə keçdik. Elə cavab verdik ki, onların Ermənistən ordusunu və demək olar ki, erməni dövlətini məhv etdik və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üz-dəniraq «artsax» xülyalarını dağıtdıq. Paşinyan deyirdi ki, «Qarabağ Ermənistandır». O, səhv etdi və layiqli cəzasını aldı. O bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.

Bununla mən sözlərimi yekunlaşdırıram ki, sizi dinleyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm.

Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm.

**S t e f a n V i s k o n t i** (*ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri*): Cənab Prezident, biz Sizi diqqətlə dinlədik. Əvvəlcə, demək istəyirəm ki, bu gün xüsusi gündür, dekabr ayıdır. Atanızla görüşməyim xatırıma gəlir. Parisdə, Prezident Şirakla görüş zamanı orada idim və mən o vaxt aparılan danışqlarda iştirak edirdim. Biz Sizi anlayırıq. Siz də indicə qeyd etdiniz ki, həmsədr ölkələr son 28 il ərzində bacardıqları qədər öz mandatını icra etməyə çalışmışdır. Bu mandat əsasında iki tərəf arasında məsələnin nizamlanmasına şərait yaratmalı idilər. Mən Sizin tərəfdən verilən maraqlı təklifləri yüksək dəyərləndirirəm. Biz bunun üzərində çalışacaqıq və tərəflərin iradəsinə uyğun olan variantı tapmağa vasitəçi olaraq çalışacaqıq. Mənim hökumətim qırğına son qoyan atəşkəsi alqışlayır. Biz noyabrin 9-dan 10-na keçən gecə əldə olunmuş razılışmanın bütün müddəalarına çox müsbət yanaşırıq. Hadisələrin cərəyan etməsinin yeni gündəliyini qavrayırıq. Siz də qeyd etdiniz ki, regionala qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk qrupunun işləməsinə gəldikdə, bu tam Sizdən asılı olacaqdır. Bunu üçün yaxşı zəmin vardır. Biz keçid mərhələsin-

dəyik və gələcək planlar tərtib oluna bilər. Mən sizin indi açıq şəkildə söylədiyiniz fikirləri öz hökumətimə məruzə edəcəyəm. Bakıda olmağımız, belə başa düşürəm ki, dəvət əsasında olub. Dəvət olmasayı, mən gəlməzdəm. Ola bilsin, bu missiyanın təşkilində, yazışmada qeyri-aydınlıq olub. Lakin mən bizi bu görüşdə qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən sözlərinizi Prezidentimə və hökumətimizə çatdıracağam. Sağ olun.

**Endrü Şofer** (*ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsəndri*): Bu gün bizi burada qəbul etdiyinizə və səmimi qonaqpərvərliyinizə görə təşəkkürümüzü bildirmək istəyirəm. Həmçinin mövqenizi çox aydın ifadə etdiyinizə görə minnətdaram. Həmkarımın söylədiyi kimi, biz bunu öz hökumətlərimizə məruzə edəcəyik. Sizin söylədiyiniz sözlərə və açıq verdiyiniz bəyanata gəldikdə, anlayırıq ki, hazırda yeni vəziyyət yaranıb. Anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, Sizinlə söhbət aparmağının əsas səbəbi Sizin mövqenizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeni açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik. Hazırda cari vəziyyət fəqlidir. Bilmək istərdim, Siz gələcəyi, ümumiyyətlə, necə Görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər bunlar sizin mövqenizin bir hissəsidirsə, onda fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı

addımları atmaq istəyirsiniz? Bildiyiniz kimi, bundan sonra biz İrəvana gedəcəyik və digər tərəflə də eyni səhbəti aparacaqıq. Bizim daha təfərrüatlı müzakirələrimiz olacaqdır.

**M i x a i l B o ç a r n i k o v** (*Rusyanın Azərbaycan-dakı səfiri*): İcazənizlə, cənab Prezident. Minsk qrupu həmsədrlerinin Sizinlə görüşmək fürsətinə görə çox minnətdaram. Bildiyimiz kimi, Rusiya əldə edilmiş üçtərəfli razılışmanın iştirakçısıdır, bəyanatın müd-dəalarının icrasına xüsusi önəm verir. Fikrimcə, bu sənədin tam icrası üçün hələ də görüləcək işlər vardır. Onlar Siz söylədiyiniz kimi, cənab Prezident, insanların, yəni məcburi köçkülərin öz yerlərinə qayıtmamasına, bölgənin dinc yolla yenidən qurulmasına aiddir. Sizin də təsvir etdiyiniz kimi, bölgənin sülh şəraitində dinc yolla və uğurlu şəkildə inkişafına aiddir. Minsk qrupuna gəldikdə, hökumətimiz hər zaman bu qrupun vacibliyini qeyd edib. Bu səbəbdən biz qrupda iştirak etmişik və bu gün də iştirak edirik. Hesab edirəm ki, qrupun birgə mövqeyi bu yaxınlarda Minsk qrupu həmsədr ölkəlerinin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən 3 dekabr tarixli Bəyanatında ifadə olunub. Bu sənəddə ümumi münasibət bildirilir və biz istənilən sahədə, eləcə də, cənab Prezident, bu gün söylədiyiniz kimi, yenidənqurma işlərinin icrasında bacara biləcəyimiz yardımından çox məmnu olardıq. Sağ olun.

## ƏFQANİSTAN İSLAM RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SALƏHİYYƏTLİ SƏFİRİ AMANULLAH CEYHUN İLƏ GÖRÜŞ

*17 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 17-də Əfqanistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Saləhiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul etmişdir.*

**A manullah Ceyhun:** Zati-aliləri cənab Prezident, Sizi salamlayıram. Əvvəlcə, bu gün vaxt ayırıb məni qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Bu gün burada olmaq və Prezident Əşrəf Qani-nın salamlarını Sizə çatdırmaq mənim üçün şərəfdir. O Sizə böyük ehtiramını ifadə edir, möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzu edir.

Zati-aliləri cənab Prezident, Prezident Əşrəf Qani tərəfindən imzalanmış və mənim Əfqanistanın qardaş Azərbaycana, gözəl ölkənizə səfir təyin olunmağım haqqında etimadnaməmi, habelə sələfimin geri çağırılmasına dair məktubu Sizə təqdim etməkdən şərəf duyuram.

**İlham Əliyev:** Cənab səfir, xoş gəlmisiniz, sizi görməyə çox şadam! Xahiş edirəm mənim də salamlarımı və ən xoş arzularımı cənab Prezidentə və qar-

daş Əfqan xalqına çatdırınız. Biz dostluq və tərəfdaşlığını yüksək qiymətləndiririk. Deyə bilerəm ki, ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı dialoqumuzun intensivləşdirilməsinə dair hər iki tərəfin güclü niyyətini nümayiş etdirir. Sizin mənim Prezident Qani ilə görüşlərim haqqında məlumatınız vardır. Biz onunla Azərbaycanda, xarici ölkələrdə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmişük. İstənilən beynəlxalq tədbirdə biz hər zaman görüşmək üçün vaxt tapırıq. Onu da deyim ki, bizim görüşlərimiz həmişə çox məhsuldar olur. Biz münasibətlərimizdə ciddi tərəqqiyə nail olmuşuq. Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranıbdır. Bizim siyasi əlaqələrimiz heç vaxt olmadığı qədər güclüdür. Biz iqtisadi əməkdaşlıq və sərmayə layihələrinə dair çoxsaylı məsələləri müzakirə edirik. Bildiyiniz kimi, biz bununla bağlı artıq müəyyən ideyalar ortaya qoymuşuq, dövlət sektorunu ilə bağlı birgə işlər görmüşük və şadam ki, «ASAN xidmət» modeli artıq Əfqanistanda tətbiq edilir. Bu, Prezident Əşrəf Qaninin Əfqanistanın modernləşdirilməsi, əhaliyə müasir xidmətlərin göstərilməsi ilə bağlı baxışının təzahürüdür və belə bir mühüm inkişafda rol oynamamız bizi fərəhləndirir.

Bununla yanaşı, əməkdaşlığımızın daha bir vacib elementi təhlükəsizlik məsələləridir. Bildiyiniz kimi, Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanistanda sülhməramlı əməliyyatlarda iştirak edir. Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadıqlıyiımızı nümayiş etdirmişik. Bildiyiniz kimi, biz müəyyən müddət əvvəl hərbçilərimizin sayını artır-

maqla, ölkənizdə təhlükəsizlik məsələsinə olan münasibətimizi, ölkənizdə təhlükəsizliklə bağlı siyasetimizi nümayiş etdirdik. Çünkü təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir. Biz bunları yaxşı bilirik. Ötən əsrin 90-cı illərinin əvvəllərində biz də buna bənzər vəziyyətlə üzləşmişdik. Azərbaycanda pərakəndəlik, hərc-mərclik hökm süründü, siyasi, iqtisadi və hərbi böhran mövcud idi və bunlar ərazimizin bir hissəsinin itirilməsi ilə nəticələndi. Beləliklə, Prezidentin rəhbərliyi ilə hökumətinizin səyləri artıq bəhrəsini verir və biz modernləşdirmə programınızda iştirak etməkdən hər zaman məmnunuq. Hazırda regional nəqliyyat məsələlərində də irəliləyiş vardır. Şadıq ki, artıq Azərbaycan vasitəsilə Əfqanistandan beynəlxalq bazarlara müəyyən yükler nəql edilir. Biz məmənuniyyətlə öz nəqliyyat imkanlarını təqdim edirik. Bildiyiniz kimi, nəqliyyat sahəsi hər zaman mənim sizin Prezidentinizlə görüşlərimin gündəliyindədir və biz burada yaxşı irəliləyiş görürük. Regional geosiyasi vəziyyətdə dəyişiklikləri nəzərə alsaq, əlbəttə ki, əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır. Fürsətdən istifadə edərək, Ermənistan–Azərbaycan münaqişəsinin həllində bizim ədalətli mübarizəmizi dəstəklədiyinə görə qardaş Əfqanistana təşəkkürümüz bildirmək istəyirəm. Əfqanistan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq mövqe nümayiş etdirib və bizi hər zaman dəstəkləyib. Prezident, Xarici İşlər naziri və digər yüksəkrütbəli məmurlar səviyyəsində dəfələrlə vurgulayıb ki, Azərbaycanın ərazi bütövlüğünü bərpa edilməlidir və həqiqət bizim tərəfimizdədir. Biz bu dəstəyi müharibə zamanı da hiss

etdik. Əfqanistan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik. Çünkü tarixi həqiqət və tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Dağılıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən də belə tanınır. Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində qələbəmiz dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzə eməlimizin bir olduğunu nümayiş etdirdi. Beləliklə, müharibənin başa çatdırılması və işgal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilmiş vədlər və götürülmüş öhdəliklər yerinə yetirilibdir.

Hazırda biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik. İşgal edilmiş ərazilərin dağıdılması ilə bağlı videomateriallar təqdim edilib. Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə yexsan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hissələrini təhqir ediblər. Həmin şəkilləri və videomaterialları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək, tarixi köklərimizə qayıtməqla, biz nəyə nail olmuşuq. Bildiyiniz kimi, bəzi hallarda Ermənis-

tan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin Əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çekinisin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanları səslərini birləşdirməli, təcavüzkarə güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbul olunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır. Burada bir daha qardaş əfqan xalqına hər zaman – danişqılar və işgal dövründə, müharibə zamanı və müharibədən sonra, qələbəmizi qeyd etdiyimiz vaxtda yanımızda olduğuna, bizi dəstəklədiyinə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulayıram. Əminəm ki, burada özünüüzü vətəninizdəki kimi hiss edəcəksiniz.

**A manullah Ceyhun:** Zati-aliləri cənab Prezident, əvvəla, mən Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əfqanistanın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir. Mən çox xoşbəxtəm ki, Azərbaycana çox özəl bir vaxtda gəlmisəm. Mən Azərbaycana müharibə başa çatandan sonra – noyabrın 13-də gəlmışəm. Yəni qələbədən üç gün sonra, erməni işğalı bitdikdən, Azərbaycan xalqı öz torpağına qovuşduqdan sonra gəlmışəm. Bu mənim üçün böyük xoşbəxtlikdir. Çünkü Azərbaycan çox önemli bir tarix yaşayır.

Zati-aliləri cənab Prezident, bir daha qeyd edirəm ki, Azərbaycanda olmaq mənim üçün şərəfdir. Əminik ki, Sizin rəhbərliyiniz və Ali Baş Komandanlığınızla Azərbaycan böyük uğurlara nail olmuş və özünün coğrafi yerləşməsi, regional bağlılıq baxımından vacib ölkəyə çevrilmişdir. Zati-aliniz regional bağlılıqla əlaqədar Prezident Əşrəf Qaninin baxışına dəstək verib. Azərbaycana gelişim ərəfəsində Prezident mənə təlimat vermişdir ki, onun salamlarını Sizə çatdırım, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edim. Həmçinin Prezidentimiz Azərbaycanın rəhbərliyinizlə əldə etdiyi uğurlar münasibətlə Sizi təbrik etməyimi tapşırıb. Zati-aliləri, Siz də qeyd etdiyiniz kimi, Azərbaycan və Əfqanistan münasibətləri uzun tarixə malikdir.

---

## MDB DÖVLƏT BAŞÇILARI ŞURASININ VİDEOKONFRANS FORMATINDA KEÇİRİLMİŞ İCLASINDA İŞTİRAK

*18 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 18-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilmiş iclasında iştirak etmişdir.*

*Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasının koronavirus səbəbindən videokonfrans formatında keçirildiyini vurğuladı, ölkəsinin MDB-yə sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışdı.*

*Sonra MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verdi.*

**Ş a v k a t M i r z i y o y e v:** Hörmətli həmkarlar!

Gündəlikdə razılışdırduğumuz kimi, icazə verin, çıxış üçün Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə söz verək. Buyurun.

## Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Hörmətli Şavkat Miromonoviç, hörmətli dövlət başçıları!

İlk növbədə, bu Zirvə görüşünün, bizim iclasın təşəbbüskarı olan Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə MDB Dövlət Başçıları Şurasının sədri qismində fəal işinə görə təşəkkürümüz bildirmək istərdim.

Başa çatmaqda olan ilin dünyada əsas mövzusu pandemiyaya qarşı mübarizə olub. Bizim regionda əsas mövzu Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatlar idi. Buna görə də nələr baş verməsi və gələcəkdə nə etməyi planlaşdırmağımız barədə məlumatı və bu haqda öz təsəvvürlərimi həmkarlarımıla bölüşmək istərdim.

Pandemiyaya qarşı mübarizəyə gəldikdə, Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada bu ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb. Qısa müddətdə 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Beləliklə, biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik. Həkimlərin çatışmaması da ümumi problem idi, çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq, 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi. Pandemiyaya qarşı mübarizə, habelə zərər

çəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət bütçəsində təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılib. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın 5 milyona yaxın vətəndaşını əhatə edib, bu bizim əhalinin yarısını təşkil edir. İndi dünyada vaksinləmə prosesinin başlandığı vaxtda biz də bu prosesə qoşuluruq. Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan «Sputnik V», «AstraZeneca», «Sinofarm», «Sinovac», «Moderna», «Pfizer BioNTech» kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq COVAX təşəbbüsünə ilk qoşulanlardan biri olub.

Yeri gəlmışkən, Azərbaycan «Qoşulmama Hərəkatı»nın sədri olan ölkə kimi, bu mövzunu daim diqqət mərkəzində saxlayırdı. Biz həmişə bütün beynəlxalq forumlarda deyirdik ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə ayrı-seçkilik olmasın. Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformlılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayıaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaqdır. Nəzərdə tutulur ki, vaksinləmə programı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcəkdir. Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış

edib və edir. Bizim təşəbbüsümüzlə bir neçə beynəlxalq tədbir keçirilib. Onların sırasında bu ilin aprel ayında Türkəlli Ölkələrin Əməkdaşlıq Şurasının pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Zirvə görüşünü göstərmək olar. Azərbaycan Şuranın sədridir. May ayında bizim təşəbbüsümüzlə «Qoşulmama Hərəkatı»nın yenə həmin mövzuya həsr edilmiş Zirvə görüşü keçirilib. Azərbaycan «Qoşulmama Hərəkatı»nın sədridir. Mən «Qoşulmama Hərəkatı»nın sədri kimi, bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsünü irəli sürdüm. Bu təklif 150-dən çox dövlət tərəfindən dəstekləndi. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi. Biz bir sıra ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardım və humanitar yardım göstərilməsi programında da fəal iştirak etmişik. Biz Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci gündündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardım və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə BMT-dən sonra ikinci beynəlxalq təsisata – «Qoşulmama Hərəkatı»na başçılıq etməklə, Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir.

Haqqında söhbət açmaq istədiyim ikinci mövzu Azərbaycan ilə Ermənistan arasında müharibə məsələsidir. Bu müharibə dünya kütləvi informasiya vasi-

tələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təessüf ki, heç də həmişə obyektiv işıqlanılmayıb. Münaqişənin təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti məsələsinə gəldikdə təessüf ki, biz çox vaxt təhrif edilmiş, mötəbər olmayan və ya qərəzli informasiya ilə üzləşirdik. Buna baxmayaraq, bizim səylərimiz, o cümlədən vəziyyətin informasiya təminatı ilə bağlı səylərimiz sayəsində Azərbaycana münasibətdə illər boyu yaranmış müəyyən neqativ fonu aradan qaldırmağa və həqiqəti dünyaya birliyinə çatdırmağa nail olduq.

Baş verənlər barədə həmkarlarımı qısaca məlumatlandırmışlardı. Mührəbənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işgalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, mührəbə nəticəsində Ermənistən silahlı qüvvələrinin potensialının 80 fai-zindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən mührəbəsi, azadlıq mührəbəsi, Ermənistən üçün isə işgalçılıq, istilaçılıq mührəbəsi idi. Keçən əsrin 90-ci illərinin əvvəllərində Ermənistən Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək, təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu işgal edildi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağın hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə 1993-cü ildə Azərbaycan əhalinin sayına görə ən yüksək qaçqın

faizinə malik idi: Azərbaycanın ovaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işgal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı.

Bu gün xarici diplomatlar və jurnalistlər Ağdama, Füzuliyyə, Cəbrayıla və vaxtilə işgal edilmiş digər ərazilərə səfər edərkən orada nələr edildiyini və bizim torpaqlarda necə vandalizm törədildiyini öz gözləri ilə görürər. Şəhərlər, kəndlər, xalqımızın tarixi, dini abidələri dağıdılib. Biz bu işgala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidiyi sayəsində son qoymuş və əslində BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işgalçı qüvvələrinin işgal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik. ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistən status-kvonun dəyişməz qalması üçün əlin-dən gələni edirdi. Status-kvonun saxlanılması yönəlmüş bütün cəhdlər Ermənistən rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdılar. Üzə çıxmış yeni informasiya, xüsusən işgal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistən işgal etdiyi ərazilərin bircə qarışını belə, qaytarmağa hazırlaşmırı. Beləliklə, bütün bu 28 il ərzində Ermənistən rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çasdırırdı.

Məlum olduğu kimi, 2019-cu ilə qədər danışıqlar prosesi imitasiya şəklində olsa da davam etdiyi hal-

da, 2019-cu ildən başlayaraq bu proses əslində dayanmışdı. ATƏT-in Minsk qrupunun nümayəndələri ilə mənim çoxsaylı görüşlərim əslində onu göstərdi ki, vəsitəçilərin bu prosesi irəlilətmək barədə xüsusi yeni ideyaları yoxdur. Çünkü Ermənistən rəhbərliyi danışıqlar prosesini pozmaq və mahiyyət etibarilə hər şeyi olduğu kimi – status-kvonu saxlamaq üçün əllərin-dən gələni edirdilər, xüsusən ona görə ki, onlar işgal edilmiş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul olurdular. Bu, Cenevrə Konvensiyasına görə hərbi cinayətdir. Beləliklə, Ermənistən rəhbərliyi 2019-cu ildən etibarən yeni taktikaya əl atmağa başladı. Əslində bu, danışıqlar prosesini pozmağa yönəlmışdı, yəni imitasiyadan imtina demək idi. Mənim bu sözlərimin təsdiqini həm Ermənistəninin ali hərbi siyasi rəhbərliyinin rəsmi bəyanatlarında, həm də onların təxribatçı hərəkətlərində tapmaq olar. Yalnız bir neçə misal götürəcəyəm. Zənnimcə, bu misallar mənim sözlərimin təsdiqi baxımından hamınız üçün çox əyani olacaq. Beləliklə, Ermənistəninin müdafiə naziri, artıq keçmiş nazir Amerika Birləşmiş Ştatlarında səfərdə olarkən açıq bəyan etmişdi ki, Ermənistən yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Əslində Ermənistəninin ali hərbi rəhbərinin bu bəyanatı Ermənistəninin təcavüzkar siyasetinin mahiyyətini tamamilə açıqlayır. Görünür, milyonlarla azərbaycanlıya əzab-əziyyət vermələri onlar üçün kifayət deyilmiş, onlara hələ yeni ərazilər də lazımlı olmuş. Bu, istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından yolverilməzdır. Özü də bu bəyanat məhz ABŞ-da ve-

rilmişdi. Bu, yeganə bəyanat olub, daha belə bəyanat olmayıb, amma hər halda, bu bəyanat olub.

Ermənistanın baş nazırınə gəldikdə, o, 2019-cu ildə işgal edilmiş ərazilərdə olarkən açıq demişdi ki, «Qarabağ Ermənistandır və nöqtə». Təbii ki, danişiqlар prosesinin pozulmasına yönəlmış bu təxribatçı tezis cavabsız qala bilməzdi. Bunun cavabında mən dedim ki, «Qarabağ Azərbaycandır və nida işarəsi!». Nəticədə kimin haqlı olduğunu tarix göstərdi. Özlüyündə Azərbaycana qarşı, təkcə ona qarşı yox, ATƏT-in Minsk qrupuna qarşı bu nümayişkaranə təhdid, onların fəaliyyətinə hörmətsizlik onu göstərir ki, Ermənistən danişiqlар prosesini bilərkədən və nümayişkaranə şəkildə pozurdu və əslində pozmuşdu. Ona görə ki, bu məntiqi əsas götürsək, onun dediyi kimi, əgər «Qarabağ Ermənistandır»sa, onda danişiqlар aparmağa mövzu yoxdur. Ona görə ki, masa üzərində Minsk qrupunun həmsədrləri tərəfindən işlənib hazırlanmış, Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən danişiqlар üçün əsas kimi qəbul edilmiş Madrid prinsipləri vardi. Həmin prinsiplərdə açıq-aydın göstərilmişdi ki, işgal edilmiş bütün ərazilər Azərbaycana qaytarılmalıdır. Buna görə də həmin bəyanatlar və bir sıra başqa bəyanatlar – mən sadəcə olaraq, həmkarlarımın vaxtını çox almaq istəmirəm – onu göstərirdi ki, Ermənistən danişiqləri qəsdən pozur.

Daha sonra, bizə məlum idi ki, Ermənistən rəhbərliyi uzun illər boyu işgal edilmiş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirməyə çalışıb. Bu, hərbi cinayətdir, lakin insan və maliyyə resursları olma-

dığına görə onlar bu niyyətlərini tam həcmidə həyata keçirə bilmirdilər.

Ermənistanın indiki rəhbərliyinə gəldikdə isə, onlar bütün istiqamətlər üzrə öz siyasətlərinin həyata keçi- rilməsində daha çox Qərbdəki erməni diasporunun köməyinə ümid edərək, işgal olunmuş ərazilərin, ilk növbədə, Azərbaycanın qədim Şuşa şəhərinin zorla məskunlaşdırılması planını hazırlamışdılar. Bu, açıq- aşkar, nümayişkaranə şəkildə həyata keçirilir, televizi- yada göstərilirdi. Azərbaycan xalqının səbir kasasını daşdırıran başqa hərəkətlərdən biri qondarma «Dağlıq Qarabağ respublikası»nın parlamentinin Xankəndi- dən Şuşaya köçürülməsi barədə qərarı idi. Buna azər- baycanlıların heysiyyətinin təhqir edilməsindən başqa ad vermək olmaz. Azərbaycanın qədim Şuşa şəhəri işgal edildiyi vaxtdan sonra ilk dəfə Dağlıq Qarabağ- daki cinayətkar rejimin başçısının qondarma inauqu- rasiyası da bu qəbildəndir. Beləliklə, Ermənistan rəh- bərliyinin hərəkətləri və addımları vəziyyəti kəskin- ləşdirməyə, Azərbaycan tərəfini cavab tədbirləri gör- məyə təhrik etməyə və danışqlar prosesini pozmağa yönəlmüşdi ki, sonradan desinlər – görürsünüzmü, yenidən hərbi toqqışmalar baş verir, buna görə yenə hər şeyi uzatmaq lazımdır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da

Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü.

Mən Azərbaycan xalqına müraciətlərimdən birində müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi texnika barədə ətraflı danışmışam, odur ki, bu informasiya əlçatandır. Kimlərə maraqlıdırsa, bu informasiyanı açıq mənbələrdən əldə edə bilərlər. Hərbi xarakterli provokasiyaya gəldikdə, bu, il ərzində, ilk növbədə, iyul ayında Dağlıq Qarabağda münaqişə zonasında deyil, dövlət sərhədində törədilmiş təxribatdır. O vaxt Ermənistən qoşunları Tovuz rayonunda Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdilər. Bu tamamilə əsassız təxribat idi. Ermənistən rəhbərliyinin yeni ərazilər ələ keçirilməsinə dair qondarma hərbi konsepsiyası çərçivəsində bizim postları və yeni əraziləri tutmaq cəhdidi idi. Biz dinc əhali və hərbi qulluqçular arasında itkiyə məruz qaldıq. Biz Ermənistən qoşunlarının layiqli cavabını verdik, onları ilkin mövqelərinə qaytardıq. Erməni tərəfin bu incidenti əsaslandırması sadəcə, güllünc idi. Bəlkə çoxları unudub, sadəcə, xatırladıram ki, guya Azərbaycanın üç hərbi qulluqçusu UAZ avtomobilində ermənilərin postlarına hücum edib. Ümumiyyətlə, hərbi quruculuqla bağlı məsələlərdən uzaq olan insanlara da aydınındır ki, müharibəni bu şəkildə – UAZ avtomobilində başlamırlar. Təəssüs ki, həmin adamlar erməni təcavüzünün qurbanı oldular. Deməliyəm ki, hərbi toqquşma bir neçə gün davam etdi və mən o vaxt bəyan etdim ki, bizim Ermənistən dövlətinin ərazisini girmək barədə heç bir planımız olmayıb və yoxdur. Əgər belə planlar olsaydı, onda Tovuz isti-

qamətində bunu etmək çox asan idi, çünki bunun üçün imkan vardı. Beləliklə, biz cavab verməkdən uzağa getməyib dayandıq.

Sonra növbəti təxribat oldu. Çoxsaylı erməni hərbi qulluqçulardan ibarət təxribat qrupu qoşunların təmas xətti zonasında Goranboy rayonuna girməyə cəhd etdi. Qrupun başçısı saxlanıldı, onun verdiyi ifadələr göstərir ki, bu, Azərbaycan ərazilərinin dərinliyində terror aktı törədilməsinə yönəlmış və qəsdən təşkil olunmuş təxribat idi. Nəhayət, sentyabrın 27-də Ermənistən silahlı qüvvələri ağır artilleriyadan istifadə etməklə, Tərtər, Ağdam, Füzuli rayonlarının yaşayış məntəqələrinə hücum etdilər.

Elə ilk saatlarda bizim dinc əhali və hərbi qulluqçular arasında qurbanlar oldu. Münaqişənin 44 günü ərzində Azərbaycanın 94 nəfər dinc vətəndaşı, o cümlədən 11 uşaq öldürülüdü, 400-dən çox dinc sakin yaralandı, 5000-dən çox ev tamamilə dağıdıldı və ya ciddi zədə aldı. Erməni silahlı qüvvələri münaqişə zonasından uzaqda yerləşən şəhərlərə, o cümlədən Gəncə şəhərinə hücum etdilər, Qəbələ, Bakıdan təqribən 100 kilometr məsafədə yerləşən Siyəzən, Xızı şəhərlərinə ballistik raket zərbələri böyük tələfata səbəb oldu. Başqa sözlə desək, dinc əhalini məhv etməyə və günahsız insanları öldürməklə təşviş yaratmağa yönəlmış hərəkətlər və ermənilərin döyüş meydanında məruz qaldığı itkiləri bir növ kompensasiya etmək cəhdələri göstərilirdi.

Sentyabrın 27-də ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi, «İrəli!» əmrini verdim. Biz öz xalqımızı, öz ölkəmizi müdafiə

etməli idik. Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi. Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdik. Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da əslində hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi. Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıldılmışdı, onun bir hissəsi mühasirədə idi.

Noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin fəal iştirakı ilə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistənən baş nazirinin üçtərəfli Bəyanatının mətni razılışdırıldı. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış həmin Bəyanatın mətni dərc edilib və əminəm ki, həmkarlarım bu mətnlə tanış olublar. Orada çox mühüm bəndlər vardır. O cümlədən dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir hissəsinin azad edilməsi nəzərdə tutulurdu. Razılaşmanın bəndləri yerinə yetirilib. Onu da deməliyəm ki, fəal hərbi əməliyyatlar dövründə mən Vladimir Vladimiroviç Putinlə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo-

ğanla həmişə əlaqə saxlayırdım. Düşünürəm ki, bu gün siyasi nizamlamaya çıxmağımızda Rusiya Prezidentinin çox böyük rolü olub. O daim əlaqədə idi, xüsusən noyabrın 9-da atəşin dayandırılması üçün çox səmərəli və fəal işləyirdi.

Münaqişə başlanandan bəri xarici jurnalistlərə çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə deyirdim ki, Ermənistən tərəfi bizim ərazilərdən çıxacağı tarixi deyən kimi, istənilən anda biz dayanmağa hazırlıq və bunu açıq deyirdim. Belə də oldu. Bəyanatda üç rayonun bizə qaytarılacağı tarix qrafik üzrə göstərilən kimi, hərbi əməliyyatlar dayandırıldı. Bu na görə fürsətdən istifadə edib Vladimir Vladimiroviç Putinə bu məsələyə göstərdiyi diqqətə və münaqişənin o cümlədən siyasi metodlarla həll edilməsində fəal iştirakına görə bir daha təşəkkür etmək istərdim. Sentyabrın 27-dən noyabrın 10-na qədər olan dövrü götürsək, deyə bilərik ki, münaqişə hərbi-siyasi metodlarla həll edildi. Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil.

Düşünürəm ki, bu çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli Bəyanatın şərtlərinə yenidən baxmağa çalışan revanşçı qüvvələr üçün vacibdir. Təəssüf ki, belə qüvvələr var və bu, həmin bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışaların hamısı üçün çox ciddi siqnaldır. Belə cəhdləri biz müharibə dövründə də görmüşük, bəyanat imzalanandan sonra da. Təfsilata varmaq istəmirəm. Biz müəyyən xarici dairələrin cəhdlərini görmüşük. Onlar

bu məsələdən bir növ kəndə qaldıqlarına görə nərazi idilər. Onlar narazılıqlar ki, atəşin dayandırılmasında aparıcı rolü Rusiya oynayıb. Hər vasitə ilə çalışırlar və təəssüf ki, indiyə qədər də çalışırlar ki, Ermənistən cəmiyyətində müəyyən iğtişaşlar törətmək və əslində bu bəyanatı pozmaq üçün müəyyən qarışqlıq yaratsınlar. Xüsusən Ermənistanda vəziyyətlə bağlı müxtəlif vasitələrdən, Ermənistanda yaradılmış müxtəlif infrastrukturlardan, o cümlədən Soros infrastrukturundan istifadə etsinlər. Bunun ilk növbədə, Ermənistən tərəfi üçün nə qədər məhvədici ola biləcəyini Vladimir Vladimiroviç də öz müsahibələrinin birində qeyd edib. Ondan soruşublar ki, Ermənistən bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq, o deyib ki, bu, intihara bərabər olacaq. Bu həqiqətən, belədir. Buna görə mən Vladimir Vladimiroviçə münaqişənin həllində fəal iştirakına və böyük töhfəsinə görə bir daha təşəkkür etmək istərdim. Mən Vladimir Vladimiroviç Putinlə tam razıyam ki, Dağlıq Qarabağ münaqişəsindən səhbət düşəndə biz yalnız onu deməliyik ki, bu münaqişə keçmişdə qalib. Bu, artıq tarixdir. Hesab edirəm ki, regionun gələcəyi çox cəhətdən Ermənistən rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaqdır.

Mən Rusiya Federasiyasının sülhməramlı missiya-sı barədə də danışmaq istərdim. Bu da bəyanatın bir hissəsidir. Missiya çox uğurla həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim əlaqədədir. Bəyanatın imzalanmasından ötən ay yarı-

ma yaxın vaxt ərzində atəşkəsin pozulması ilə bağlı bir incident olub və bizdə olan məlumata görə, bu, Ermənistanın hakimiyyət orqanlarının nəzarəti altında olmayan qondarma könüllülər, əslində isə Azərbaycan Ordusunun mövqelərinin arxasında gizlənmiş yaraqlılardan ibarət qruplar tərəfindən təşkil edilib. Incident bircə gün ərzində aradan qaldırılıb, atəşkəs rejimi saxlanılır və düşünürəm ki, bu rejim günbəgün daha da möhkəmlənəcək. Onu da qeyd edim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Monitoring Mərkəzinin yaradılması üzrə iş gedir. Monitoring Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu Mərkəz vəziyyətin monitorinqini həyata keçirəcəkdir.

Reqlamentdən bir qədər kənara çıxdığımı görə həmkarlarımdan üzr istəyirəm. Lakin bu çox mühüm mövzudur ki, mən daha bir neçə söz deməli idim. Orada hazırda nələr baş verməsinə gəldikdə isə Ağdam şəhəri yoxdur, tamamilə dağdırılıb. Ağdam şəhərində qismən dağdırılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi, onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiqliyi oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın «Xirosima»sı adlandırırlar. Mən hesab edirəm ki, bu Xiroshima da pisdir. Ona görə ki, Xiroshima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şə-

həri işgal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri ki-mi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb.

Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağının qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə yeksan edilib. Bu, hərbi cina-yətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə yeksan edilib. Bu elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib. Eyni sözlər Cəbrayıl şəhərinə də aiddir. Qeyri-qanuni məskunlaşma aparılan şəhərlərdə, xüsusən Kəlbəcər rayonunda, Kəlbəcər şəhərində bəzi binalar qalıb. Ermənilərin oradan çıxmali olduğu 20 günlük və ya 15 günlük müddətdə – noyabrın 10-dan dekabrin 1-dək onlar həmin binaları yandırıb və dağıdıblar. Hətta özlərinin tikmədikləri evləri də dağıdıblar. Onlar sadəcə, azərbaycanlıların evlərinə köçmüştülər.

Onlar hər şeyi yandırır, daşıyıb aparırdılar. Ağacları qırırdılar, hətta satmaq üçün apara bilmədikləri ağacları da kəsir, yolda atıb gedirdilər. Meşələri yandırırdılar. Ona görə də bu vandalizm, təəssüf ki, in-diyyə qədər davam edirdi.

İndi Ermənistanda çox gərgin vəziyyət yaranıb. Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq, daha heç nəyi şərh etməyəcəyəm. Mən yalnız faktları, orada baş verənlərin çox cüzi faizini dedim. Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Köçəryan və

Sarkisyanın yaratdığı ordudur. Bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusı məhv etməyib, o belə göstərişlər verməyib. Əvvələn, orada artıq dağılıası bir şey qalmamışdı. Bütün bunlar Köçəryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımıızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışqlar aparan adamların rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı və praktiki olaraq, bunu edə də bilməzdi, bunun üçün vaxt lazım idi, lakin 20 il ərzində bu ordunu Köçəryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik. İndi, müharibə başa çatandan sonra biz vurulmuş ziyanın həcmini qiymətləndiririk. Yaxın vaxtlarda bərpa işləri başlanacaq. Bu işlər praktiki olaraq, artıq başlanılıb. Lakin əvvəlcə beynəlxalq ekspertlərin iştirakı ilə biz həm mənzil fonduна, həm tarixi, mədəni abidələrə, həm də ekologiyaya vurulmuş ziyanı qiymətləndirəcəyik. Bununla paralel olaraq infrastruktur layihələri üzrə proseslər artıq başlanılıb. Yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanılıb. Mən öz bəyanatlarımın birində demişəm ki, dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci

kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçı kimi fəal iştirak etsin. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik.

Reqlamenti pozduğuma görə bir daha üzr istəyirəm və diqqətinizə görə təşəkkür edirəm.

**S a v k a t M i r z i y o y e v:** Səmimi sözlərinizə və bimiz sədrliyimizə verdiyiniz yüksək qiymətə görə sağ olun, İlham Heydər oğlu.

Həqiqətən, Sizin indicə qeyd etdiyiniz kimi, pandemiya ölkələrimiz üçün ciddi sınaq oldu. Bu sahədə six əməkdaşlıq etməyin zəruri olması barədə Sizinlə razıyam. Siz dinc əməkdaşlıq və gələcək qarşılıqlı fəaliyyət məsələləri barədə çox ətraflı danışdırınız. Əlbəttə, biz də hər şeyi müşahidə edirik, hər şeyi görürük və Sizin sözlərinizin çoxu təsdiqlənir, ona görə ki, biz özümüz də bunların şahidi olmuşuq. Xüsusi qeyd etmək istəyirəm ki, biz Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün təmin edilməsinə, mehriban qonşuluğun möhkəmləndirilməsinə və davamlı inkişafa yön-

---

nəlmiş bütün səyləri bundan sonra da dəstəkləməyə hazırlıq.

\* \* \*

*Sonra təşkilata üzv ölkələrin dövlət başçıları çıxış etdilər, qarşılıqlı əməkdaşlıq, gələcək planlar, ümumi çağırışlara qarşı birgə mübarizə barədə fikirlərini bildirdilər.*

*İclasın sonunda 2021-ci ildə MDB-yə sədrlik Belarusa keçdi. Diqqətə çatdırıldı ki, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının növbəti icası 2021-ci ilin oktyabrında Minskdə keçiriləcəkdir.*

**TÜRKİYƏ RESPUBLİKASININ  
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA**

Hörmətli cənab Prezident!

Əziz qardaşım!

Ailənizə üz vermiş ağır itki – böyük qardaşınızı oğlu Əhməd Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə səbr diləyir, dərin hüznə başsağlığı verirəm.

Allah rəhmət eləsin.

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 21 dekabr 2020-ci il*

**ƏFQANİSTAN İSLAM RESPUBLİKASININ  
MİLLİ TƏHLÜKƏSİZLİK MÜŞAVİRİ  
HAMDULLAH MOHİB VƏ PREZİDENT  
ADMINİSTRASIYASININ RƏHBƏRİ  
MƏHƏMMƏD ŞAKİR KARQAR  
İLƏ GÖRÜŞ**

*21 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 21-də Əfqanistan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Məhəmməd Şakir Karqarı qəbul etmişdir.*

*Əfqanistan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanistan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlət başçısına çatdırıldı.*

*Prezident İlham Əliyev Əfqanistan dövlətinin başçısı Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanistan Prezidentinə çatdırmağı xahiş etdi.*

*Görüşdə Əfqanistan Prezidentinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstək və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirildi. Ölkələrimiz arasında ikitərəfli müناسibətlərə toxunularaq, əlaqələrimizin inkişafında əldə olunmuş nailiyyətlər qeyd edildi, əməkdaşlığımızın ge-*

*nişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan və Əfqanistan prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafında rolü xüsuslu vurğulandı.*

*Söhbət zamanı münaqişənin bitməsinin regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında əhəmiyyəti qeyd edildi və bunun çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirildi.*

*Görüşdə iqtisadi, təhlükəsizlik, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.*

*Söhbət zamanı Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Azərbaycanın Əfqanistanda sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı məsələlər də müzakirə edildi.*

*Milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanistan Prezidenti Məhəmməd Əşrəf Qanının məktubunu dövlət başçımıza təqdim etdi.*

---

## RUSİYA FEDERASIYASININ FÖVQƏLADƏ HALLAR NAZİRİ YEVGENİ ZİNİÇEV İLƏ GÖRÜŞ

*21 dekabr 2020-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 21-də Rusiya Federasiyasının Fövqəladə Hallar naziri Yevgeni Ziniçevi qəbul etmişdir.*

*Fövqəladə Hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıldı.*

*Prezident İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.*

*Görüşdə Azərbaycanla Rusyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığının həyata keçirildiyi bildirildi və bu sahədə təcribə mübadiləsinin önəmi qeyd edildi.*

## QEYDLƏR

**1. Heydər Əliyev, H e y d ə r Ə l i r z a o ğ l u** (1923–2003) – Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti (1993–2003), 2 dəfə Sosialist Əməyi Qəhrəmanı.

1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul (1969) plenumunda Heydər Əliyev MK-nın Büro üzvü, Azərbaycan KP MK-nın Birinci katibi seçilmişdir.

H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri yaradılmış, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin respublikaya bilavasita rəhbərlik etdiyi dövrdə (1969–82-ci illər) idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycanlılıq məfkurəsinin, milli ruhun, milli özünüdərkin yüksəlisi, müstəqil dövlətcilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər görülmüşdür.

H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1976-ci ilin martında Sov.İKP MK Siyasi Bürosu üzvlüyüնə namizəd,

1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş və eyni zamanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin edilmişdir.

H.Əliyev Moskvada işlədiyi dövrdə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada tanıdılması üçün əlindən gələni etmişdir.

H.Əliyev 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəni qətiyyətlə pişləmiş və Azərbaycanın Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etmişdir.

H.Əliyev 1990-ci ilin iyulunda Azərbaycana qayıtmış, əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 1991–93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Sovetinin Sədr müavini olmuş, Ali Sovetin sessiya-larında fəal iştirak etmiş, Azərbaycanda mövcud ic-timai-siyasi vəziyyəti həmişə obyektiv təhlil etmiş, mühüm prinsipial fikirlər söyləmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış və təqsir-karların dəqiq ünvanını göstərmişdir. 1993-cü ilin may–iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın ozamankı dövlət rəhbərliyi onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əliyevin Azərbaycan rəhbərliyi-nə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətimizin xarici siyaseti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. H.Əliyevin fəal diplomatiyası nəticəsində ATƏT-in Lissabon Sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mənafeyinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

1994-cü ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə «Əsrin müqaviləsi» adı almış mü hüüm müqavilələr bağlandı.

1999-cu ilin aprelində GUÖAM birliyinin geniş bir məkanda yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur.

H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» fərmanı Azərbaycanın dünyaya və Avropaya integrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. Məhz bunun nəticəsində Azərbaycan 1996-ci ilin iyunundan Avropa Şurasına «Xüsusi qonaq» statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

H.Əliyev 1998-ci il oktyabrin 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yekdiliklə yenidən Prezident seçildi.

H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəlxalq Atatürk Sülh Mükafatına, müxtəlif ölkə universitetlərinin Fəxri doktoru və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. – 5, 14, 62, 79, 112, 155, 177, 179, 180, 240, 254, 259, 260, 281–283, 305, 322.

**2. Mehriban Əliyeva, M e h r i b a n A r i f q ı z ı** (d.1964) – ictimai və siyasi xadim, fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnsti-tutunu bitirmişdir. 1988–92-ci illərdə akademik M.Krasnovun rəhbərliyi altında Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir. 1995-ci ildə «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə fondunu yaratmışdır. Fəaliyyətə başla-dığı ilk gündən fond milli mədəniyyətimizin inkişa-fı, təbliği, tanınması üçün xeyli işlər görmüşdür. 1996-ci ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə geniş təbliğ etmək üçün 3 dildə – Azərbay-can, rus və ingilis dillərində çıxan «Azərbaycan–İrs» jurnalını təsis etmişdir. 2004-cü ildən Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrə-nilməsi, həmçinin Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yara-dılmış Heydər Əliyev Fonduna başçılıq edir.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriyyə aksiyaları şəkər, talassemiya və anemiya xəstəliklərindən əziyyət çəkən Azərbaycan uşaqlarına yardım məqsədilə təşkil olunur.

Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irlisinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz işlərinə görə UNESCO və İSESKO-nun Xoşməramlı səfiri seçilmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005–2017-ci illərdə isə Milli Məclisin üzvü olmuşdur. Mehriban Əliyeva ölkəmizdə təhsil sisteminin inkişafına, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsinə, genişmiqyaslı xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa oyunlarının Təşkilat Komitəsinin sədri olmuş, oyunların yüksək səviyyədə keçirilməsində müstəsna xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 5, 91, 100, 103, 106, 109, 117, 157, 172, 232, 239, 242, 278, 281.

**3. Zərifə xanım Əliyeva, Zərifə Əziz qızı** (1923–1985) – görkəmli Azərbaycan oftalmoloqu. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli EA-nın akademiki, Rusiya Tibb EA-nın akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi. Görkəmli siyasi və dövlət xadimi Əziz Əliyevin qızı, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Prezident

İlham Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Həmçinin yüksəkixtisalı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyassət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb EA-nın M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. – 5, 281.

**4. Əziz Əliyev, Ə z i z M ə m m ə d k ə r i m o ğ l u** (1897–1962) – görkəmli dövlət və siyasi xadim, səhiyyə təşkilatçısı. Tibb elmləri doktoru, professor. Müxtəlif illərdə Azərbaycan Klinik İnstitutunun direktoru, Bakı Səhiyyə şöbəsinin müdürü, Azərbaycan Xalq Səhiyyə komissarının müavini və Xalq Səhiyyə komissarı, Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KP MK-nın katibi, Dağıstan MSSR Vilayət Komitəsinin Birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin Birinci müavini, Azərbaycan Elmi-Tədqiqat Ortopediya və Bərpa Cər-

rahiyyə İnstytutunun direktoru, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstytutunun direktoru vəzifələrində çalışmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. – 5, 281.

**5. Tamerlan Əliyev, T a m e r l a n Ə z i z o ğ l u** (1921–1997) – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi. Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor. 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur. – 5, 281.

**6. Şuşa** – Azərbaycan Respublikasında şəhər. Sahəsi 289 km<sup>2</sup>, əhalisi 32,8 min nəfərdir. Elmi ədəbiyyatda Şuşanın əsasının XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərilsə də, tədqiqatlar Şuşanın qədim yaşayış məntəqəsi olduğunu qeyd edir. Qarabağ xanlığının mərkəzi olan Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlandırılmışdır.

Şuşa 1813-cü il Gülvəstan müqaviləsinə əsasən, Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirildi. 1920-ci ilin martında erməni daşnaklarının Qarabağda törətdikləri qırğıın nəticəsində Şuşanın bir hissəsi tamamilə yandırıldı və minlərlə günahsız insan qətlə yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar və türk generalı Nuru Paşa Şuşanı erməni qəsbkarlarından xilas etdi. 1923-cü il Azərbaycan MİK-nin dek-

retinə əsasən, Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi. 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Şuşa şəhərini 8 noyabr 2020-ci ildə işğaldan azad etmişdir. – 6–8, 10, 12, 14–18, 30, 31, 40, 68, 69, 71, 72, 77, 83, 92, 93, 99, 102, 106–109, 111, 131, 132, 138, 143, 165, 174, 175, 177, 179, 182, 183, 188, 193, 196, 206, 212, 219, 245, 248, 256, 272, 276, 283, 313, 316.

**7. Dağlıq Qarabağ Muxtar Vilayəti** – Azərbaycan Respublikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırırdı. Sahəsi 4,4 min km<sup>2</sup>-dir. Mərkəzi Xankəndidir.

1988-ci ildən muxtar vilayətin erməni separatçıları və millətçiləri Ermənistən silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxararaq, Dağlıq Qarabağın işgalına başladılar. Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi üçün BMT-nin 822, 853, 874, 884 sayılı qətnamələri olmasına baxmayaraq, Ermənistən silahlı qüvvələri beynəlxalq hüququn bütün norma və prinsiplərini kobudcasına pozub.

27 sentyabr 2020-ci ildə Ermənistən silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının

qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlamışdır. Aparılan hərbi əməliyyatlar zamanı rəşadətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa şəhərlərini və xeyli sayda kənd və yaşayış məntəqələrini işğaldan azad etmişdir. – 6, 9, 15, 20, 21, 23–26, 28, 31, 36, 40, 41, 47–52, 54, 56, 57, 59, 62, 63, 65, 67, 68, 74, 79, 81, 83, 86, 88, 97, 102, 104, 106, 109, 113, 114, 115, 117, 120, 127, 129, 133, 135, 139, 141, 146, 147, 154, 161, 162, 165, 172, 174, 183, 186, 190, 192, 193, 196, 197, 198, 201, 206, 207, 211, 212, 214, 229, 245–248, 252–256, 260, 271, 273, 276, 277, 279, 283, 284, 295, 302, 306, 309, 313, 317.

**8. Zəfər Günü** (*8 noyabr*) – Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qazanılan qələbə şərəfinə təsis edilən Zəfər Günü. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı «Azərbaycan Respublikasında Zəfər Günü təsis edilməsi haqqında» Sərəncama əsasən qeyd edilir. – 6, 217, 220, 249.

**9. Birinci Qarabağ müharibəsi** – 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsinə Ermənistanın hücumu ilə Azərbaycan və Ermənistan arasında baş vermiş ərazi münaqişəsi. Tərəflər arasında genişmiqyaslı döyüşlər, əsasən 1992-ci ildə başlamışdır. 1994-cü ilin ayında atəşkəs əldə olunmuşdur. Münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün

isə ATƏT-in Minsk qrupu yaradılmışdır. Müharibə nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Dağlıq Qarabağ və ətraf rayonları isə işgal olunmuşdur. Müharibə zamanı Ermənistan silahlı qüvvələri minlərlə hərbi cinayət törətmüş, bəy-nəlxalq hüququn bütün norma və prinsiplərini kobudcasına pozmuş, atəşkəs elan olunduqdan sonra belə, Azərbaycan tərəfinin hərbi bölmələrini və dinc insanları mütəmadi olaraq atəşə tutmuş, işgal olunmuş Azərbaycan torpaqlarında etnik, milli və mədəni təmizləmə və ekoloji terror, eləcə də qanunsuz məskunlaşma işləri aparmışdır. – 7, 71, 100, 134, 193.

**10. İkinci Qarabağ müharibəsi** – Azərbaycan Silahlı Qüvvələri və Ermənistan silahlı qüvvələri arasında atəşkəsdən sonra müşahidə olunan ən gərgin döyüşlər. Tarixə «Vətən müharibəsi», «Dəmir Yumruq» əməliyyatı kimi daxil olan döyüşlər Azərbaycanın inamlı qələbəsi ilə başa çatmışdır. Qarşılurmalar 27 sentyabr 2020-ci il səhər saatlarında başlamışdır. Rusyanın vasitəciliyi ilə həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozmuşdur. Döyüşlər zamanı Azərbaycan Ordu-su Müzəffər Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə işgal altındakı torpaqlar uğrunda qəhrəmancasına mübarizə aparmış və qələbə qazanmışdır. 44 günlük müharibə ərzində 4 oktyabrdə Cəbrayıl, 17 oktyabrdə Füzuli, 20 oktyabrdə Zəngilan, 25 oktyabrdə

Qubadlı, 8 noyabrda isə Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsi ilə Ermənistən silahlı qüvvələrinə ciddi zərbə vurulmuş, bununla da məglubiyyətə məcbur edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistən baş naziri arasında imzalanmış müqaviləyə əsasən, 10 noyabr 2020-ci il tarixində Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişə zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabr 2020-ci il tarixinədək Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması razılışdırılmışdır. Bu müqaviləyə əsasən, işgal altındakı digər ərazilər Azərbaycana qaytarılmış, döyüslər Azərbaycan tərəfinin inamlı qələbəsi ilə başa çatmışdır. – 7, 71, 79, 91, 100, 107, 108, 134, 139, 162, 164, 165, 168.

**11. Aprel döyüsləri** – 2016-ci il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistən silahlı qüvvələri arasında işgal olunmuş bəzi ərazilərimizin azad olunması əməliyyatı. Döyüslər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş – Tərtər rayonunun Talış kəndi ətrafindakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıł rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi tərəfindəki ərazilər tamamilə işgal-dan azad edilmişdir. – 7.

**12. Cocuq Mərcanlı** – Azərbaycan Respublikasının Cəbrayıł rayonu Çaxırlı inzibati ərazi vahidində

kənd. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmişdir. 1994-cü ilin əvvəlində kənd Azərbaycan Ordusu tərəfindən erməni işgalindən azad edilmişdir. Cocuq Mərcanlı cəbhə xəttinə çox yaxın olduğuna görə əhali kəndə qayıda bilməmişdir. 2016-ci ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Kənd tamamilə bərpa olunmuş, azərbaycanlılar öz doğma kəndlərinə qayıtmışlar. – 8.

**13. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTS) –** BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı. BMT Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü 1 səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.

Dövlətimizin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmuşdur. – 9, 21, 25, 59, 74, 119, 125, 160, 162, 194, 217, 229, 231, 245, 246, 271, 291, 310.

**14. BMT Baş Assambleyası –** BMT-nin qanunvericili orqanı. Hal-hazırda hər bir sessiyada iştirak etməli olan və 5-dən çox nümayəndəsi olmayan 191 üzv dövlətdən ibarətdir. Baş Assambleya, Baş Assambleyanın sessiyalarıarası görüşən 7 Əsas Komitə, Proses-

sual Komissiya və Daimi Komissiyalar kimi Daimi Komitələrdən ibarətdir. O həmçinin Təhlükəsizlik Şurasının rəyi ilə növbəti 5 il müddətində fəaliyyət göstərəcək Baş Katibi təyin etmək üçün də məsuliyyət daşıyır. – 9, 160, 222, 223, 227, 228, 230, 231, 245, 247, 308.

**15. «Qoşulmama Hərəkatı»** – özlərini heç bir bloka tərəfdar olmadığını bildirmiş 120 dövlətin üzv olduğu digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda birləşdikləri blok. 1961-ci iddə yaradılmışdır. Mənzil-qərargahı Cakartadadır. Azərbaycan Respublikası 25–26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etmişdir. Bakı Sammiti ilə Hərəkatda sədrlik 2019–2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. – 9, 160, 162, 222, 223, 224, 225, 228, 245, 295, 307, 308.

**16. İslam Əməkdaşlıq Təşkilatı (İƏT)** – 1969–2011-ci illərdə İslam Konfransı Təşkilatı adlanırdı. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv dövlətlər arasında əməkdaşlığa yönəlmışdır. İqamətgahı Ciddədə yerləşir. Azərbaycan 1991-ci ildən İƏT-in üzvüdür. – 9, 160, 170, 245.

**17. Avropa Parlamenti** – Avropa İttifaqının (Aİ) fövqələmilli institutlarından biri. 1957-ci ildə Avropa

İqtisadi integrasiya təşkilatları çərçivəsində yaradılmışdır. Seçmək və seçilmək hüququndan Aİ vətəndaşları istifadə edir. Plenar iclasları Strasburqdə, komissiyaların işi Brüsseldə keçirilir. Avropa Parlamentinin bütün çağırışlarında başlıca mövqe Avropa Xalq Partiyasına və Avropa Sosialist Partiyasına məxsusdur. Avropa Parlamenti məcburi xarakter daşımayan qərar verir. Avropa Parlamenti beynəlxalq problemlərin müzakirəsi zamanı öz səlahiyyətlərindən geniş istifadə edir, qəbul olunan qətnamələr məcburi qüvvəyə malik deyildir. Avropa Parlamenti Azərbaycan Respublikasının Milli Məclisi ilə əməkdaşlıq edir. – 9, 144, 160, 245.

**18. Füzuli** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1386 \text{ km}^2$ , əhalisi 144 min nəfərdir. 1993-cü ildən ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hükum əməliyyatı nəticəsində rayonun kəndləri, 17 oktyabr tarixində isə Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. – 12, 41, 53, 56, 57, 77, 83, 92, 102, 106, 107, 109, 110, 111, 114, 115, 130, 131, 133, 135, 143, 164, 165, 166, 167, 179, 182, 186, 188, 191, 199, 200, 214, 218, 235, 248, 254, 247, 315, 316, 320, 321.

**19. Cəbrayıl** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1050 \text{ km}^2$ , əhalisi 80,8 min nəfərdir. 1993-cü il-

də Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmişdir. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri işğaldan azad edilmişdir. – 12, 53, 56, 57, 77, 81, 83, 92, 106, 111, 115, 117, 118, 130, 135, 143, 165, 166, 167, 171, 179, 182, 186, 191, 199, 200, 214, 218, 236, 248, 257, 316, 320, 321.

**20. Qubadlı** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Qubadlı şəhəridir. 14 mart 1933-cü ildə yaradılmışdır. Əhalisi 40,2 min nəfər, sahəsi 802 km<sup>2</sup>-dir. 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmişdir. 25 oktyabr 2020-ci il ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. – 12, 56, 57, 77, 92, 111, 143, 165, 166, 186, 188, 191, 214, 218, 236, 248, 257, 316, 321.

**21. Zəngilan** – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 707 km<sup>2</sup>, əhalisi 42 min nəfərdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmişdir.

20 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. – 12, 30, 56, 57, 77, 83, 92, 111, 143, 165, 166, 171, 179, 186, 188, 191, 199, 209, 214, 218, 219, 236, 248, 257, 276.

**22. Ağoğlan (Hadrut)** – Azərbaycan Respublikasının Xocavənd rayonu inzibati ərazi dairəsində qəsəbə. Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işgal edilmişdir. 9 oktyabr 2020-ci ildə Azərbay-

can Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilmişdir. – 12, 49, 77, 143, 165, 166, 186, 248.

**23. Suqovuşan** (Madagiz) – Azərbaycan Respublikası Tərtər rayonu Çaylı kənd inzibati ərazi dairəsində kənd. Suqovuşan ilk dəfə 1991–92-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında isə yenidən Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır. – 12, 77, 143, 165, 166, 180, 186, 219, 248.

**24. Birləşmiş Millətlər Təşkilatı** (BMT) – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərar-gahı Nyu Yorkda yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San Fransisko Konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Hazırda BMT-yə 193 dövlət daxildir.

BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. – 12, 63, 67, 129, 156, 207, 222, 223, 224, 226, 229, 295, 308.

**25. Xocalı soyqırımı** – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Xankəndidə yerləşən Rusyanın 366-ci alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri tamamilə yandırmış, 613 azərbaycanlı öldürilmiş, yüzlərlə şəhər sakini yaralanmış, itkin düşmüştür. Faciəni qətləm kimi dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-nın 22 ştatı tanımışdır. – 13, 28, 48, 71, 114, 135, 140, 158, 161, 168, 245.

**26. Türkiyə, T ü r k i y e C ü m h u r i y y e t i** – Qərbi Asiyada və Avropanın cənub-şərqində dövlət. Sahəsi 783,5 min km<sup>2</sup>, əhalisi 80,8 milyon nəfərdir. İnzibati cəhətdən 81 ilə (vilayətə) bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı Türkiyə Böyük Millət Məclisidir. Paytaxtı Ankara şəhəridir. – 17, 18, 30, 42, 43, 44, 45, 50, 60, 78, 86–90, 99, 100, 122, 123, 137, 142, 150, 153, 169, 194, 205, 208–210, 231, 239, 240–244, 252, 257, 259, 262, 263, 265–274, 278, 294, 306, 319, 322, 324.

**27. Mövlud Çavuşoğlu** (d.1968) – Türkiyənin siyasi xadimi. 2010–2012-ci illərdə AŞPA-nın başçısı, 2014-cü ildən Türkiyə Cumhuriyyətinin Xarici İşlər naziridir. Azərbaycan Respublikasının «Dostluq» ordeni ilə təltif edilmişdir. – 17, 18, 87, 88, 267, 274.

**28. Hulusi Akar** (d.1952) – ordu generalı. 2015–2018-ci illərdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, 2018-ci ildən isə Türkiyə Respublikasının Müdafiə naziridir. – 17, 87.

**29. Rəcəb Tayyib Ərdoğan** (d.1954) – Türkiyənin siyasi və dövlət xadimi. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. 1994-cü ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olmuşdur. Ədalət və İnkışaf Partiyasının lideridir.

2002-ci ildə keçirilən növbədən kənar seçimlər nəticəsində Ədalət və İnkışaf Partiyası təkbaşına hakimiyyətə gəlmək imkanı əldə etdi və Rəcəb Tayyib Ərdoğan TBMM-də Türkiyənin Baş Naziri, 2014-cü ilin sentyabrında və 2018-ci ilin aprelində yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 17, 42, 60, 78, 86, 87, 89, 90, 99, 150, 153, 169, 208, 239, 240–244, 252, 264–269, 273, 278, 324.

**30. Amerika Birləşmiş Ştatları** (ABŞ) – Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika, şərqi Atlantik okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Sahəsi 9,5 milyon km<sup>2</sup>, əhalisi 327,6 milyon nəfərdir. İnzibati cəhətdən 50 ştat və Kolumbiya federal paytaxt dairəsinə bölünür. Ali qanunvericilik orqanı iki palatalı (Nümayəndələr Palatası və Senat) ABŞ Konqresidir. Dövlət başçısı Prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 20, 21, 29, 123, 149, 161, 228, 274, 284, 297, 311.

**31. Cozef Bayden** (d.1942) – Amerika siyasətçisi və dövlət xadimi. ABŞ Demokratlar Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-ci Prezidenti. – 20.

**32. NATO** (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Büyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İslandiyaın imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağlıqlıdan (1991) sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sülh naminə tərəfdaşlıq» Proqramına qoşulmuşdur. Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldə yerləşir. – 20.

**33. Əfqanistan, Ə f q a n i s t a n İ s l a m R e s - p u b l i k a s i** – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 652,8 min km<sup>2</sup>, əhalisi 32,2 milyon nəfərdir. İnzibati ərazisi 34 vilayətə bölünür. Dövlət başçısı Prezidentdir. Paytaxtı Kabil şəhəridir. – 20, 299–302, 304, 325, 326.

**34. ATƏT-in Minsk qrupu** – 1992-ci il martın 24-də yaradılmışdır. Qrupun əsas vəzifəsi Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Da-

nimarka və İsvəç. 1994-cü ilin dekabrından Minsk qrupuna 2 sədr – Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-ci ilin dekabrından Rusiya, ABŞ və Fransa həmsədr ölkələrdir. – 21, 24, 50, 53, 154, 156, 201, 274, 284, 285, 290, 291, 292, 295, 297, 298, 310–312.

**35. «BBC News»** – BBC kanalına aid 24 saat xəbər yayımı edən kanal. Radio, televiziya və onlayn platformadan çıxış edən dünyanın ən böyük xəbər təşkilatlarından biridir. Kanalın dünyada 250-dən çox müxbiri, 50 xarici xəbər bürosu vardır. – 23, 31, 32, 53.

**36. Ağdam** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ağdam şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1150 \text{ km}^2$ , əhalisi 202,2 min nəfərdir. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci il müqaviləsinə əsasən, 20 noyabrda Ermənistən silahlı qüvvələri Ağdamı boşaldıb Azərbaycan Respublikasına təhvil vermişdir. – 24, 40, 46, 53, 62, 66, 69, 73, 77, 96, 108, 109, 110, 129–133, 145, 149, 157–159, 165–167, 169, 171, 179, 182, 183, 187, 188, 191, 196, 197, 200, 205, 219, 235, 238, 249, 250, 255, 287, 288, 315, 319, 320.

**37. Kəlbəcər** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $3050 \text{ km}^2$ , əhalisi 93 min nəfərdir. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci

ildə imzalanan müqaviləyə əsasən, 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılan Kəlbəcər rayonu Ermənistən tərəfinin Rusiya vasitəsilə xahişinə əsasən, Azərbaycana 25 noyabrda təhvil verildi. Məğlubiyyətlə barişa bilməyən ermənilər bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. – 24, 40, 46, 53, 63, 66, 69, 73, 77, 83, 96, 108, 118, 133, 143, 159, 174, 175, 176, 178, 179, 181, 183, 186–188, 192, 193, 196, 197, 199, 205, 206, 214, 219, 236, 245, 248–250, 257, 286, 320.

**38. Laçın** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1835 \text{ km}^2$ , əhalisi 79,9 min nəfərdir. 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci il tarixində imzalanan müqaviləyə əsasən, Laçın rayonu işgal-dan azad edildi. Bəyanata əsasən, 1 dekabr 2020-ci il tarixində Laçın rayonu boşaldılıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi. – 24, 40, 46, 53, 57, 62, 66, 67, 69, 73, 77, 83, 96, 108, 143, 159, 174, 175, 187, 189, 190–192, 195–197, 205–207, 214, 219, 236, 245, 249, 250, 257, 316.

**39. Gəncə terroru** – İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin Ermənistən silahlı qüvvələri tərəfindən bombalanması ilə törədilən terror aktları. Mülki şəxsləri hədəf alan hücumlar nəticəsində 27 nəfər olmuş, 125 nəfər yaralanmışdır. Hücumlardan həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. Terror aktları nəticəsində şəhərin infra-

strukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ciddi ziyan dəymmişdir. Bununla da Ermənistan yenə beynəlxalq hüququn norma və prinsiplərini, insan haqlarını kobudcasına pozmuş, qeyri-insani əməllərinin arealını genişləndirmişdir. – 26, 29, 32, 33, 35, 48, 74, 77, 140, 149, 230, 235, 254, 290, 315.

**40. Bərdə terroru** – Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 27 nəfər olmuş, 70 nəfərdən artıq insan isə yaranmışdır. – 26, 32, 35, 74, 77, 140, 149, 188, 230, 290.

**41. Gürcüstan** – Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 min km<sup>2</sup>, əhalisi 3,7 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Tbilisi şəhəridir. – 27, 50, 52, 142, 149, 210, 271, 274.

**42. Rusiya, R u s i y a F e d e r a s i y a s i** – Avropanın şərqində, Asiyanın şimalında dövlət. Sahəsi 17,125 milyon km<sup>2</sup>, əhalisi 146,5 milyon nəfərdir. Rusiya Federasiyasına 22 respublika, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 4 muxtar vilayət və mahal daxildir.

Dövlət başçısı Prezident, qanunverici orqanı iki-palatalı Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. – 27, 29, 43, 44, 52, 58–

62, 64–68, 78, 84, 86, 88, 96, 104, 123, 137, 142, 143, 147, 148, 150–156, 170, 173, 178, 190, 194, 204–207, 209, 211, 230, 271, 274, 284, 286, 293, 294, 298, 306, 316–319, 327.

**43. Ukrayna** – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 603,5 min km<sup>2</sup>, əhalisi 42,4 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı Radadır. Paytaxtı Kiyev şəhəridir. – 27.

**44. Fransa, F r a n s a R e s p u b l i k a s i** – Qərbi Avropada dövlət. Sahəsi 643,8 min km<sup>2</sup>, əhalisi 67 milyon nəfərdir. İnzibati cəhətdən 101 departamentə bölünür. Qanunverici orqanı iki palatadan ibarət parlamentdir. İcra hakimiyyəti Prezident və Nazirlər Şurasına məxsusdur. Paytaxtı Paris şəhəridir. – 29, 137, 149, 201, 274, 284, 296.

**45. Xankəndi** – Azərbaycan Respublikasında şəhər. Sahəsi 29,12 km<sup>2</sup>, əhalisi 55 min nəfərdir. 1991-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci il tarixində imzalanan müqaviləyə əsasən, Rusyanın sülhməramlı qüvvələri şəhərdə yaşayan ermənilərin, habelə Xankəndiyə köçürürləcək hər iki xalqın yerləşdirilməsinə və təhlükəsizliyinə nəzarət mexanizmi həyata keçirir. – 30, 31, 33, 47, 109, 131, 132, 138, 182, 197, 212, 313.

**46. İsrail Dövləti** – Yaxın Şərqdə dövlət. Sahəsi 22,1 min km<sup>2</sup>, əhalisi 8,7 milyon nəfərdir (1948–49-cu illərdə işğal edilmiş ərazi daxil olmaqla). İsrail Dövləti

BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli Qərarına əsasən yaradılmışdır. İsrail inzibati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı Prezidentdir, onu birpalatalı parlament (Knesset) seçilir. Hökumətə geniş səlahiyyəti olan Baş Nazir başçılıq edir. Paytaxtı Yeruşəlim şəhəridir. – 30, 43.

**47. Böyük Britaniya,** Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığı – Qərbi Avropada dövlət. Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi, Anqlisi, Uayt, Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min km<sup>2</sup>, əhalisi 65,6 milyon nəfərdir. İnzibati cəhətdən qraflıqlara və qraflıq hüququnda olan şəhərlərə bölünür. Böyük Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. – 33.

**48. «Facebook»** – dünyanın ən böyük sosial şəbəkəsi. Sosial əlaqə və informasiya mübadiləsinin möhkəmləndirilməsi məqsədilə 2004-cü ildə Mark Zuckerberg tərəfindən yaradılmışdır. – 38.

**49. Beynəlxalq Qırmızı Xaç Komitəsi** – xüsusi xeyriyyə təşkilatı olaraq 1863-cü ildə İsvəçrənin Cenavrə şəhərində yaradılmışdır. Təşkilatın 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa sahibdir. Təşkilat üç dəfə Nobel Sülh Mükafatına layiq görülmüşdür. – 49, 156.

**50. Naxçıvan** – Azərbaycan Respublikasında şəhər, Naxçıvan Muxtar Respublikasının paytaxtı. Sahəsi 26 km<sup>2</sup>, əhalisi 92,1 min nəfərdir. Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan Antik və orta əsr şəhər yerinin xarabaliqları üzərində yerləşmişdir. E.ə. IX–VI əsrlərdə qədim Manna və Midiyanın, eramızın əvvəllərində Albaniyanın, IV əsr dən Sasanilərin tərkibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işgal etmişlər. Atabaylər dövlətinin (1136–1225) paytaxtlarından biri olmuşdur. 1828-ci il Türkmençay müqaviləsinə qədər müxtəlif dövlətlərin nüfuz dairəsində olmuş, məhz bu ildən Rusiya imperiyasına birləşdirilmiş və qəza mərkəzinə çevrilmişdir. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil ediləndən muxtar respublikanın paytaxtıdır. – 50, 79, 84, 276.

**51. İtalya, İ t a l i y a R e s p u b l i k a s i** – Avropanın cənubunda dövlət. Ərazisinə Alp dağlarının qərb yamacları, Padan düzənlüyü, Apennin yarımadası, Siciliya və Sardiniya adaları daxildir. Sahəsi 301,3 min km<sup>2</sup>, əhalisi 61 milyon nəfərdir. İnzibati cəhətdən 20 vilayətə bölünür. Paytaxtı Roma şəhəridir. – 51, 137, 233–238, 306, 322.

**52. İsveç, İ s v e ç K r a 1 1 1 ğ ı** – Şimali Avropana, Skandinaviya yarımadasında dövlət. Sahəsi 449,9 min km<sup>2</sup>, əhalisi 9,5 milyon nəfərdir. İnzibati cəhətdən 21 ərazi vahidindən (lan) ibarətdir. İsveç konstitusiyalı monarxiyadır. Dövlət başçısı Kraldır. Paytaxtı Stokholm şəhəridir. – 51.

**53. Finlandiya, F i n l a n d i y a R e s p u b l i - k a s ı –** Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Sahəsi 338 min km<sup>2</sup>, əhalisi 5.3 milyon nəfərdir. Finlandiya inzibati cəhətdən 12 ərazi vahidinə (lyaniya) bölünür. Finlandiya parlament respublikasıdır. Paytaxtı Helsinki şəhəridir. – 51.

**54. «Twitter»** – onlayn sosial şəbəkə xidməti. «Twitter» 2006-ci ildə San-Fransiskoda yaradılmışdır. Əsas server ofisləri Nyu York, Boston və San-Antonio şəhərlərində yerləşir. – 56, 57.

**55. Vladimir Putin** (d.1952) – 2000–2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti olmuşdur. 1975–97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri, 1998–99-cu illərdə FTX-nin direktoru, 1999–2000 və 2008–2012-ci illərdə Rusiya hökumətinin başçısı, 2012 və 2018-ci ildə isə yenidən Rusiya Federasiyasının Prezidenti seçilmişdir. – 58, 59, 61, 62, 78, 84, 85, 96, 104, 148, 153, 156, 173, 204, 208, 316–318, 327.

**56. 10 noyabr bəyanatı** – Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistənın baş naziri arasında imzalanmış, 10 noyabr 2020-ci il tarixində Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqışə zonasında atəşin və hərbi əməliyyatların tam da-yandırılması, 1 dekabradək Ermənistən silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistəninin

nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi haqqında müqavilə. – 58, 62, 65, 95, 155, 173, 193, 204, 249.

**57. Naxçıvan Muxtar Respublikası** (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən isə Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Sahəsi 5,5 min km<sup>2</sup>, əhalisi 440 min nəfərdir. Həzirdə 7 inzibati rayonu (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli), 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kəndi vardır. – 64, 67, 79, 132, 182, 207–209, 260.

**58. Tərtər** – Azərbaycan Respublikası Tərtər rayonunun inzibati mərkəzi. Tərtər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən hesab edilir. – 74, 219, 230, 255, 290, 315.

**59. İkinci dünya müharibəsi** (1939–1945) – Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanılmış böyük müharibə. İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı. Sentyabrın 3-də Büyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibəyə başladı. 1942-43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyani qəti surətdə sarsıdı.

1945-ci il mayın 2-də sovet ordusu Berlini tutdu. Mayın 8-də Karlsxorstda (Berlin yaxınlığında) Almaniyanın danışqsız təslim olması haqqında akt imzalandı.

Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. Bununla da İkinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 62 ölkə iştirak etmişdi. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağıdılmışdı. – 74, 96.

**60. Hakan Fidan** (d.1968) – Türk hərbçisi. Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının rəhbəri. – 87.

**61. Füzuli, Məhəmməd Süleyman oğlu** (1494-1556) – Azərbaycanın dahi şairi və mütəfəkkiri. Azərbaycan, fars və ərəb dillərində qəzəl, poemə, qəsidiə, müsəddəs, rübai, qitə və s. yazmışdır. Aşıqanə qəzəlləri ilə lirik şair kimi şöhrətlənmişdir. Yaradıcılığının zirvəsi olan «Leyli və Məcnun» poeması Azərbaycan, eləcə də Şərqi və dünya poeziyasının nadir incilərindəndir. Kərbəlada dəfn edilmişdir. – 110.

**62. Xudafərin körpüsü** – Azərbaycan və İranı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonu ərazisində

yerləşən, Araz çayı üzərində salınmış körpü. Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Ermənistən silahlı qüvvələrinin 1993-cü ildə işgal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 18 oktyabr 2020-ci ildə Azərbaycan bayrağı ucaldıldı. – 116, 117.

**63. İran, İ r a n İ s l a m R e s p u b l i k a s ı** – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km<sup>2</sup>, əhalisi 81 milyon nəfərdir. İnzibati cəhətdən 24 ostanə bölünür. Ali qanunverici orqanı 4 il müddətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş Nazir təşkil, Prezident isə təsdiq edir. Paytaxtı Tehran şəhəridir. – 116, 142, 208, 211, 271, 274.

**64. Moldova, Moldova Respublikası** – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 33,8 min km<sup>2</sup>, əhalisi 3,5 milyon nəfərdir. İnzibati ərazisi 40 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Kişinyov şəhəridir. – 121.

**65. Maya Sandu** (d.1972) – Moldovanın dövlət və siyasi xadimi. 2012–2015-ci illərdə Moldovanın Təhsil naziri, 2014–2019-cu illərdə Moldova Parlamentinin üzvü, 2019–2020-ci illərdə isə Baş Naziri

olmuşdur. 2020-ci ildən Moldova Respublikasının Prezidentidir. – 121.

**66. Niderland Krallığı** (qeyri-rəsmi adı Hollanda) – Qərbi Avropada, Şimal dənizi sahilində dövlət. Sahəsi 41,5 min km<sup>2</sup>, əhalisi 17 milyon nəfərdir. İnzibati ərazisi 12 əyalətə bölünür. Dövlət başçısı Kral, qanunverici orqanı iki palatalı (Baş ştatlar) parlamentdir. Paytaxtı Amsterdam şəhəridir. – 122–124, 126.

**67. Avropa İttifaqı (Aİ)** – Avropa dövlətlərinin ən iri integrasiya birlüyü. Avropa İttifaqına 27 dövlət daxildir.

Avropa İttifaqının yaradılması haqqında müqavilə 1993-cü ildə Maastrichtdə imzalanmışdır. Aİ azadlıq, demokratiya, insan hüquqları və azadlıqlarına hörmət, həmçinin hüququn aliliyi prinsiplərinə – üzv dövlətlər üçün ümumi olan prinsiplərə əsaslanır.

Aİ Avropada iqtisadi integrasiyanın daha da inkişaf etmiş formasıdır. İqtisadi və valyuta ittifaqı 1999-cu ildən fəaliyyətə başlamış və vahid valyuta – avro dövriyyəyə buraxılmışdır. Aİ üzvləri yalnız Avropa dövlətləri ola bilər. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasetinin əsas istiqamətlərindəndir. Təşkilatın mənzil-qərar-gahı Brüsseldə yerləşir. – 123, 125, 126, 160.

**68. Bosniya və Herseqovina** – 1945–92-ci illərdə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuşdur. Yuqoslaviyanın tərkibindən çıx-

dıqdan sonra əhali arasında (müsəlman başnak, serb və xorvat) milli və dini zəmində yaranmış qarşidurma qanlı hərbi konfrantasiyaya səbəb oldu. 1993-cü ildə Deytonda (ABŞ) ümumi sülh haqqında Saziş imzalandı. 1995-ci ildə qüvvəyə minən Konstitusiyaya görə ölkədə Birləşmiş Bosniya və Herseqovinadan ibarət federativ respublika yaradıldı. Sahəsi 51,2 min km<sup>2</sup>, əhalisi 3,5 milyon nəfərdir. Paytaxtı Sarayevo şəhəridir. – 127.

**69. Almaniya, Almaniya Federativ Respublikası – Mərkəzi Avropada dövlət. Sahəsi 357 min km<sup>2</sup>, əhalisi 83 milyon nəfərdir. AFR tərkibində 16 ərazisi olan federasiyadır. Dövlət başçısı Prezident, hökumət başçısı Federal Kanslerdir. Ali qanunverici hakimiyyət orqanı parlamentdən – Bundesstaq və Bundesratdan ibarətdir. Paytaxtı Berlin şəhəridir. – 137.**

**70. Avropa Şurası (AŞ) – Avropada hökumətlər-arası təşkilat. 1949-cu ildə yaradılmışdır. Avropa Şurasının əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki sistemində çoxpartiyalılığa riayət etmək, demokratiyanı və insan hüquqlarını müdafiə etmək, möhkəmləndirmək, Avropa ölkələrinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-in bütün üzv dövlətləri Avropa İnsan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan müqaviləni – insan hüquqlarının müdafiəsi haqqında Konvensiyani imzalamışdır. Üzv dövlətlərdə yerli və regional demokratiyanın gücləndirilməsindən**

məsul olan Yerli və Regional Hakimiyyətlər Konqresi AŞ-in bir təsisatıdır. 2 palata və 3 komitədən ibarətdir. AŞ-in ali orqanları Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin Müşavirəsi və Kabinetlidir. Azərbaycan 25 yanvar 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür. Mənzil-qərargahı Strasburqdə yerləşir. – 143.

**71. Sergey Şoyqu** (d.1955) – Rusyanın dövlət xadimi, ordu generalı. 1994–2012-ci illərdə Rusiya Federasiyası Mülki Müdafiə və Fövqəladə Hallar naziri olmuşdur. 2012-ci ildən Rusiya Federasiyasının Müdafiə naziridir. – 147, 150.

**72. Livan, L i v a n R e s p u b l i k a s i** – Qərbi Asiyada, Aralıq dənizinin şərq sahilində dövlət. Sahəsi 10,4 min km<sup>2</sup>, əhalisi 4,5 milyon nəfərdir. İnzibati cəhətdən 5 mühafazaya bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Beyrut şəhəridir. – 149.

**73. Kanada** – Şimali Amerikada dövlət. Sahəsi 9,98 milyon km<sup>2</sup>, əhalisi 37,6 milyon nəfərdir. Kanada 10 əyalətə və 3 əraziyə bölünmiş federasiyadır. Dövlət başçısı Böyük Britaniya Kralıçasıdır. Onu ölkədə General-qubernator əvəz edir. Qanunverici orqanı iki palatalı (Senat və İcmalar Palatası) parlamentdir. Paytaxtı Ottava şəhəridir. – 149.

**74. Sergey Lavrov** (d.1950) – Rusiya dövlət xadimi və siyasetçisi. 2004-cü ildən Rusiya Federasiyasının Xarici İşlər naziridir. – 152, 155.

**75. UNESKO** – BMT-nin maarif, elm və mədəniyyət üzrə hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında yaradılmış, 1946-ci ildən fəaliyyətə başlamışdır. Ali orqanı 2 ildən bir çağırılan konfransdır. Katibliyi Parisdə yerləşir. Azərbaycan 1992-ci ildən UNESCO-nun üzvüdür. – 156, 171.

**76. Məkkə** – Səudiyyə Ərəbistanının qərbində şəhər. Salınma tarixi məlum deyildir. İslamin banisi həzrəti Məhəmməd peyğəmbər Məkkədə doğulmuşdur. VII əsrən müsəlmanların müqəddəs şəhəri və ziyarətgahıdır. – 158, 169.

**77. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)** – BMT-yə məxsus beynəlxalq dövlətlərarası təşkilat. 1946-ci ildə yaradılmışdır. Cenevrədə fəaliyyət göstərir. Nizamnaməsinə görə vəzifəsi ən təhlükəli xəstəliklərlə mübarizə, beynəlxalq sanitariya qaydalarının hazırlanması və s.-dir. – 162, 224–226, 229, 307, 308.

**78. Türk Şurası** – 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxistan, Qırğızistan arasında qurulmuş beynəlxalq təşkilat. Türk Şurasının üç mərkəzi vardır. İstanbul Ümumi katibliyin, Bakı Parlamentar Assambleyanın, Nur-Sultan isə Türk Akademiyasının mərkəzidir. – 162, 308.

**79. Patriarx Kirill (d.1946)** – Rusyanın din xadimi. 2009-cu ildən Moskva və bütün Rusyanın Patriarxıdır. – 170.

**80. Fransisk** (d.1936) – 266-cı Roma Papası, indiki Vatikan hökmdarı. Cənubi amerikalı və Yezuit or-denindən ilk Papa. 2013-cü ildə Roma Papası seçil-dikdən sonra Fransisk adını qəbul etmişdir. – 170.

**81. Heydər Əliyev Fondu** – qeyri-hökumət, qeyri-kommersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fonduun prezidenti UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır.

Fondu yaradılmasında məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daima aşılamaq olmuşdur.

Fondu prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Fondu işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondu nəzdində Ekspert Şurası və digər qurumlar fəaliyyət göstərir. – 171, 179.

**82. Nic qəsəbəsi** – Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın ən zəngin tarixi və mədəniyyət abidələrinin qorunduğu yerlərdən biri olan qəsəbə, Alban kilsəsi ilə tarixi əhəmiyyətli yerlər siyahısındadır. – 179.

**83. Cenevrə Konvensiyası** – 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransdə dörd Cenevrə

Konvensiyası qəbul edilmişdir. Cenevrə konfensiyları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. Təcavüzkar Ermənistən hərbi-siyasi rəhbərliyi bütün beynəlxalq norma və prinsiplərə əməl etməyərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozub – dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alıb, mülki vətəndaşlara qarşı cinayətlər törədib. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçalarıdır. – 181, 236, 311.

**84. Horadız** – Azərbaycan Respublikasının Füzuli rayonunda şəhər. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ildə keçirilən «Horadız əməliyyatı» zamanı işğaldan azad edilib. 27 Sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində işğaldan tamamilə azad edilmişdir. – 209.

**85. Dünya Bankı** – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1944-cü ildə ABŞ-da Bretton-Vuds konfransında təsis olunmuşdur. İdarə Heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan

ölkələrin iqtisadi və sosial dirçəlişinə kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq Valyuta Fonduun üzvləridir. Banka 188 dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. – 210.

**86. Bakı–Tbilisi–Qars** – Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolu ilə birləşdirən nəqliyyat dəhlizi. 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdir. Yolun uzunluğu 826 km-dir. – 210.

**87. «Cənub Qaz Dəhlizi»** – Azərbaycanda hasil olunan enerjidaşıyıcılarını Gürcüstan və Türkiyə vəsitəsilə Qərb bazarlarına nəql edir. – 210.

**88. Trans–Adriatik boru kəməri** (TAP) – Azərbaycan qazını Yunanistandan Albaniyaya, oradan Adriatik dənizindən keçərək, İtaliyaya, daha sonra qərbi Avropaya nəql edəcək boru kəməri. – 210, 234.

**89. Bakı–Tbilisi–Ceyhan** – 1998-ci il oktyabrin 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxistan, Özbəkistan prezidentləri və ABŞ-in Enerji naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara Bəyannaməsi»ni imzalamışlar. Uzunluğu 1768 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-ci ildə istifadəyə verilmişdir. – 210.

**90. Bakı–Tbilisi–Ərzurum** – «Cənubi Qafqaz» qaz kəməri. Rəsmən 2007-ci ildə istifadəyə verilmişdir. Kəmərin uzunluğu 970 km-dir (442 km Azərbaycandan,

248 km Gürcüstandan, 280 km isə Türkiyə ərazisindən keçir). Kəmərə qaz «Şahdəniz»dən ötürülür. – 210.

**91. TANAP** – Trans – Anadolu qaz boru kəməri. Kəmər 2018-ci ildə istifadəyə verilmişdir. Kəmərin uzunluğu 2000 km-dir. Borudan ildə təxminən 16 milyard kubmetr qaz ötürülməsi nəzərdə tutulur. Qaz Türkiyə – Bolqarıstan və Türkiyə – Yunanistan sərhədindən Avropa ölkələrinə nəql edilir. – 210.

**92. COVID-19** – koronavirus pandemiyası. 2019-cu ilin ortalarında Çinin mərkəzi Hubey əyalətində yerli sakinlərdə naməlum mənşəli virusun yayılması ilə başlanan xəstəlik. – 222–228, 231.

**93. Antonio Quterres** (d.1949) – Portuqaliyanın dövlət və siyasi xadimi. 1995–2002-ci illərdə Portuqaliyanın Baş Naziri, 1999–2005-ci illərdə Sosialist İnternasionalının sədri, 2005–2015-ci illərdə BMT-də Qaçqınların İslahatı işi üzrə baş komissar olmuşdur. 2017-ci ildən BMT-nin Baş katibidir. – 227.

**94. Zakir Həsənov, Zəkir Həsənov**, Zəkir Həsənov (d.1959) – general-polkovnik. 2003–2013-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikasının Müdafiə naziridir. «Azərbaycan Bayrağı», «Rəşadət» və «Şöhrət», «Zəfər» ordenləri ilə təltif edilmişdir. – 242.

**95. İrəvan** – qədim Azərbaycan şəhəri. Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli Qərarı ilə «bir siyasi mərkəz» olaraq, ermənilərə güzəşt edilmiş və o dövrdə Cənubi Qafqazda yaradılmış ilk erməni dövlətinin – Ermənistən Respublikasının paytaxtına çevrilmişdir. İrəvan müxtəlif dövrlərdə Sasani dövlətinin (III–VII əsrlər), Ərəb xilafətinin (VII–IX əsrlər), Səlcuq dövlətinin (XI–XIII əsrlər), Monqol imperiyasının (XIII–XIV əsrlər), Azərbaycan Qaraqoyunlu (1410–1468), Ağqoyunlu (1468–1501), Səfəvilər (1501–1736) dövlətlərinin, Nadir şah (1736–47) imperiyasının tərkibində olmuşdur. Nadir şahın ölümündən sonra Azərbaycan torpaqlarında müstəqil dövlətlər – xanlıqlar meydana gələrkən, burada İrəvan xanlığı (1747–1828) yarandı.

Bütün tarixi dövrlərdə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində əsas yer tutmuşlar. Rusiyanın İrəvanı işgal etdiyi dövrdə İrəvanın 9700 nəfərlik əhalisinin 75,6%-i Azərbaycan türkləri idi. Çarizmin erməniləri İran və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürməsi nəticəsində ermənilərin sayı artmağa başladı. – 245, 297.

**96. Bəxtiyar Vahabzadə, Bəxtiyar Məmmud oğlu** (1925–2009) – Azərbaycanın Xalq şairi, dramaturq, ədəbiyyatşunas. Azərbaycan Dövlət mükafatı laureati, 1991–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan Milli EA-nın akademiki olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 252.

**97. 1990-ci il 20 Yanvar hadisələri** – 1990-ci ilin yanvarında Azərbaycanda faciə baş verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Sovet ordusunun bu kütłəvi zorakılıq aktı nəticəsində 131 nəfər öldürilmiş, 744 nəfər yaralanmış, yüzlərlə adam qanunsuz həbs edilmiş və itkin düşmüş, dövlət əmlakına, ictimai və şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. 1990-ci ilin qanlı yanvari Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə tariximizdə Vətənin şəhid övladlarının qanı ilə yazılmış şərəfli səhifə oldu. – 253.

**98. Mustafa Kamal Atatürk, Q a z i M u s t a f a K a m a l** (1881–1938) – Türkiyənin dövlət, siyasi və hərbi xadimi, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923–1938).

Atatürk 1919-cu ildə «Kamalçılar hərəkatı»na – milli azadlıq hərəkatına başçılıq etmişdir. 1920-ci ildə Atatürk Ankarada yeni parlament – Türkiyə Böyük Millət Məclisini (TBMM) yaratdı, məclisin və təşkil edilən hökumətin sədri seçildi. Sakarya çayı yaxınlığında qələbəyə görə TBMM Atatürkə marşal rütbəsi və «Qazi» fəxri adını vermişdir. 1922-ci ildə Atatürkün komandanlığı ilə türk ordusu Türkiyəni xarici müdaxiləçilərdən tamamilə azad etdi.

Atatürk soyadı ona 1934-cü ildə TBMM tərəfin-dən verilmişdir. – 254.

**99. Mübariz İbrahimov, M ü b a r i z A ğ a k ə - r i m o ğ l u** (1988–2010) – Azərbaycan Milli Ordu-sunun giziri, Azərbaycan Milli Qəhrəmanı. 18 iyun 2010-cu il tarixində Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşcüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının «Vətən övladı» ordeni ilə təltif edilmişdir. – 257.

**100. Əhməd Cavad, C a v a d M ə h ə m m ə d ə l i o ğ l u** (1893–1937) – azərbaycanlı şair, tərcüməçi, professor. Azərbaycan milli poeziyasının görkəmli nümayəndələrindən biri olan Əhməd Cavad yaradıcılığına 1910-cu ildən başlamışdır. Onun «Müəllim», «Dilimiz», «Yazım gəl!», «Yuxuma gəlmışdin», «Sevgi candan ayrılmaz» kimi şeirləri eləcə də aşiq şeirlərinə nəzirə kimi qoşduğu şərqlərdən «Səhər-səhər», «Olma» bayatları, oxşamaları dəyərli bədii nümunələrdir. Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. – 257.

**101. Ceyhun Bayramov, C e y h u n Ə z i z o ğ - l u** (d.1973) – iqtisadçı-hüquqşunas. 2018–2020-ci il-lərdə Azərbaycan Respublikasının Təhsil naziri ol-

muşdur. 16 iyul 2020-ci ildən isə Azərbaycan Respublikasının Xarici İşlər naziridir. – 267.

**102. Hikmət Hacıyev, H i k m ə t F ə r h a d o ğ l u** (d.1979) – Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici Əlaqələr şöbəsinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi. 2014–2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuşdur. – 267.

**103. Özbəkistan, Öz bək i s t a n R e s p u b l i k a s ı** – Orta Asyanın mərkəzində dövlət. Sahəsi 448,8 min km<sup>2</sup>, əhalisi 34 milyon nəfərdir. Özbəkistanın tərkibinə Qarakalpak Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 279, 305, 306.

**104. Şavkat Mirziyoyev** (d.1957) – Özbəkistanın siyasi və dövlət xadimi. 2003–2006-ci illərdə Özbəkistan Respublikasının Baş Naziri olmuşdur. 2016-ci ildən Özbəkistan Respublikasının Prezidentidir. – 279, 280, 305, 306.

**105. ATƏT** – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. 57 üzv, 11 əməkdaşlıq üzrə tərəfdəş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Əsası 1973-cü ilin iyulunda Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edir. ATƏT «soyuq

müharibə»nin qurtarmasından sonra Ümumavropa təhlükəsizlik sistemini formalaşdırın, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyəşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə yolundan əməkdaşlıq və qarşılıqlı mənafə istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. – 284, 291.

**106. Əşrəf Qani** (d.1949) – Əfqanistanın siyasi xadimi. 2014-cü ildən Əfqanistan İslam Respublikasının Prezidentidir. – 299, 300, 304, 325, 326.

**107. Müstəqil Dövlətlər Birliyi** (MDB) – 1991-ci il dekabrın 8-də Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları saziş əsasında SSRİ dağıldıldan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə Azərbaycan, Belarus, Ermenistan, Qazaxistan, Qırğızistan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmenistan daxildir. MDB-nin 1993-cü ildə qəbul edilmiş Nizamnaməsində aşağıdakı birləşmiş sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat sisteminin və rabitənin inkişafında əməkdaşlıq; əhalinin sağlamlığını və ətraf mühitin müha-

fizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə; müdafiə siyasetində və sərhədlərin qorunmasında əməkdaşlıq.

MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlərarası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məsləhət Komitəsidir. – 305, 306, 321, 323.

**108. Çin Xalq Respublikası (ÇXR)** – Mərkəzi və Şərqi Asiyada dövlət. Sahəsi 9,6 milyon km<sup>2</sup>, əhalisi 1,4 milyard nəfərdir. İnzibati cəhətdən 22 əyalətə (Tayvansız), 5 muxtar rayona və mərkəz tabeliyində olan 3 şəhərə (Pekin, Şanxay, Tyantszin) bölünür. Ali dövlət hakimiyyəti orqanı Ümumçin Xalq Nümayəndələri Məclisidir. Dövlət başçısı Çin Xalq Respublikasının Sədridir. Paytaxtı Pekin şəhəridir. – 306.

**109. Belarus, Belarus Respublikası – Avropana** dövlət. Sahəsi 207,6 min km<sup>2</sup>, əhalisi 9,5 milyon nəfərdir. İnzibati ərazisi 6 vilayətə, 117 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Minsk şəhəridir. – 323.

## Şəxsi adlar göstəricisi

- Ağabalayev Kamran** – 259  
**Axundzadə Rüfət** – 260  
**Akar Hulusi** – 17, 87  
**Altun Fəxrəddin** – 267  
**Amanullah Ceyhun** – 299, 303  
**Bayden Cozef** – 20  
**Bayramov Ceyhun** – 267  
**Belozyorov Oleq** – 152  
**Boçarnikov Mixail** – 284, 298  
**Bozkır Volkan** – 227  
**Caferoviç Şefik** – 127  
**Çavuşoğlu Mövlud** – 17, 18, 87, 88, 267, 274  
**Dağlıoğlu Burak** – 267  
**Eizema Paulin** – 122, 125  
**Emmanuel Makron** – 275  
**Ergen Harun** – 259  
**Əhməd Cavad** – 257  
**Əliyev Əziz** – 5, 281  
**Əliyev Heydər** – 5, 14, 62, 79, 112, 155,  
                   177, 179, 180, 240, 254,  
                   259, 260, 281–283, 305,  
                   322  
**Əliyev Tamerlan** – 5, 281  
**Əliyeva Mehriban** – 5, 91, 100, 103, 106,  
                   109, 117, 157, 172, 232,

- 
- |                                      |                           |
|--------------------------------------|---------------------------|
| <b>Əliyeva Zərifə</b>                | 239, 242, 278, 281        |
| <b>Əlövsətov Həsən</b>               | – 5, 281                  |
| <b>Ənvər Paşa</b>                    | – 262                     |
| <b>Ərdoğan Əhməd</b>                 | – 257                     |
| <b>Ərdoğan Əminə</b>                 | – 324                     |
| <b>Ərdoğan Rəcəb Tayyib</b>          | – 239, 242, 278           |
|                                      | – 17, 42, 60, 78, 86, 87, |
|                                      | 89, 90, 99, 150, 153,     |
|                                      | 169, 208, 239, 240–244,   |
|                                      | 252, 264–269, 273, 278,   |
|                                      | 324                       |
| <b>Əsgərov Mail</b>                  | – 102                     |
| <b>Fidan Hakan</b>                   | – 87                      |
| <b>Fransisk (<i>Roma Papası</i>)</b> | – 170                     |
| <b>Hacıyev Hikmət</b>                | – 267                     |
| <b>Hamdullah Mohib</b>               | – 325, 326                |
| <b>Həsənov Məhəmməd</b>              | – 260                     |
| <b>Həsənov Zakir</b>                 | – 242                     |
| <b>İbrahimov Mübariz</b>             | – 257                     |
| <b>İsayev Səid</b>                   | – 259                     |
| <b>İslamzadə Namiq</b>               | – 263                     |
| <b>Kasprşik Anji</b>                 | – 284, 291                |
| <b>Kirill (<i>Patriarx</i>)</b>      | – 170                     |
| <b>Kərimli Vüsal</b>                 | – 266                     |
| <b>Qani Əşrəf</b>                    | – 299, 300, 304, 325, 326 |
| <b>Quliyev Eldar</b>                 | – 259                     |
| <b>Quliyev Zaur</b>                  | – 258                     |
| <b>Quluzadə Rəhim</b>                | – 263                     |
| <b>Qurbani Abdulla</b>               | – 263                     |
| <b>Quterreş Antonio</b>              | – 227                     |

- 
- Lavrov Sergey** – 152, 155  
**Lebedov Sergey** – 305  
**Mattarella Sercio** – 234  
**Məhəmməd Füzuli** – 110  
**Məmmədov İlham** – 259  
**Məmmədov İsmixan** – 259  
**Məmmədov Orxan** – 266  
**Məmmədov Saleh** – 266  
**Məmmədov Zaur** – 258  
**Məşədiyev Taleh** – 259  
**Mirzəyev Hikmət** – 16, 258  
**Mirziyoyev Şavkat** – 279, 280, 305, 306  
**Muxtarov Rövşən** – 259  
**Muradov İnqilab** – 259  
**Muraşko Mixail** – 152  
**Mustafa Kamal Atatürk** – 254  
**Müseyibov Nemət** – 259  
**Müslümov Dəyanət** – 259  
**Novak Aleksandr** – 152  
**Nuru Paşa** – 257  
**Orucov Bəkir** – 259  
**Overçük Aleksey** – 152  
**Öztürk Taha** – 266  
**Pənahəli xan** – 93  
**Popova Anna** – 152  
**Putin Vladimir** – 58, 59, 61, 62, 78, 84,  
85, 96, 104, 148, 153,  
156, 173, 204, 208, 316–  
318, 327  
**Rosato Ettore** – 233, 237, 238

- Rüstəmov Zaur** – 263  
**Rəşad Nadirov** – 263  
**Salahov Füzuli** – 259  
**Sandu Maya** – 121  
**Sultanov Ağamir** – 262  
**Şakir Karqar Məhəmməd** – 325  
**Şofer Endrü** – 284, 297  
**Şoyqu Sergey** – 147, 150  
**Tağıyev Rəsul** – 259  
**Tahirov Ramiz** – 261  
**Vahabzadə Bəxtiyar** – 252  
**Vəliyev Kərim** – 242  
**Villem-Aleksandr** – 122, 126  
**Viskonti Stefan** – 284, 297  
**Ziniçev Yevgeni** – 327

## Coğrafi adlar göstəricisi

<b>Ağbənd</b>	– 219
<b>Ağcabədi</b>	– 255
<b>Ağdam</b>	– 24, 40, 46, 53, 62, 66, 69, 73, 77, 96, 108, 109, 110, 129–133, 145, 149, 157–159, 165–167, 169, 171, 179, 182, 183, 187, 188, 191, 196, 197, 200, 205, 219, 235, 238, 249, 250, 255, 287, 288, 315, 319, 320
<b>Ağdərə</b>	– 197
<b>Ağoğlan (<i>Hadrut</i>)</b>	– 12, 49, 77, 143, 165, 166, 186, 248
<b>Akaku</b>	– 56
<b>Akvil</b>	– 292
<b>Alxanlı</b>	– 131
<b>Almaniya</b>	– 137
<b>Amerika Birləşmiş Ştatları</b>	– 20, 21, 29, 123, 149, 161, 228, 274, 284, 297, 311
<b>Aragül</b>	– 57
<b>Araz çayı</b>	– 116, 189, 256
<b>Aşağı Güzlək</b>	– 57
<b>Aşağı Mollu</b>	– 56

- Aşağı Sırık** – 56  
**Aşıq Məlikli** – 57  
**Avrasiya** – 80  
**Avropa** – 144, 210, 233  
**Azix** – 56  
**Balıqaya** – 57  
**Bartaz (*qəsəbə*)** – 57, 219  
**Bartaz (*yüksəklik*)** – 57  
**Bazar çay** – 189  
**Belarus** – 323  
**Bərdə** – 26, 32, 35, 74, 77, 140,  
149, 188, 230, 290  
**Bosniya və Herseqovina** – 127  
**Boyunəgər** – 57  
**Böyük Britaniya** – 33  
**Böyük Tağlar** – 57  
**Cəbrayıł** – 12, 53, 56, 57, 77, 81,  
83, 92, 106, 111, 115,  
117, 118, 130, 135, 143,  
165, 166, 167, 171, 179,  
182, 186, 191, 199, 200,  
214, 218, 236, 248, 257,  
316, 320, 321  
**Cənubi Qafqaz** – 50, 52, 138, 279, 322  
**Cıdır düzü** – 73, 76, 212  
**Cocuq Mərcanlı** – 8  
**Çanaqçı** – 56  
**Çələbilər** – 57  
**Çərəli** – 57  
**Çin** – 306

- Dağlıq Qarabağ** – 6, 9, 15, 20, 21, 23–26, 28, 31, 36, 40, 41, 47–52, 54, 56, 57, 59, 62, 63, 65, 67, 68, 74, 79, 81, 83, 86, 88, 97, 102, 104, 106, 109, 113, 114, 115, 117, 120, 127, 129, 133, 135, 139, 141, 146, 147, 154, 161, 162, 165, 172, 174, 183, 186, 190, 192, 193, 196, 197, 198, 201, 206, 207, 211, 212, 214, 229, 245–248, 252–256, 260, 271, 273, 276, 277, 279, 283, 284, 295, 302, 306, 309, 313, 317
- Daşaltı** – 57
- Dəmirçilər** – 56
- Dilağarda** – 56
- Domi** – 56
- Dövlətyarlı** – 57
- Əfqanıstan** – 20, 299–302, 304, 325, 326
- Əhmədbəyli** – 131
- Ələsgərli** – 56
- Əsgərxanlı** – 57
- Finlandiya** – 51
- Fransa** – 29, 137, 149, 201, 274, 284, 296
- Füzuli** – 12, 41, 53, 56, 57, 77,

- 83, 92, 102, 106, 107,  
109, 110, 111, 114, 115,  
130, 131, 133, 135, 143,  
164, 165, 166, 167, 179,  
182, 186, 188, 191, 199,  
200, 214, 218, 235, 248,  
254, 247, 315, 316, 320,  
321
- Gəncə** – 26, 29, 32, 33, 35, 48,  
74, 77, 140, 149, 230,  
235, 254, 290, 315
- Goranboy** – 315
- Govşathlı** – 57
- Göyçə** – 245
- Güləbird** – 57
- Gürcüstan** – 27, 50, 52, 142, 149,  
210, 271, 274
- Hacılı** – 57
- Hal** – 57
- Həkəri çayı** – 189
- Həmzəli** – 57
- Horadiz** – 209
- Hüseynallar** – 56
- Hüseynbəyli** – 57
- Xaçınçay** – 180, 189
- Xankəndi** – 30, 31, 33, 47, 109, 131,  
132, 138, 182, 197, 212,  
313
- Xəndək** – 57
- Xızı** – 315

- 
- Xirosima** – 319  
**Xocahan** – 57  
**Xocalı** – 56, 57, 219  
**Xocavənd** – 56, 57, 165, 166, 182,  
186, 188, 316  
**Xocik** – 56  
**İran** – 116, 142, 208, 211, 271,  
274  
**İrəvan** – 245, 297  
**İsgəndərbəyli** – 57  
**İsrail** – 30, 43  
**İsveç** – 51  
**İtaliya** – 51, 137, 233–238, 306,  
322  
**Kanada** – 149  
**Keçikli** – 56  
**Kəlbəcər** – 24, 40, 46, 53, 63, 66, 69,  
73, 77, 83, 96, 108, 118,  
133, 143, 159, 174, 175,  
176, 178, 179, 181, 183,  
186–188, 192, 193, 196,  
197, 199, 205, 206, 214,  
219, 236, 245, 248–250,  
257, 286, 320  
**Köndələnçay** – 256  
**Kuba** – 306  
**Kür çayı** – 189  
**Qafqaz** – 7, 200  
**Qalacıq** – 57  
**Qaragöz** – 57

- Qaraqoyunlu** – 57  
**Qaramanlı** – 57  
**Qaraməmmədli** – 57  
**Qazax** – 49  
**Qəbələ** – 178, 179, 230, 315  
**Qərər** – 57  
**Qobu Dilağarda** – 56  
**Qubadlı** – 12, 56, 57, 77, 92, 111,  
143, 165, 166, 186, 188,  
191, 214, 218, 236, 248,  
257, 316, 321  
**Quzanhı** – 130  
**Laçın** – 24, 40, 46, 53, 57, 62,  
66, 67, 69, 73, 77, 83,  
96, 108, 143, 159, 174,  
175, 187, 189, 190–192,  
195–197, 205–207, 214,  
219, 236, 245, 249, 250,  
257, 316  
**Lələtəpə (yükseklik)** – 252  
**Livan** – 149  
**Madrid** – 294, 312  
**Mahrizh** – 57  
**Merdinli** – 57  
**Mets Tağlar** – 57  
**Mədətkənd** – 56  
**Məkkə** – 158, 169  
**Mingəçevir** – 149, 230  
**Mircivan** – 219  
**Mirzəcamallı** – 57

- 
- Moldova** – 121  
**Mollahəsənli** – 57  
**Moskva** – 62, 65, 154, 170  
**Murov dağı** – 143, 186  
**Muskoka** – 292  
**Muxtar** – 57  
**Naxçıvan** – 50, 79, 84, 276  
**Naxçıvan Muxtar Respublikası** – 64, 67, 79, 132, 182,  
                                   207–209, 260  
**Nic** – 179  
**Nederland** – 122–124, 126  
**Niftahlılar** – 57  
**Nyu York** – 222, 227  
**Oğuz** – 331  
**Ördəkli** – 56  
**Özbəkistan** – 279, 305, 306  
**Roma** – 170, 237  
**Rusiya** – 27, 29, 43, 44, 52, 58–  
                                   62, 64–68, 78, 84, 86,  
                                   88, 96, 104, 123, 137,  
                                   142, 143, 147, 148, 150–  
                                   156, 170, 173, 178, 190,  
                                   194, 204–207, 209, 211,  
                                   230, 271, 274, 284, 286,  
                                   293, 294, 298, 306, 316–  
                                   319, 327  
**Salakətin** – 57  
**Samur çayı** – 189  
**Saracıq** – 57  
**Seyid Mahmudlu** – 56

- Səfiyan** – 57  
**Sığırt** (*yüksəklik*) – 57  
**Sığınaq** – 56  
**Siyəzən** – 230, 315  
**Sobu** – 57  
**Söyüdlü** – 56  
**Stalinqrad** – 74  
**Suqovuşan** – 12, 77, 143, 165, 166,  
180, 186, 219, 248  
**Susanlıq** – 56  
**Şəkərcik** – 57  
**Şixlı** – 57  
**Şuşa** – 6–8, 10, 12, 14–18, 30,  
31, 40, 68, 69, 71, 72,  
77, 83, 92, 93, 99, 102,  
106–109, 111, 131, 132,  
138, 143, 165, 174, 175,  
177, 179, 182, 183, 188,  
193, 196, 206, 212, 219,  
245, 248, 256, 272, 276,  
283, 313, 316  
**Şuşakənd** – 57  
**Şükürataz** (*yüksəklik*) – 57  
**Tağavard** – 57  
**Tərtər** – 74, 219, 230, 255, 290,  
315  
**Tərtərçay** – 180, 189, 256  
**Tinli** – 57  
**Tovuz** – 148, 218, 314  
**Tuğ** – 56

- 
- Türkiyə** – 17, 18, 30, 42, 43, 44, 45, 50, 60, 78, 86–90, 99, 100, 122, 123, 137, 142, 150, 153, 169, 194, 205, 208–210, 231, 239, 240–244, 252, 257, 259, 262, 263, 265–274, 278, 294, 306, 319, 322, 324
- Türklər** – 57
- Ukrayna** – 27
- Ulaşlı** – 57
- Yal Pirəhmədli** – 56
- Yuxarı Mollu** – 56
- Yuxarı Nüsüs** – 57
- Yuxarı Yağhvənd** – 56
- Zəngəzur** – 245
- Zəngilan** – 12, 30, 56, 57, 77, 83, 92, 111, 143, 165, 166, 171, 179, 186, 188, 191, 199, 209, 214, 218, 219, 236, 248, 257, 276
- Zoğalbulaq** – 57

## MÜNDƏRİCAT

### ŞƏHİDLƏR XİYABANINDAN AZƏRBAYCAN XALQINA MURACİƏT

8 noyabr 2020-ci il ..... 5

### MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN ŞUŞA ŞƏHƏRİNİN İŞGALDAN AZAD EDİLMƏSİ MÜNASİBƏTİLƏ GENERAL-LEYTENANT HİKMƏT MİRZƏYEVƏ TƏBRİKİ

8 noyabr 2020-ci il ..... 16

### TÜRKİYƏ RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ MÖVLUD ÇAVUŞOĞLU VƏ MİLLİ MÜDAFİƏ NAZİRİ HULUSİ AKAR İLƏ GÖRÜŞ

8 noyabr 2020-ci il ..... 17

### AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ YENİ SEÇİLMİŞ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB COZEF BAYDENƏ

9 noyabr 2020-ci il ..... 20

### «BBC NEWS»a MÜSAHİBƏ

9 noyabr 2020-ci il ..... 23

### AZƏRBAYCAN RESPUBLİKASININ PREZİ- DENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNĐƏN

9 noyabr 2020-ci il ..... 56

---

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDANIN RƏSMİ «TWİTTER» SƏHİFƏSİNĐƏN

9 noyabr 2020-ci il..... 57

RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ VİDEOKONFRANS FORMATINDA GÖRÜŞ

10 noyabr 2020-ci il..... 58

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, RUSİYA FEDERASIYASININ PREZİDENTİ VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİNİN BİRGƏ BƏYANATI

10 noyabr 2020-ci il..... 62

AZƏRBAYCAN XALQINA MÜRACİƏT

10 noyabr 2020-ci il..... 65

RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ

10 noyabr 2020-ci il..... 84

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

10 noyabr 2020-ci il..... 86

TÜRKİYƏ RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ MÖVLUD ÇAVUŞOĞLU, MILLİ MÜDAFIƏ NAZİRİ HULUSİ AKAR

**VƏ MİLLİ KƏŞFİYYAT İDARƏSİNİN RƏİSİ  
HAKAN FİDAN İLƏ GÖRÜŞ***10 noyabr 2020-ci il..... 87***1 SAYLI KLİNİKİ TİBBİ MƏRKƏZDƏ  
MÜALİCƏ OLUNAN HƏRBÇİLƏRLƏ  
GÖRÜŞ***11 noyabr 2020-ci il..... 91***RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ***14 noyabr 2020-ci il ..... 104***İŞĞALDAN AZAD OLUNMUŞ FÜZULİ  
VƏ CƏBRAYIL RAYONLARINA SƏFƏR***16 noyabr 2020-ci il..... 106***MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ  
XANIM MAYA SANDUYA***17 noyabr 2020-ci il..... 121***NİDERLAND KRALLIĞININ ÖLKƏMİZDƏ  
YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ  
SƏLAHİYYƏTLİ SƏFİRİ XANIM PAULİN  
EİZEMA İLƏ GÖRÜŞ***18 noyabr 2020-ci il ..... 122***BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT  
HEYƏTİNİN SƏDRİ ŞEFİK CAFEROVİÇ İLƏ  
TELEFONLA GÖRÜŞ***18 noyabr 2020-ci il ..... 127*

---

**AZƏRBAYCAN XALQINA MÜRACİƏT***20 noyabr 2020-ci il.....129***RUSİYA FEDERASIYASININ MÜDAFİƏ  
NAZİRİ SERGEY ŞOYQUNUN BAŞCILIQ  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ***21 noyabr 2020-ci il.....147***RUSİYA FEDERASIYASININ XARİCİ İŞLƏR  
NAZİRİ SERGEY LAVROV İLƏ GÖRÜŞ***21 noyabr 2020-ci il .....152***İŞĞALDAN AZAD EDİLMİŞ AĞDAM  
RAYONUNA SƏFƏR***23 noyabr 2020-ci il.....157***RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ***24 noyabr 2020-ci il.....173***AZƏRBAYCAN XALQINA MÜRACİƏT***25 noyabr 2020-ci il.....174***AZƏRBAYCAN XALQINA MÜRACİƏT***1 dekabr 2020-ci il.....187***HƏR İL SENTYABRIN 27-si AZƏRBAYCAN  
RESPUBLİKASINDA ANIM GÜNÜ KİMİ  
QEYD EDİLƏCƏK***2 dekabr 2020-ci il .....215*

**HƏR İL NOYABRIN 8-i AZƏRBAYCAN  
RESPUBLİKASINDA ZƏFƏR GÜNÜ KİMİ  
TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLƏCƏK**

*3 dekabr 2020-ci il ..... 217*

**BAKİ ŞƏHƏRİNĐƏ VƏTƏN MÜHARİBƏSİ  
MEMORİAL KOMPLEKSİ VƏ ZƏFƏR  
MUZEYİ YARADILACAQ**

*3 dekabr 2020-ci il ..... 221*

**NYU YORKDA BMT BAŞ ASSAMBLEYASININ  
COVID-19 İLƏ MÜBARİZƏYƏ HƏSR OLUN-  
MUŞ XÜSUSİ SESSİYASINDA VİDEOFOR-  
MATDA İŞTİRAK**

*3 dekabr 2020-ci il ..... 222*

**NYU YORKDA BMT BAŞ ASSAMBLEYASININ  
COVID-19 İLƏ MÜBARİZƏYƏ HƏSR OLUN-  
MUŞ XÜSUSİ SESSİYASINDA VİDEOFOR-  
MATDA İŞTİRAK**

*4 dekabr 2020-ci il ..... 227*

**ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT**

*4 dekabr 2020-ci il ..... 232*

**İTALİYA DEPUTATLAR PALATASININ SƏDR  
MÜAVİNİ ETTORE ROSATONUN BAŞÇILIQ  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

*7 dekabr 2020-ci il ..... 233*

---

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
RƏCƏB TAYYİB ƏRDOĞANIN AZƏRBAY-  
CANA RƏSMİ SƏFƏRİ***9 dekabr 2020-ci il.....* 239**ULU ÖNDƏRİN MƏZARINI ZİYARƏT***10 dekabr 2020-ci il.....* 240**ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT***10 dekabr 2020-ci il.....* 241**AZADLIQ MEYDANINDA VƏTƏN MÜHARI-  
BƏSİNĐƏ QƏLƏBƏYƏ HƏSR OLUNMUŞ  
ZƏFƏR PARADI***10 dekabr 2020-ci il.....* 242**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
RƏCƏB TAYYİB ƏRDOĞANIN RƏSMİ  
QARŞILANMA MƏRASİMİ***10 dekabr 2020-ci il.....* 264**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TƏKBƏTƏK  
GÖRÜŞ***10 dekabr 2020-ci il.....* 265**SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ***10 dekabr 2020-ci il.....* 266

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ BİRGƏ  
MƏTBUATA BƏYANATLARLA ÇIXIŞLAR***10 dekabr 2020-ci il.....268***TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
RƏCƏB TAYYİB ƏRDOĞANIN VƏ XANIMI  
ƏMİNƏ ƏRDOĞANIN ŞƏRƏFİNƏ VERİLMİŞ  
NAHARDА İŞTİRAK***10 dekabr 2020-ci il .....278***ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİ-  
DENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ TELE-  
FONLA GÖRÜŞ***11 dekabr 2020-ci il .....279***ULU ÖNDƏRİN MƏZARINI ZİYARƏT***12 dekabr 2020-ci il .....281***ATƏT-in MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ  
İLƏ GÖRÜŞ***12 dekabr 2020-ci il .....284***ƏFQANISTAN İSLAM RESPUBLİKASININ  
ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ  
FÖVQƏLADƏ VƏ SALƏHİYYƏTLİ SƏFİRİ  
AMANULLAH CEYHUN İLƏ GÖRÜŞ***17 dekabr 2020-ci il .....299***MDB DÖVLƏT BAŞÇILARI ŞURASININ VİDEO-  
KONFRANS FORMATINDA KEÇİRİLMİŞ İCLA-  
SINDA İŞTİRAK***18 dekabr 2020-ci il .....305*

---

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB  
ƏRDOĞANA**

*21 dekabr 2020-ci il .....* 324

**ƏFQANISTAN İSLAM RESPUBLİKASININ  
MİLLİ TƏHLÜKƏSİZLİK MÜŞAVİRİ  
HAMDULLAH MOHİB VƏ PREZİDENT  
ADMİNİSTRASIYASININ RƏHBƏRİ MƏHƏM-  
MƏD ŞAKİR KARQAR İLƏ GÖRÜŞ**

*21 dekabr 2020-ci il .....* 325

**RUSİYA FEDERASIYASININ FÖVQƏLADƏ  
HALLAR NAZİRİ YEVGENİ ZİNİÇEV İLƏ  
GÖRÜŞ**

*21 dekabr 2020-ci il .....* 327

**QEYDLƏR.....** 328

*Şəxsi adlar göstəricisi.....* 371

*Coğrafi adlar göstəricisi.....* 375

<b>Texniki redaktor</b>	<i>Zoya Nəcəfova</i>
<b>Yığım üzrə operator</b>	<i>İlhamə Kərimova</i>
<b>Kompüter tərtibatı</b>	<i>Məhəbbət Orucov</i>

Cildin hazırlanmasında AZƏRTAC-in materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitur. Formati 84×108 1/32. Ofset kağızı № 1  
Şərti çap vərəqi 24,5. Uçot nəşr vərəqi 25,0. Tirajı 5000  
Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  
Azərbaycan Dövlət Nəşriyyatı  
Bakı – Mehdi Hüseyn küç. 55, dalan 2, ev 3.

«Şərq-Qərb» mətbəəsi, Aşıq Ələsgər küçəsi 17.